

TEST: 050403#01#Y15#VERGİ İŞİNİN TƏŞKİLİ VƏ IDARƏ EDİLMƏSİ

Test	050403#01#Y15#Vergi işinin təşkili və idarə edilməsi
Fənn	050403-Maliyyə
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	600
Keçid balı	312 (52 %)
Suallardan	600
Bölmələr	7
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: VERGİLƏR VƏ VERGİTUTMA

Ad	Vergilər və vergitutma
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: İstifadə müddəti neçə ildən çox olduqda, maddi aktivlər əsas vəsait sayılır? (Çəki: 1)

- ☒ 1 ildən
☐ 2 ildən
☐ 3 ildən
☐ 5 ildən
☐ 4 ildən

Sual: Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ balans mənfəəti

- ☒ mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
 - ☐ mühasibat mənfəəti
 - ☐ dolayı vergilər çıxıldıqdan sonra qalan mənfəət
 - ☐ dolayı vergilər çıxıldıqdan sonra qalan gəlir
-

Sual: Vergitutma məqsədləri üçün əmlak dedikdə, nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ yalnız daşınan əmlak
 - ☐ yalnız daşınmaz əmlak
 - ☒ hər hansı daşınan və daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri
 - ☐ yalnız maddi əmlak və pul vəsaitləri
 - ☐ yalnız avtoneqliyyat vasitələri
-

Sual: Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil? (Çəki: 1)

- ☐ ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
 - ☐ kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
 - ☐ istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
 - ☒ sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
 - ☐ istənilən ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
-

Sual: Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☒ vergi orqanları
 - ☐ maliyyə orqanları
 - ☐ ədliyyə orqanları
 - ☐ gömrük orqanları
 - ☐ ədliyyə və kömrük orqanları
-

Sual: Opsion nədir? (Çəki: 1)

- ☐ qiymətli kağızların əldə edilməsi hüququnu təsdiq edən sənəddir
 - ☒ qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən, bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə [satmağa] hüququ təsdiq edən sənəddir
 - ☐ malgöndərənlərlə bağlanan müqavilədir
 - ☐ şəxsin barter əməliyyatları ilə əlaqədar öhdəliyini təsdiq edən müqavilədir
 - ☐ işəgötürənlə bağlanan müqavilədir
-

Sual: Muzdlarla işləyən şəxs vergitutma məqsədləri üçün necə adlandırılır? (Çəki: 1)

- ☐ əməkdaş
 - ☐ kontraktçı
 - ☒ işçi
 - ☐ mütəxəssis
 - ☐ baş mütəxəssis
-

Sual: Xeyriyyəçilik fəaliyyəti vergitutma məqsədləri üçün aşağıdakılardan hansı sayılır? (Çəki: 1)

- ☐ köməyi [yardımı] alan və köməyi [yardımı] göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa
 - ☐ kömək [yardım] hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə
 - ☒ kömək [yardım] maddi və ya digər köməyə [yardıma] ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək [yardım] göstərən təşkilatlara göstərilirsə
 - ☐ köməyi [yardımı] alan şəxs köməyi [yardımı] göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik [alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa] qəbul edirsə
 - ☐ kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında nəqliyyat xərcləri üçün göstərilirsə
-

Sual: Sahibkarlıq fəaliyyətinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ şəxsin vətənə xidmət göstərməsi ilə əlaqədar olan fəaliyyətidir
 - ☒ şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir
 - ☐ şəxsin müstəqil surətdə, digər şəxslərlə müqavilələr bağladığı fəaliyyətdir
 - ☐ şəxsin gəlir əldə etməklə bağlı olmayan fəaliyyətidir
 - ☐ məşğulluq probleminin həll edilməsi
-

Sual: Müəssisə dedikdə Vergi Məcəlləsinin məqsədləri üçün nə nəzərdə tutulur? 1. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər 2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 3. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər [korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar], habelə onların filialları və ya daimi nümayəndəlikləri 4. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balans, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☒ 1, 3, 4
 - ☐ 1, 2, 4
 - ☐ 1,2
-

Sual: Kommersiya hüquqi şəxsi nədir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur

- ☐ “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunla bu cür müəyyən edilmiş qurumdur
 - ☐ Mülki Prosessual Məcəllə ilə bu cür müəyyən edilmiş qurumdur
 - ☐ Azərbaycan Respublikasının Konstitusiyası ilə bu cür müəyyən edilmiş qurumdur
 - ☐ kömrük məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur
-

Sual: Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti
 - ☐ malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti
 - ☐ malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti
 - ☒ malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti
 - ☐ malın [işin, xidmətin] topdansatış müəssisə tərəfindən müəyyən edilən qiyməti
-

Sual: Müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən hansı halda bazar qiymətləri müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - ☐ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız dəyərin toplanması üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - ☐ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız sonrakı [təkrar] satış qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - ☐ heç bir halda
 - ☐ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olduqda
-

Sual: Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və (Çəki: 1)

- ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada alış qiyməti ilə uçota alınır
 - ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada bazar qiyməti ilə uçota alınır
 - ☒ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır
 - ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta statistik qiymətlə uçota alınır
 - ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiymətinin 50 faizi ilə uçota alınır
-

Sual: Alış qiyməti alınmış malların [işlərin, xidmətlərin] bazar qiymətindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hansı hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır? 1. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsaslı olaraq artırılması aşkar edildiyi halda 2. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda 3. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olmadıqda 4. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olduqda (Çəki: 1)

- ☐ 1, 3
- ☒ 2, 3

- ☐ 3, 4
 - ☐ 2, 4
 - ☐ 1,2
-

Sual: Vergi Məcəlləsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi müəyyənləşdirilən bazar qiymətlərindən neçə faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır? (Çəki: 1)

- ☐ 40%-dən
 - ☐ 20%-dən
 - ☐ 50%-dən
 - ☒ 30%-dən
 - ☐ 25%
-

Sual: Hansı məlumatlardan malın [işin, xidmətin] bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən istifadə edilir? 1. malın [işin, xidmətin] bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən 2. dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan 3. malın ixrac olunduğu ölkədəki bazar qiymətləri haqqında məlumat mənbələrindən 4. vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan (Çəki: 1)

- ☒ 1, 2, 4
 - ☐ 1, 2, 3
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1,3
-

Sual: Vergi ödəyicisinə vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə münasibətdə qanunvericiliyə əməl etmədikdə, hansı hüquq verilir? (Çəki: 1)

- ☐ daxili işlər orqanlarına şikayət etmək
 - ☒ vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək
 - ☐ vergi orqanlarının vəzifəli şəxslərini vergi ödəyicisinin obyektinə daxil olmağa icazə verməmək
 - ☐ vergilər haqqında qanunvericiliyə riayət olunmasını hüquq-mühafizə orqanlarından tələb etmək
 - ☐ kömrük orqanlarına şikayət etmək
-

Sual: Vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcmnin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar hansı hüququ vardır? (Çəki: 1)

- ☒ xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etmək
- ☐ bu barədə vergi orqanına məlumat vermək
- ☐ xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından xahiş etmək
- ☐ xronometraj metodu ilə özü tərəfindən yeni müşahidə aparmaq və nəticəsi barədə vergi orqanına məlumat vermək

- ☐ bu barədə əmək müfəttişliyinə xahiş etmək
-

Sual: Vergi orqanlarının hüquqlarına aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☒ vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
 - ☐ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
 - ☐ vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək
 - ☐ müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək
 - ☐ qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, vergi məəcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək
-

Sual: Vergi ödəyicisinin hüquqları və qanuni maraqları hansı formada təmin edilir? (Çəki: 1)

- ☒ vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə
 - ☐ dövlət gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri ilə
 - ☐ vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti ilə
 - ☐ vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərarları ilə
 - ☐ vergi orqanlarının və onların vəzifəli şəxslərinin xahişləri ilə
-

Sual: Vergi ödəyicilərinin vəzifələrinə aşağıda göstərilənlərdən hansı aid edilmir? (Çəki: 1)

- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək
 - ☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
 - ☐ vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
 - ☒ vergilərə dair normativ aktları almaq
 - ☐ vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq
-

Sual: Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Qəzet və jurnalların satışı [belə satış dövryyəsinin ümumi dövryyədəki payı 50 faizdən çox olduqda] 2. Qiymətli kağızların satışı 3. Xırda topdansatış ticarət 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti (Çəki: 1)

- ☐ 1, 3, 5
- ☒ 1, 2, 4
- ☐ 3, 4, 5
- ☐ 1, 2, 5
- ☐ 1,3

Sual: Nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti 2. İxtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5.

Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti (Çəki: 1)

- ☒ 1, 3, 4
 - ☐ 1, 2, 4
 - ☐ 3, 4, 5
 - ☐ 1, 2, 5
 - ☐ 1,2,3
-

Sual: Nağd pul hesablaşmalarının aparılması aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı (Çəki: 1)

- ☐ 1, 3, 5
 - ☐ 1, 2, 4
 - ☒ 3, 4, 5
 - ☐ 1, 2, 5
 - ☐ 1,2,3
-

Sual: Vergi ödəyicisi istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda hansı tədbiri görməlidir? (Çəki: 1)

- ☒ Nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal vergi orqanına məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatlarının satıcılarına məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Servis-texniki xidmət mərkəzlərinə məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal məhkəməyə məlumat verilməlidir
-

Sual: Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir? (Çəki: 1)

- ☒ Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
 - ☐ Vergi hesabatını boş göstərməklə təqdim edir
 - ☐ Vergi hesabatını təqdim etmir
 - ☐ Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
 - ☐ Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq sənəd təqdim edir
-

Sual: Vergi Məcəlləsinə müvafiq olaraq hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı üçün vergi hesabatı əvəzinə arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və [və ya] torpağı olduqda (Çəki: 1)

- ☐ yalnız torpaq vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanına təqdim edilir
 - ☐ əmlak və [və ya] torpaq vergisinin hesabatları əvəzinə də arayış təqdim edilir
 - ☒ əmlak və ya torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir
 - ☐ yalnız əmlak vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə vergi orqanına təqdim edilir
 - ☐ mənfəət vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə vergi orqanına təqdim edilir
-

Sual: Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, vergi orqanına göndərilən müvafiq arayış nə vaxtdan qüvvəsini itirir? (Çəki: 1)

- ☒ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
 - ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən
 - ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
 - ☐ arayışın təqdim edildiyi gündən
 - ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 5 gün sonra
-

Sual: Hansı şəxslər vergi agentləri ola bilərlər? (Çəki: 1)

- ☒ həm fiziki, həm də hüquqi şəxslər
 - ☐ yalnız hüquqi şəxslər
 - ☐ yalnız fiziki şəxslər
 - ☐ yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
 - ☐ yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 28-dən yuxarı olan istənilən şəxs
-

Sual: Vergi agentləri aşağıdakı hansı vəzifələri yerinə yetirməyə borcludur? 1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə 2. vergilərin hesablanması, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə 3. vergi ödəyicilərindən sahibkarlıq fəaliyyətinə xitam verməyi tələb etməyə 4. vergi

ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən, hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa (Çəki: 1)

- ☒ 1, 2, 4
 - ☐ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 1,3
-

Sual: Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agentı hansı qaydada məsuliyyət daşıyır? (Çəki: 1)

- ☐ yalnız İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada
 - ☒ Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
 - ☐ Konstitusiya ilə müəyyən edilmiş qaydada
 - ☐ heç bir məsuliyyət daşımır
 - ☐ Mülki məcəllə ilə müəyyən edilmiş qaydada
-

Sual: Aşağıdakılardan hansı vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslərdir? (Çəki: 1)

- ☐ aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə dolayısi təsir göstərə bilən fiziki şəxslər və [və ya) hüquqi şəxslər
 - ☒ aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və [və ya) hüquqi şəxslər
 - ☐ aralarındakı münasibətlər fəaliyyətlərinin ümumi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilməyən fiziki şəxslər və [və ya) hüquqi şəxslər
 - ☐ aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən yalnız fiziki şəxslər
 - ☐ aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən yalnız hüquqi şəxslər
-

Sual: Aşağıdakı hansı şəxslər vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar? 1. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısi ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə 2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısi ilə nəzarətindədir 3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısi ilə nəzarətindədirlər 4. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısi ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 15 faizdirsə 5. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısi ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 55 faizdirsə (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☒ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 3,4,5
-

Sual: Aşağıdakılardan hansıları Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyini əhatə edir? (Çəki: 1)

- ☐ qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsini
 - ☒ müxtəlif məsləhət xidməti üzrə yerləri
 - ☐ qeyri-rezident müəssisəsinin özü üçün hər hansı hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsini
 - ☐ qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanmasını
 - ☐ qeyri-rezident müəssisəsinin özü üçün yalnız hazırlıq xarakterli fəaliyyət göstərməsini
-

Sual: İstənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmıdığında, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur? (Çəki: 1)

- ☐ bu gəlirlərdən vergi tutulmur
 - ☐ Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
 - ☐ Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
 - ☒ Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir
 - ☐ Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər 5% vergiyə cəlb olunur
-

Sual: Vergi orqanları Azərbaycan Respublikasında öz səlahiyyətləri çərçivəsində hansı orqanların səlahiyyətlərini həyata keçirirlər? (Çəki: 1)

- ☐ icra hakimiyyəti orqanlarının
 - ☐ maliyyə institutlarının
 - ☐ auditorların
 - ☒ hüquq mühafizə orqanlarının
 - ☐ yerli icra strukturlarının
-

Sual: Yerli dövlət hakimiyyəti orqanlarına münasibətdə vergi orqanları öz fəaliyyətlərini hansı formada həyata keçirirlər? (Çəki: 1)

- ☐ bəzi hallarda öz fəaliyyətlərini onlarla razılaşdırırlar
 - ☒ öz fəaliyyətlərini onlardan asılı olmayaraq müstəqil həyata keçirirlər
 - ☐ bütün hallarda öz fəaliyyətlərini onlarla razılaşdırırlar
 - ☐ öz fəaliyyətlərini onlardan asılı olaraq həyata keçirirlər
 - ☐ öz fəaliyyətlərini onlarla birgə olaraq həyata keçirirlər
-

Sual: Dövlət vergi orqanlarının başlıca təyinatı nədən ibarətdir? (Çəki: 1)

- ☐ bütün növ vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
- ☐ yol vergisindən, yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, digər vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
- ☒ yerli vergilər [bələdiyyə vergiləri], habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
- ☐ yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, bütün vergilərin tam və vaxtında

ödənilməsinə nəzarəti həyata keçirirlər

- ☐ ƏDV-nin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
-

Sual: Hansı qanunvericilik aktları vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını təşkil edir? (Çəki: 1)

- ☐ yalnız Vergi Məcəlləsi
 - ☒ Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
 - ☐ yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
 - ☐ ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
 - ☐ mülki məcəllə
-

Sual: Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir? (Çəki: 1)

- ☒ vəzifə maaşı ilə pensiyası arasındakı fərq
 - ☐ yalnız vəzifə maaşı
 - ☐ adi qaydada pensiya hesablanır
 - ☐ birdəfəlik 500 min manat pul vəsaiti ödənilir
 - ☐ birdəfəlik 1000 min manat pul vəsaiti ödənilir
-

Sual: Büdcədən kənar fondu vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə hansı qaydada yaradılır? (Çəki: 1)

- ☒ vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]
 - ☐ vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 10 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 50 faizindən çox olmamaqla]
 - ☐ vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları və inzibati cərimə məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]
 - ☐ vergi orqanları tərəfindən dövlət büdcəsinə daxil olan vəsaitlərin, maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]
 - ☐ vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 15 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 50 faizindən çox olmamaqla]
-

Sual: Vergi orqanlarının hüquqlarına aşağıda göstərilənlərdən hansılar aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək 4. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq (Çəki: 1)

- ☒ 1; 2; 4
 - ☐ 1; 2; 5
 - ☐ 2; 3; 4
 - ☐ 3; 4; 5
 - ☐ 1,3,5
-

Sual: Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi? (Çəki: 1)

- ☐ ləğv edə bilməzlər
 - ☒ ləğv edə bilərlər
 - ☐ qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz
 - ☐ yalnız qismən ləğv edə bilər
 - ☐ 30%-ni ləğv edə bilər
-

Sual: Vergi orqanlarının vəzifələrinə aşağıdakılardan hansılar aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək 3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək (Çəki: 1)

- ☐ 1; 2; 4
 - ☐ 1; 2; 5
 - ☒ 1; 3; 5
 - ☐ 3; 4; 5
 - ☐ 2,3,4
-

Sual: Hansı meyarlar əsasında vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir? (Çəki: 1)

- ☐ işgüzarlığına, ixtisasına və iş stajına görə
 - ☐ yalnız ixtisasına və iş stajına görə
 - ☐ yalnız vəzifəsinə və ixtisasına görə
 - ☒ vəzifəsinə, ixtisasına və iş stajına görə
 - ☐ işgüzarlığına və iş stajına görə
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxslər vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə harada uçota alınır? (Çəki: 1)

- ☐ vergi ödəyicisinin faktiki fəaliyyət yeri üzrə
 - ☒ olduqları yer [dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan] üzrə
 - ☐ vergi ödəyicisinin istədiyi yer üzrə
 - ☐ vergi orqanının müəyyən etdiyi yer üzrə
 - ☐ yalnız vergi ödəyicisinin yaşadığı yer üzrə
-

Sual: Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi kommersiya hüquqi şəxslərinə, habelə

xarici kommertiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına nə zaman verilir? (Çəki: 1)

- ☐ ədliyyə orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
 - ☒ vergi orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
 - ☐ vergi öhdəliyi yarandığı zaman
 - ☐ həmin şəxslərinə istədiyi vaxt
 - ☐ vergi orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zamandan 40 gün sonra
-

Sual: Hansı qaydada daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması həyata keçirilir? (Çəki: 1)

- ☐ daimi nümayəndəlik yaradan qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
 - ☐ vergi orqanı özü müəyyənləşdirdiyi qaydada həyata keçirir
 - ☐ Azərbaycan Respublikasının və qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
 - ☒ Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir
 - ☐ Azərbaycan Respublikasının fiziki şəxsləri və xeyriyyə təşkilatları üçün müəyyən edilmiş qaydada həyata keçirilir
-

Sual: Hansı dövlət orqanı tərəfindən iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları təsdiq edilir? (Çəki: 1)

- ☐ Milli Məclis
 - ☒ Nazirlər Kabineti
 - ☐ Vergilər Nazirliyi
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Maliyyə Nazirliyi
-

Sual: Hansı halda bank hesabının açılması məqsədi ilə vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir? (Çəki: 1)

- ☐ vergi orqanının istəyi olduqda
 - ☒ vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
 - ☐ vergi ödəyicisi sənədləri təqdim etmədikdə
 - ☐ vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
 - ☐ vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirdikdən 5 gün sonra
-

Sual: Hansı hallarda vergi ödəyicisi növbədən kənar səyyar vergi yoxlamasının keçirilməsini tələb edə bilər? (Çəki: 1)

- ☐ heç bir halda bu mümkün deyildir
- ☐ hər hansı bir əsas olub-olmadan istənilən halda
- ☐ yuxarı vergi orqanının xahişi və vergi ödəyicisinin müraciəti olduqda
- ☒ vergi ödəyicisi vergi yoxlamasının nəticəsi ilə razılaşmadıqda
- ☐ vergi ödəyicisi vergi yoxlamasının nəticəsi ilə razılaşdıqda

Sual: Vergi bəyannaməsində kameral vergi yoxlaması zamanı vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir? (Çəki: 1)

- ☐ 10 gün
 - ☐ 15 gün
 - ☐ 7 gün
 - ☒ 5 gün
 - ☐ 11 gün
-

Sual: Vergi orqanı kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan vergi qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə hansı tədbirləri görür? (Çəki: 1)

- ☐ heç bir tədbir görmədən vergi bəyannaməsinin təqdim olunmasını gözləyir
 - ☒ vergi ödəyicisi barədə əlaqəli məlumatlar əsasında vergi hesablayır
 - ☐ vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarında olan hesablarına sərəncam verir
 - ☐ vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmədə iddia qaldırır
 - ☐ vergi ödəyicisi barədə əlaqəli məlumatlar əsasında 50 % vergi hesablayır
-

Sual: Vergi orqanı tərəfindən növbədənəkar səyyar vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir? (Çəki: 1)

- ☐ 10 gün
 - ☐ 15 gün
 - ☒ bildiriş göndərilmir
 - ☐ 5 gün
 - ☐ 20 gün
-

Sual: Vergi ödəyicisinə növbəti səyyar vergi yoxlaması keçirilərkən göndərilən bildirişdə nələr göstərilməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☒ 1, 2, 4
 - ☐ 3, 4, 5
 - ☐ 2, 3, 5
 - ☐ 1,2,5
-

Sual: Aşağıdakı məlumatlardan hansılar səyyar vergi yoxlaması aktında göstərilməlidir? 1. aşkar olunmuş vergi qanunvericiliyinin pozulması halları 2. pozuntulara görə məsuliyyəti nəzərdə tutan qanunların konkret maddələri 3. yoxlama zamanı aşkar olunmayan halların olma ehtimalı 4. vergi ödəyicisi tərəfindən qanunların mənimsənilmə dərəcəsi 5. qanunvericiliyin pozulması hallarının olmaması (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 2, 4, 5
 - ☒ 1, 2, 5
 - ☐ 2, 3, 4
 - ☐ 1,3,4
-

Sual: Vergi orqanının bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamayı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən tərtib edilən akta əsasən hansı hüquqları vardır? (Çəki: 1)

- ☒ ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
 - ☐ heç bir hüququ yoxdur
 - ☐ vergi ödəyicisini inzibati məsuliyyətə cəlb etmək
 - ☐ vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək
 - ☐ vergi ödəyicisinin qanuni maraqları haqqında məlumat vermək
-

Sual: Vergi Məcəlləsi ilə müəyyən edilən faiz vergi ödənişlərinə münasibətdə vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, hansı dövrə tətbiq edilir? (Çəki: 1)

- ☐ cari vergi ödənişlərinə faiz hesablanmır
 - ☐ bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
 - ☒ bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti
 - ☐ bütün ötmüş müddətə
 - ☐ bütün ötmüş müddətə, ancaq 10 ildən çox olmamaq şərti ilə
-

Sual: ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını vergi orqanı vergi ödəyicisinin hansı hesabından yalnız təmin edir? (Çəki: 1)

- ☐ hesablama hesabından
 - ☐ yalnız valyuta hesabından
 - ☒ ƏDV depoziti hesabından
 - ☐ vergi orqanını razılığı ilə rezident banklarda olan hesablardan
 - ☐ valyuta və hesablama hesabından
-

Sual: Hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda, yaranan fərqlə bağlı qanunvericiliyə müvafiq olaraq hansı tədbir görülməlidir? (Çəki: 1)

- ☒ verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərq büdcəyə keçirilməlidir
 - ☐ verginin ödənilməsinin son müddəti günündən 3 gün sonra hesablanan faizlər nəzərə alınmaqla həmin fərq büdcəyə keçirilməlidir
 - ☐ verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmadan həmin fərq büdcəyə keçirilməlidir
 - ☐ verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərqin 50%-i büdcəyə keçirilməlidir
 - ☐ verginin ödənilməsinin son müddəti günündən 10 gün sonra hesablanan faizlər nəzərə alınmaqla həmin fərq büdcəyə keçirilməlidir
-

Sual: Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları daha hansı əməliyyatları aparmağa borcludurlar? (Çəki: 1)

- ☒ vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə [bank və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə]
 - ☐ vergi məbləğlərini vergi ödəyicilərindən tutmağa
 - ☐ vergi məbləğlərini hesablamağa
 - ☐ vergi məbləğlərinin hesablanması düzgünlüyünə nəzarət etməyə
 - ☐ vergi məbləğlərinin 10%-ni büdcəyə köçürməyə
-

Sual: Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektı nədir? (Çəki: 1)

- ☐ vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
 - ☐ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir
 - ☒ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir
 - ☐ Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir
 - ☐ Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün qeyri-rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir
-

Sual: Daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi ilə əlaqədar olan gəlirindən Azərbaycan Respublikasında vergi necə tutulur? (Çəki: 1)

- ☐ ödəmə mənbəyində gəlirdən xərclər çıxılmamaqla
 - ☒ gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla
 - ☐ ödəmə mənbəyində gəlirdən xərclər çıxılmaqla
 - ☐ gəlirdən Azərbaycan Respublikasının hüdudlarından kənarda çəkilən xərclər çıxılmaqla
 - ☐ gəlirdən gəlirin 30%-i çıxılmaqla
-

Sual: Fiziki şəxs qeyri-rezident olduqda ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulan ümumi gəliri hansı qaydada vergitutma obyektidir? (Çəki: 1)

- ☒ gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir
- ☐ vergitutma obyektı deyil
- ☐ gəlirdən çıxılan məbləğ nəzərə alınmaqla ödəniş yerində vergitutma obyektidir
- ☐ əgər fiziki şəxsin vergiyə cəlb edilməsi ödəmə mənbəyində nəzərdə tutulan ümumi gəliri, yalnız sahibkarlıq fəaliyyətindən əldə edilmişdirsə, vergitutma obyektidir
- ☐ gəlirdən çıxılan məbləğin 30 %-i nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir

Sual: Rezident fiziki şəxsin vergitutma məqsədləri üçün gəliri dedikdə hansı gəlir başa düşülür? (Çəki: 1)

- ☐ ancaq Azərbaycan Respublikasında əldə etdiyi gəlir
 - ☐ ancaq Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir
 - ☒ Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir
 - ☐ yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir
 - ☐ ancaq Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi maddəli işlə əlaqədar gəlir
-

Sual: Aşağıdakılardan hansılar qeyri-rezident vergi ödəyicisinin gəlirinə aiddir? 1. maddəli işlə əlaqədar əldə edilən gəlir 2. faktiki ezamiyyə xərcləri 3. maddəli işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər (Çəki: 1)

- ☐ 1; 2; 3
 - ☒ 1; 3; 4
 - ☐ 2; 3; 4
 - ☐ 3; 4; 5
 - ☐ 2,4,5
-

Sual: İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ maddəli işlə əlaqədar alınan gəlirdir? (Çəki: 1)

- ☐ ssudanın tam məbləği
 - ☐ bu halda maddəli işlə əlaqədar gəlir yaranmır
 - ☒ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
 - ☐ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
 - ☐ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin 5%-i
-

Sual: Aşağıdakılardan hansılar maddəli işlə əlaqədar alınan gəlirlərə aiddir? 1. işçinin xərclərinin əvəzi ödənilməli halda ödənen vəsaitin məbləği 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları 5. dividend (Çəki: 1)

- ☐ 1; 2; 3
 - ☐ 2; 3; 4
 - ☒ 1; 2; 4
 - ☐ 3; 4; 5
 - ☐ 1,3,5
-

Sual: İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir? (Çəki: 1)

- ☐ gəlirə aid deyildir
 - ☐ sahibkarlıq fəaliyyətindən gəlirə
 - ☐ qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
 - ☒ muzzdlu işlə əlaqədar alınan gəlirə
 - ☐ muzzdlu işə aid olmayan fəaliyyətdən gəlirə
-

Sual: Vergi tutulan gəlirə işə gətürən tərəfindən əyləncə və yemək xərclərinin [müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla], habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir aiddirmi? (Çəki: 1)

- ☐ qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
 - ☐ sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
 - ☐ vergilərdən azad edilən gəlirlərdən başqa digər gəlirlərə aiddir
 - ☒ vergi tutulan gəlirə aid deyildir
 - ☐ vergi tutulan gəlirə aiddir
-

Sual: Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
 - ☐ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - ☐ əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir
 - ☐ faiz gəliri
 - ☐ dividend
-

Sual: Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə hansı gəlir aid deyildir? (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
 - ☐ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - ☐ əmlakın icarəyə verilməsindən gəlir
 - ☐ həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
 - ☐ royalti
-

Sual: Qeyri sahibkarlıq fəaliyyətindən gəlirə hansı gəlirlər aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq. 4. dividend 5. işçinin xərclərinin əvəzi ödəniləndiyi halda, ödənen vəsaitin məbləği (Çəki: 1)

- ☒ 1, 3, 4
- ☐ 1, 4, 5
- ☐ 2, 3, 4

- ☐ 2, 4, 5
 - ☐ 1,2,5
-

Sual: Fiziki şəxsin aylıq gəliri 2500 manatdan artıq olduqda gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur? (Çəki: 1)

- ☐ 14 faiz
 - ☐ 20 faiz
 - ☒ 25 faiz
 - ☐ 35 faiz
 - ☐ 30 faiz
-

Sual: Fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur? (Çəki: 1)

- ☐ 35 faiz
 - ☒ 14 faiz
 - ☐ 140 manat + 1000 manatdan çox olan məbləğin 30 faizi
 - ☐ 140 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi
 - ☐ 18 faiz
-

Sual: Fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləği 30000 manatdan artıq olduqda gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur? (Çəki: 1)

- ☐ 30 faiz
 - ☐ 35 faiz
 - ☐ 45 faiz
 - ☒ 25 faiz
 - ☐ 40 faiz
-

Sual: Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur? (Çəki: 1)

- ☐ 12 faiz
 - ☐ 25 faiz
 - ☐ 10 faiz
 - ☒ gəlir vergisindən azaddır
 - ☐ 15 faiz
-

Sual: Fiziki şəxsə xaricdə müalicə haqlarını ödəmək üçün verilən maddi yardımın dəyərinin hansı məbləğindən vergi tutulur? (Çəki: 1)

- ☐ maddi yardımın tam məbləğindən
 - ☐ maddi yardım məbləğinin 50 faizindən
 - ☒ 2000 manatdan çox olan hissəsindən
 - ☐ şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən
 - ☐ 4000 manatdan çox olan hissəsindən
-

Sual: Gəlir vergisi mirasların dəyərinin hansı məbləğindən tutulur? (Çəki: 1)

- ☒ 20000 manatdan çox olan hissəsindən
 - ☐ 2000 manatdan çox olan hissəsindən
 - ☐ 200 manatdan çox olan hissəsindən
 - ☐ şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən
 - ☐ 5000 manatdan çox olan hissəsindən
-

Sual: Gəlir vergisi miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda mirasın hansı məbləğindən tutulur? (Çəki: 1)

- ☐ miras məbləğinin 50 faizindən
 - ☐ 1000 manatdan çox olan hissəsindən
 - ☒ vergi tutulmur
 - ☐ 20000 manatdan çox olan hissəsindən
 - ☐ miras məbləğinin 40 faizindən
-

Sual: Dövlət müavinətləri fiziki şəxslərə ödənildiyi halda hansı qaydada vergiyə cəlb edilir? (Çəki: 1)

- ☐ 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
 - ☐ 100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir
 - ☒ vergiyə cəlb edilmir
 - ☐ 2000 manatdan artıq olan hissəsindən vergi tutulmur
 - ☐ 3000 manatdan artıq olan hissəsindən vergi tutulmur
-

Sual: Əmanətlərin Sığortalanması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur? (Çəki: 1)

- ☐ 35 faiz
 - ☒ vergi tutulmur
 - ☐ 10 faiz
 - ☐ 22 faiz
 - ☐ 20 faiz
-

Sual: Gəlir vergisinə münasibətdə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı müddətli işlə əlaqədar əldə edilən illik gəliri 3000 manatadək olduqda, hansı məbləğdə azadolma tətbiq edilir? (Çəki: 1)

- ☐ 360 manat
 - ☒ yaşayış minimumunun 12 misli
 - ☐ heç bir güzəşt tətbiq olunmur
 - ☐ minimum əmək haqqının 2 misli
 - ☐ yaşayış minimumunun 10 misli
-

Sual: Həyatın yığım sığortası və pensiya sığortası üzrə 3 ildən az olmayan müddətə bağlanan müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlərin hansı hissəsi vergiyə cəlb olunur? (Çəki: 1)

- ☐ 1000 manatdan artıq olan hissəsi
- ☐ 3000 manatdan artıq olan hissəsi
- ☐ 2000 manatdan artıq olan hissəsi
- ☒ vergidən azaddır

- ☐ 4000 manatdan artıq olan hissəsi
-

Sual: Gəlir vergisinə fiziki şəxsə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri hansı qaydada cəlb olunur? (Çəki: 1)

- ☒ vergidən azaddır
☐ 200 manatdan çox olan hissəsindən vergi tutulur
☐ tam məbləğdə vergi tutulur
☐ kompensasiya ödənişlərinin 50 faizi vergiyə cəlb olunur
☐ 300 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Gəlir vergisinə fiziki şəxslərin xalq musiqi alətlərinin istehsalından əldə etdikləri gəlirləri necə cəlb olunur? (Çəki: 1)

- ☐ gəlirin 50 faizi vergiyə cəlb olunur
☒ vergi tutulmur
☐ tam məbləğdən vergi tutulur
☐ 30 manatdan çox olan hissəsindən vergi tutulur
☐ 50 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Gəlir vergisinə yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri cəlb olunur? (Çəki: 1)

- ☐ mükafatın 50 faizi vergiyə cəlb olunur
☒ əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
☐ əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
☐ əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
☐ əşya şəklində olan mükafatın 500 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar dövlət qulluqçusuna verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- ☒ vergidən azaddır
☐ 1000 manatdan çox olan hissəsindən vergi tutulur
☐ tam məbləğdə vergi tutulur
☐ birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur
☐ birdəfəlik haqqın 40 faizi vergiyə cəlb olunur
-

Sual: Hansı fiziki şəxslərin aşağıdakı hər hansı muzzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 2. I və II qrup müharibə əlilləri 3. I və II qrup əlillər [müharibə əlillərindən başqa] 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəli (Çəki: 1)

- ☐ 1, 3, 5

- ☐ 2, 3, 4
 - ☐ 2, 4, 5
 - ☒ 1, 4, 5
 - ☐ 2,3,5
-

Sual: Vergi ödəyicisinin himayəsində olanlara aşağıdakı şəxslərdən hansı aid edilmir? (Çəki: 1)

- ☐ vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]
 - ☐ vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşınadək olan uşağı
 - ☒ vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşlı uşağı
 - ☐ vergi ödəyicisinin 17 yaşlı uşağı
 - ☐ vergi ödəyicisinin 24 yaşlı uşağı
-

Sual: Fiziki şəxslərin əmək haqqından tutulan vergi hesablanarkən vergi güzəştləri hüququ nə vaxtdan yaranır? (Çəki: 1)

- ☐ güzəşt almaq üçün vergi ödəyicisi tərəfindən ərizənin verildiyi andan
 - ☐ fiziki şəxsin işə başladığı gündən
 - ☒ müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan
 - ☐ bu vaxt işəgötürən tərəfindən müəyyənləşdirilir
 - ☐ güzəşt almaq üçün vergi ödəyicisi tərəfindən ərizənin verildiyi andan sonrakı ayın 10-dan
-

Sual: Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir? (Çəki: 1)

- ☐ ümumi gəliri
 - ☒ mənfəəti
 - ☐ ümumi dövriyyəsi
 - ☐ yalnız aldığı dividend və faizlərin məbləği
 - ☐ yalnız dividendi
-

Sual: Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin mənfəətindən vergi necə tutulur? (Çəki: 1)

- ☒ təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi əmlak təqdim edilməsindən ümumi gəlirindən Vergi Məcəlləsində göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur
 - ☐ təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxılmadan vergi tutulur
 - ☐ vergi tutulmur
 - ☐ təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bütün xərcləri çıxıldıqdan sonra vergi tutulur
 - ☐ təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi əmlak təqdim edilməsindən ümumi gəlirindən Vergi Məcəlləsində göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclərin 50 faizi çıxıldıqdan sonra vergi tutulur
-

Sual: Xeyriyyə təşkilatının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hansı qaydada mənfəət vergisinə cəlb edilir? (Çəki: 1)

- ☐ 20 faiz dərəcə ilə
 - ☐ 10 faiz dərəcə ilə
 - ☐ Xeyriyyə təşkilatı kimi vergiyə cəlb edilmir
 - ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
 - ☐ 15 faiz dərəcə ilə
-

Sual: Mənfəət vergisi Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən [Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla] tutulurmu? (Çəki: 1)

- ☐ 25 faiz dərəcəsi ilə vergi tutulur
 - ☒ Vergi tutulmur
 - ☐ Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur
 - ☐ Xərclər çıxılmadan vergi tutulur
 - ☐ 30 faiz dərəcəsi ilə vergi tutulur
-

Sual: Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı neçə faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır? (Çəki: 1)

- ☐ 30 faizi
 - ☐ 25 faizi
 - ☐ 60 faizi
 - ☒ 50 faizi
 - ☐ 22 faiz
-

Sual: Gəlirdən aşağıdakı xərclərdən hansının çıxılmasına yol verilmir? (Çəki: 1)

- ☐ təcrübə konstruktor işlərinə çəkilən xərclərin
 - ☐ elmi-tədqiqat işlərinə çəkilən xərclərin
 - ☐ layihə-axtarış işlərinə çəkilən xərclərin
 - ☒ əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclərin
 - ☐ təcrübə konstruktor işlərinə çəkilən xərclərin
-

Sual: Gəlirdən fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri hansı qaydada çıxılır? (Çəki: 1)

- ☐ ümumi qaydada gəlirdən çıxılır
 - ☐ yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
 - ☒ gəlirdən çıxılmır
 - ☐ ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
 - ☐ yalnız normadan artıq olan hissəsinin 30 faizi gəlirdən çıxılır
-

Sual: Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği [hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği] faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə

Azərbaycan Respublikası Milli Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin neçə faizindən artıq olmamaqla gəlirdən çıxılır? (Çəki: 1)

- ☒ 125 faizi
 - ☐ 100 faizi
 - ☐ 75 faizi
 - ☐ 50 faizi
 - ☐ 24 faizi
-

Sual: Hansı halda ümitsiz borc məbləğinin gəlirdən çıxılmasına yol verilir? (Çəki: 1)

- ☐ vergi ödəyicisi ümitsiz borc məbləğini gəlirdən çıxı bilməz
 - ☐ ümitsiz borc məbləğinin gələcəkdə alınması imkanı yarandıqda
 - ☐ əlaqədar vergi orqanının razılığından sonra gəlirdən çıxıla bilər
 - ☒ vergi ödəyicisinin mühasibat kitablarında ümitsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiği vaxt
 - ☐ yalnız normadan artıq olan hissəsinin 60 faizi gəlirdən çıxılır
-

Sual: Gəlirdən gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruktor işlərinə çəkilən hansı xərclər çıxıla bilər? (Çəki: 1)

- ☐ bu xərclər əsas vəsaitlərin alınması ilə bağlı olduqda
 - ☐ bu xərclər əsas vəsaitlərin quraşdırılması ilə bağlı olduqda
 - ☐ bu xərclər kapital xarakteri daşıdıqda
 - ☒ bu xərclər əsas vəsaitlərin alınması, quraşdırılması ilə bağlı olmadıqda və kapital xarakteri daşımadıqda
 - ☐ bu xərclər əsas vəsaitlərin alınması ilə bağlı olduqda və kapital xarakteri daşıdıqda
-

Sual: İllik amortizasiya norması müəssisənin balansında olan torpaqlara görə neçə faizdir? (Çəki: 1)

- ☐ 7 faizədək
 - ☐ 20 faizədək
 - ☐ 25 faizədək
 - ☒ amortizasiya olunmur
 - ☐ 8 faizədək
-

Sual: İllik amortizasiya norması incəsənət əsərləri üçün neçə faizdir? (Çəki: 1)

- ☐ 7 faizədək
 - ☐ 10 faizədək
 - ☐ 20 faizədək
 - ☒ amortizasiya olunmur
 - ☐ 15 faizədək
-

Sual: Aşağıdakılardan amortizasiya olunmayan aktivləri göstərin: 1. binalar, tikintilər, qurğular 2. ümumi istifadədə olan avtomobil yolları 3. maşınlar, avadanlıq və hesablama texnikası 4. torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular [tikililər] 5. geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər 6. ümumi istifadədə olan parklardakı avadanlıqlar (Çəki: 1)

- ☐ 1, 4, 5

- ☒ 2, 4, 6
 - ☐ 1, 3, 5
 - ☐ 2, 3, 6
 - ☐ 1, 5, 6
-

Sual: İllik amortizasiya norması elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün neçə faizdir? (Çəki: 1)

- ☒ həmin aktivlər amortizasiya olunmur
 - ☐ 20%
 - ☐ 10%
 - ☐ 25%
 - ☐ 28%
-

Sual: İllik amortizasiya normasının yuxarı həddi heyvanxanalarda və digər analogi müəssisələrdə olan heyvanat aləminin eksponatları, kitabxana fondları, kinofondlar [video, audio, foto], səhnə rekvizitləri, muzey sərvətləri [eksponatları] üzrə neçə faizdir? (Çəki: 1)

- ☐ 10%
 - ☐ 20%
 - ☐ 25%
 - ☒ həmin aktivlər amortizasiya olunmur
 - ☐ 15 %
-

Sual: Amortizasiya normasının yuxarı həddi istismara verilməmiş anbarda olan əsas vəsaitlər üzrə neçə faizdir? (Çəki: 1)

- ☐ 10 faiz
 - ☐ 20 faiz
 - ☐ 25 faiz
 - ☒ amortizasiya hesablanmır
 - ☐ 22 faiz
-

Sual: İllik amortizasiya normasının yuxarı həddi maşınlar, avadanlıq və hesablama texnikası üçün neçə faizdir? (Çəki: 1)

- ☐ 7 faiz
 - ☐ 20 faiz
 - ☒ 25 faiz
 - ☐ amortizasiya olunmur
 - ☐ 14 faiz
-

Sual: Amortizasiya normasının yuxarı həddi geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün neçə faizdir? (Çəki: 1)

- ☐ 7 faiz
- ☐ 20 faiz
- ☒ 25 faiz

- ☐ amortizasiya olunmur
 - ☐ 8 faiz
-

Sual: İllik amortizasiya normasının yuxarı həddi istifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün neçə faizdir? (Çəki: 1)

- ☐ 7 faiz
 - ☐ 10 faiz
 - ☐ 20 faiz
 - ☒ illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
 - ☐ 15 faiz
-

Sual: Xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları hansı qaydada gəlirdən çıxılır? (Çəki: 1)

- ☐ gəlirdən tam məbləğdə çıxılır
 - ☐ 50 faiz məbləğində gəlirdən çıxılır
 - ☒ gəlirdən çıxılmır
 - ☐ sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq gəlirdən çıxılır
 - ☐ 30 faiz məbləğində gəlirdən çıxılır
-

Sual: Gəlirdən digər dövlətlərin ərazisində ödənilmiş mənfəət vergisi hansı qaydada çıxılır? (Çəki: 1)

- ☐ tam məbləğdə gəlirdən çıxılır
 - ☐ 50 faiz məbləğində gəlirdən çıxılır
 - ☒ gəlirdən çıxılmır
 - ☐ 22 faiz məbləğində gəlirdən çıxılır
 - ☐ 20 faiz məbləğində gəlirdən çıxılır
-

Sual: Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 6
-

Sual: Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi hansı qaydada kompensasiya edilir? (Çəki: 1)

- ☐ cari ilin mənfəətinin 20 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir
 - ☐ sonrakı 3 ilin mənfəətinin 20 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir
 - ☒ beş ilədək davam edən dövrə keçirilir və illər üzrə heç bir məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir
 - ☐ cari ilin mənfəətinin 50 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir
 - ☐ cari ilin mənfəətinin 70 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir
-

Sual: Vergi Məcəlləsinə uyğun olaraq dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur? (Çəki: 1)

- ☐ fiziki şəxslərdən 12 faiz, hüquqi şəxslərdən isə 22 faiz dərəcəsi ilə vergi tutulur
 - ☒ bir daha vergi tutulmur
 - ☐ fiziki şəxslərdən 10 faiz, hüquqi şəxslərdən isə 15 faiz dərəcəsi ilə vergi tutulur
 - ☐ həmin gəlirin 50 faizindən ümumi qaydada vergi tutulur
 - ☐ həmin gəlirin 60 faizindən ümumi qaydada vergi tutulur
-

Sual: Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- ☐ 18 faiz
 - ☐ 24 faiz
 - ☒ 10 faiz
 - ☐ 5 faizi
 - ☐ 15 faiz
-

Sual: Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid olmayan dividend gəlirindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- ☐ ödəmə mənbəyində xərclər çıxılmaqla 4 faiz dərəcə ilə
 - ☐ ödəmə mənbəyində xərclər çıxılmaqla 6 faiz dərəcə ilə
 - ☒ ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə
 - ☐ ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
 - ☐ ödəmə mənbəyində xərclər çıxılmaqla 24 faiz dərəcə ilə
-

Sual: Verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər, vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən nə vaxt aparılmalıdır? (Çəki: 1)

- ☒ uçot metodunun dəyişdirildiyi ildə
 - ☐ uçot metodunun dəyişdirildiyi ildən sonrakı ildə
 - ☐ uçot metodunun dəyişdirildiyi vergi ilinin aprel ayının 15-dək
 - ☐ uçot metodu dəyişdirilmir
 - ☐ uçot metodunun dəyişdirildiyi vergi ilinin aprel ayının 25-dək
-

Sual: Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri hansı qaydada bölüşdürürlər? (Çəki: 1)

- ☐ çəkilən birgə xərclər çıxılmadan onlar arasındakı razılığa uyğun olaraq
 - ☐ çəkilən birgə xərclər çıxılmadan işçilərin sayına mütənasib olaraq
 - ☒ çəkilən birgə xərclər çıxılmaqla onlar arasındakı razılığa uyğun olaraq
 - ☐ birgə gəlir bölüşdürülmür
 - ☐ çəkilən birgə xərclər çıxılmadan 50 faizi
-

BÖLMƏ: VERGİ İNZİBATÇILIĞI

Ad

Vergi inzibatçılığı

Suallardan

90

Maksimal faiz	90
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Vergi inzibatçılığının məzmunu nədən ibarətdir? (Çəki: 1)

- ☐ Vergi sferasının idarə olunmasında səlahiyyətli dövlət orqanının – Azərbaycan Respublikasının Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin fəaliyyəti təşkil edir
- ☐ Vergi sferasının idarə olunmasında səlahiyyətli bələdiyyələrin fəaliyyəti təşkil edir
- ☒ Vergi sferasının idarə olunmasında səlahiyyətli dövlət orqanının –Vergilər Nazirliyinin fəaliyyəti təşkil edir
- ☐ Vergi sferasının idarə olunmasında səlahiyyətli dövlət orqanının – İqtisadi İnkişaf Nazirliyinin fəaliyyəti təşkil edir
- ☐ Vergi sferasının idarə olunmasında səlahiyyətli dövlət orqanının –Dövlət Gömrük Komitəsinin fəaliyyəti təşkil edir

Sual: Vergilərin hesablanması və vaxtında ödənilməsinin düzgünlüyünə nəzarətin vacib formaları hansılardır? 1. vergi ödəyicilərinin uçotu; 2. kameral vergi yoxlamaları; 3. vergi bəyannamələrinin formalarının hazırlanması; 4. səyyar vergi yoxlamaları. (Çəki: 1)

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 2,3,4
- ☒ 1,2,4
- ☐ 1,3

Sual: Nəzarət fəaliyyətinin təşkilatı, metodiki və analitik təminatı formaları kimi aşağıdakılardan hansılar çıxış edir 1. müxtəlif səviyyəli vergi orqanlarının strukturunun və funksional vəzifələrinin müəyyən edilməsi; 2. vergi ödəyiciləri tərəfindən təqdim olunan vergi hesabatlarının məzmununun və formalarının hazırlanması; 3. vergi ödəyicilərinin vergi hesabatlarının təqdim olunması, emalı və yoxlanılması prosedurları; 4. vergi ödəyiciləri ilə vergi orqanları arasında vergi mübahisələrinin məhkəməyə qədərki həlli forması kimi sistem daxili nəzarəti (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 1,3,4
- ☐ 2,3,4
- ☐ 1,2
- ☐ 2,4

Sual: Aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☒ Vergi inzibatçılığı vergi sisteminin qurulmasının elə bir prinsipinin reallaşmasına əsaslanmalıdır ki, bu zaman vergilərin tutulması və vergi nəzarəti üzrə xərclər minimum olmaqla büdcəyə vergi daxilolmalarının təmin olunma səviyyəsi maksimum olsun
- ☐ Vergi inzibatçılığı vergi sisteminin qurulmasının elə bir prinsipinin reallaşmasına əsaslanmalıdır ki, bu zaman vergilərin tutulması və vergi nəzarəti üzrə xərclər maksimum olmaqla büdcəyə vergi daxilolmalarının təmin olunma səviyyəsi maksimum olsun

- ☐ Vergi inzibatçılığı vergi sisteminin qurulmasının elə bir prinsipinin reallaşmasına əsaslanmalıdır ki, bu zaman vergilərin tutulması və vergi nəzarəti üzrə xərclər maksimum olmaqla büdcəyə vergi daxilolmalarının təmin olunma səviyyəsi minimum olsun
 - ☐ Vergi inzibatçılığı vergi sisteminin qurulmasının elə bir prinsipinin reallaşmasına əsaslanmalıdır ki, bu zaman vergilərin tutulması və vergi nəzarəti üzrə xərclər minimum olmaqla büdcəyə vergi daxilolmalarının təmin olunma səviyyəsi minimum olsun
 - ☐ Vergi inzibatçılığı vergi sisteminin qurulmasının elə bir prinsipinin reallaşmasına əsaslanmalıdır ki vergi nəzarəti üzrə xərclər maksimum olmaqla büdcəyə vergi daxilolmalarının təmin olunma səviyyəsi minimum olsun
-

Sual: Xarakterik xüsusiyyətləri daha çox fiskal istiqaməti olan vergi islahatlarının ilkin mərhələsində (ötən əsrin 90-cı illərinin birinci yarısında) vergi inzibatçılığına daha çox bütünlükdə vergi sisteminə aid olan hansı aşağıdakı çatışmazlıqlar xas olmuşdur? 1. vergi dərəcələrinin minimum səviyyədə olması 2. vergi sisteminin idarə edilməsinin və uyğun olaraq vergi inzibatçılığının ümumi prinsiplərində boşluqların və nöqsanların mövcudluğu; 3. ayrı-ayrı vergilərin hesablanması tənzimləyən qanunların hazırlanma səviyyəsinin qənaətbəxş olmaması; 4. vergi orqanlarının idarə olunmasında, o cümlədən digər dövlət idarəetmə və nəzarət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkilində çatışmazlıqlar (Çəki: 1)

- ☐ 1,2,3
 - ☐ 1,3,4
 - ☒ 2,3,4
 - ☐ 1,2,4
 - ☐ 1,3
-

Sual: Vergi ödənişlərinin tam məbləğdə büdcə sisteminə daxil olmaması aşağıdakı hansı məsələlər barədə xəbərdarlıq edir? 1. vergi qanunvericiliyinin mövcud normaları iqtisadi inkişafın (ayrı-ayrı sahələrin, fəaliyyət növlərinin, əməliyyatların və s.) tələblərinə cavab verməməyə başlamış və onları təhlil etmək və həmçinin dəyişmək lazımdır; 2. vergi orqanlarının tətbiq etdiyi nəzarət metodları vergi ödənişlərinin minimumlaşdırılmasının yaranan sxemlərinin izlənilməsi (aşkar edilməsi) və vergi ödəyiciləri tərəfindən vergidən yayınmanın qarşısının alınması imkanlarını itirirlər; 3. fəaliyyətdə olan vergi qanunvericiliyində mübahisəli məsələlər müəyyən edilir; 4. beynəlxalq inteqrasiya prosesləri sürətlənmiş və təkcə milli vergi qanunvericiliklərinin deyil, həmçinin iqtisadi vergitutmanın aradan qaldırılması barədə beynəlxalq qaydaların xüsusiyyətləri nəzərə alınmaqla xarici ölkələrin vergi qanunvericiliklərinin fəaliyyətinin koordinasiyasının zəruriliyi yaranmışdır (Çəki: 1)

- ☐ 1,2,3
 - ☒ 1,2,4
 - ☐ 1,3,4
 - ☐ 2,3,4
 - ☐ 2,3
-

Sual: Aşağıdakılardan hansılar vergi inzibatçılığının keyfiyyətinin yüksəldilməsinin vacib şərtləri kimi çıxış edir: 1. vergi dərəcələrinin artırılması; 2. vergi orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, 3. vergi nəzarəti prosesində yeni texnologiyadan istifadə, 4. vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı münasibətlər konsepsiyasının dəyişməsi (Çəki: 1)

- ☐ 1,3,4
 - ☐ 1,2,4
 - ☐ 1,2,3
 - ☒ 2,3,4
 - ☐ 1,3
-

Sual: İnstitusional amilin amilin təsiri altında vergi inzibatçılığının fəaliyyətinin hansı əsas prinsipləri müəyyən edilmişdir? 1. vahidlik prinsipi; 2. inzibatçılıq obyektlərinə münasibətdə müstəqillik prinsipi; 3. Təsirlilik prinsipi; 4. qarşılıqlı asılılıq prinsipi; 5.qanunçuluq prinsipi (Çəki: 1)

- ☐ 1,2,4,5
 - ☐ 2,3,4,5
 - ☐ 1,2,3,4
 - ☒ 1,2,3,5
 - ☐ 2, 3, 4
-

Sual: Ölkənin vergi qanunvericiliyi sistemini hakimiyyət-ərazi əlamətləri üzrə aşağıdakı hansı şəkildə fərqləndirmək olar? 1. Xarici ölkələrin vergi qanunvericiliyi; 2. Azərbaycan Respublikasının qanunları; 3. Naxçıvan MR-nın qanunları və normativ aktları; 4. sahə normativ aktları; 5. yerli özünüidarəetmənin normativ aktları (Çəki: 1)

- ☐ 1,2,4,5
 - ☒ 2,3,4,5
 - ☐ 1,2,3,4
 - ☐ 1,2,3,5
 - ☐ 1,4,5
-

Sual: Azərbaycan Respublikası Vergilər Nazirliyinin təlimat və metodiki göstərişləri: (Çəki: 1)

- ☐ vergi nəzarəti qaydasının konkretləşdirilməsi, həmçinin vergi orqanı daxilində tənzimləyici münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur
 - ☐ vergi orqanı daxilində hüquqi-siyasi münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur
 - ☐ yalnız bir vergi növünün hesablanması qaydasının konkretləşdirilməsi, həmçinin vergi orqanı daxilində sosial-iqtisadi münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur
 - ☒ əsasən bir vergi növünün hesablanması və ödənilməsi qaydasının konkretləşdirilməsi, həmçinin vergi orqanı daxilində təşkilati münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur
 - ☐ vergi orqanı daxilində təşkilati münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur
-

Sual: Azərbaycan Respublikası Vergilər Nazirliyinin göstəriş məktublarında hansı məsələlər öz əksini tapır? (Çəki: 1)

- ☐ vergi orqanları tərəfindən vergi qanunvericiliyinin tətbiqi praktikasının ümumiləşdirilmiş ifadəsini təcəssüm etdirir
- ☒ əsas etibarilə xüsusi vergi situasiyalarının müzakirəsinə həsr olunur
- ☐ əsasən hər hansı vergilərin tutulması qaydasının, həmçinin vergi qanunvericiliyinin

- konkret normalalarının tətbiqinin mürekkəb məsələlərinin izah edilməsinə həsr olunur
- ☐ yalnız bir vergi növünün hesablanması qaydasının konkretləşdirilməsi, həmçinin vergi orqanı daxilində sosial-iqtisadi münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur
 - ☐ vergi qanunvericiliyinin konkret normalalarının tətbiqi məsələlərinin izahı
-

Sual: Azərbaycan Respublikası Vergilər Nazirliyinin teleqramları: (Çəki: 1)

- ☐ əsasən hər hansı vergilərin tutulması qaydasının, həmçinin vergi qanunvericiliyinin konkret normalalarının tətbiqinin mürekkəb məsələlərinin izah edilməsinə həsr olunur
 - ☐ əsas etibarilə xüsusi vergi situasiyalarının müzakirəsinə həsr olunur
 - ☐ vergi orqanları tərəfindən vergi qanunvericiliyinin tətbiqi praktikasının ümumiləşdirilmiş ifadəsini təcəssüm etdirir
 - ☒ normativ xarakter daşımaqla əsasən vergi qanunvericiliyi ilə bağlı yeni normativ sənədlər qəbul edilərkən, yaxud təlimat sənədləri hazırlanana qədər hər hansı bir verginin tutulması qaydasında dəyişikliklər edilərkən bu və ya digər münasibətlərin operativ tənzimlənməsi zamanı tətbiq olunur
 - ☐ vergilərin tutulması qaydasını, vergi qanunvericiliyinin tətbiqi praktikasını ifadə edir
-

Sual: Müasir dövrdə dövlət vergi orqanlarının inkişafı bir çox sistemli problemlərin mövcudluğu ilə xarakterizə olunur ki, bunları da yalnız informasiya-texnologiyalarından istifadə etməklə həll etmək mümkündür. Bu tip məsələlərə aşağıdakılardan hansıları aid etmək olar? 1. vergitutma sahəsində sənəd dövriyyəsinin həcmnin daim artması; 2. vergi dərəcələrinin getdikcə yüksəldilməsi; 3. vergi qanunvericiliyində mütəmadi dəyişikliklərin aparılması; 4. vergi qanunvericiliyinin daim mürekkəbləşməsi. (Çəki: 1)

- ☒ 1, 3
 - ☐ 2, 3
 - ☐ 3, 4
 - ☐ 1, 4
 - ☐ 2, 4
-

Sual: Müasir dövrdə dövlət vergi orqanlarının inkişafı bir çox sistemli problemlərin mövcudluğu ilə xarakterizə olunur ki, bunları da yalnız informasiya-texnologiyalarından istifadə etməklə həll etmək mümkündür. Bu tip məsələlərə aşağıdakılardan hansıları aid etmək olar? 1. vergi qanunvericiliyinin daim mürekkəbləşdirilməsi; 2. vergi dərəcələrinin getdikcə yüksəldilməsi; 3. vergi sənədlərinin işlənməsinə daha çox əmək sərfiyyatı; 4. nəzarət işinin daim təkmilləşdirilməsi. (Çəki: 1)

- ☐ 1, 3
 - ☐ 2, 3
 - ☒ 3, 4
 - ☐ 1, 4
 - ☐ 1
-

Sual: Məlum olduğu kimi, vergi xidməti işinin səmərəliliyi əhəmiyyətli dərəcədə informasiya-kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi ilə müəyyən edilir. Bu işə aşağıdakı hansı amillərdən birbaşa asılıdır? 1. respublikamızda vergi sisteminin formalaşdırılmasından; 2. vergi sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsindən; 3. vergi sənədlərinin işlənməsinə daha çox əmək məsrəflərinin sərf olunmasından; 4. vergi orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin

artırılmasından (Çəki: 1)

- ☐ 1, 3, 4
 - ☒ 1, 2, 4
 - ☐ 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 4
-

Sual: Məlum olduğu kimi, vergi xidməti işinin səmərəliliyi əhəmiyyətli dərəcədə informasiya-kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi ilə müəyyən edilir. Bu işə aşağıdakı hansı amillərdən birbaşa asılıdır? 1. ölkədə əlverişli vergi mühitinin formalaşdırılması və inkişafından; 2. vergi sisteminin qanunvericilik bazasının müəkkəbləşdirilməsindən; 3. ölkədə vergi mədəniyyətinin formalaşdırılması və inkişafından; 4. vergi orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasından (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 1, 2, 4
 - ☒ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 2, 4
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin təyinat istiqamətləri hansılardır? 1. kağız dövriyyəsindən elektron dövriyyəyə keçid; 2. yerli icra hakimiyyəti orqanlarının işlərinin avtomatlaşdırılması; 3. digər dövlət orqanları ilə inteqrasiyanın təmin olunması; 4. müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsi (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☒ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 2, 3
-

Sual: Vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ən mühüm nailiyyətlərdən sayılan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin əsas məqsədi nədir? 1. investisiya qoyuluşlarının stimullaşdırılması; 2. büdcənin mədaxil hissəsinin tam və vaxtında formalaşdırılması; 3. çevik və səmərəli vergi inzibatçılığının həyata keçirilməsi üçün effektiv informasiya dəstəyinin təmin edilməsi; 4. yoxsulluq səviyyəsinin azaldılmasının təmin olunması (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☒ 2, 3
 - ☐ 1, 2
 - ☐ 1, 4
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində aşağıdakı hansı təhlükəsizlik tədbirləri təmin edilmişdir? 1. istifadəçinin vəzifə səlahiyyətlərindən asılı olaraq məlumatlara baxma imkanına məhdudiyyət qoyulması; 2. istifadəçinin vəzifə səlahiyyətlərindən asılı olaraq sistemin funksiyalarına baxma imkanı; 3. məlumatların icazə verilməmiş baxışlardan və ehtiyatsızlıq nəticəsində məhv edilməkdən qorunması; 4. dövlət vergi orqanları əməkdaşlarının sağlamlığının qorunması (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☒ 1, 2, 3
 - ☐ 2, 4
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin aşağıdakı hansı altsistemləri vardır? 1. Yerinə yetirilən işlərin qeydiyyatı vərəqəsi; 2. Vergi daxilolmalarının uçotu; 3. Vergi ödəyicilərinin şəxsi hesab vərəqəsi; 4. Vergi hesab-fakturaları; 5. Vergi memorial orderləri. (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☒ 2, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 1, 4
-

Sual: Vergi sisteminin informasiya-texnoloji təminatı olan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin məqsədi: (Çəki: 1)

- ☐ sahibkarlıq subyektlərində aparılan maliyyə-təsərrüfat əməliyyatlarının sürətləndirilməsi üçün texnoloji dəstəyin təmin edilməsindən ibarətdir
 - ☐ vergi ödəyiciləri tərəfindən aparılan bank əməliyyatlarının sürətləndirilməsi üçün texnoloji dəstəyin təmin edilməsindən ibarətdir
 - ☒ çevik və daha səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün fəal bir texnoloji dəstəyin təmin edilməsindən ibarətdir
 - ☐ effektiv vergi siyasətinin həyata keçirilməsi üçün texniki dəstəyin təmin edilməsindən ibarətdir
 - ☐ təsərrüfat subyektlərində səmərəli maliyyə-təsərrüfat əməliyyatları aparmaq üçün texnoloji dəstəyin təmin edilməsi
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin Kargüzarlıq altsistemində: 1. ofisdən və yaxud evdən bəyannamənin real vaxt (on-layn) rejimində sistemə daxil edilməsi təmin edilir; 2. Xüsusi proqram vasitəsilə yığılan bəyannamə vergi işçiləri tərəfindən sistemə daxil edilir; 3. vergi orqanları arasındakı daxili yazışmaların ayrı-ayrı arayış növlərinə görə qeydlərinin yerinə yetirilməsi və bunlara verilmiş olan cavabların təqibinin avtomatlaşdırılması həyata keçirir. 4. vergi orqanlarının digər müəssisə, təşkilat, dövlət orqanları və şəxslərlə apardığı xarici yazışmaların ayrı-ayrı arayış növlərinə görə qeydlərinin yerinə yetirilməsi və bunlara verilmiş olan cavabların təqibinin avtomatlaşdırılması aparılır (Çəki: 1)

- ☒ 3, 4
 - ☐ 2, 3
 - ☐ 1, 4
 - ☐ 1, 2
 - ☐ 1
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin Bəyannamələr altsistemində: 1. vergi orqanları arasındakı daxili yazışmaların ayrı-ayrı arayış növlərinə görə qeydlərinin yerinə yetirilməsi və bunlara verilmiş olan cavabların təqibinin avtomatlaşdırılması həyata keçirilir; 2. Xüsusi proqram vasitəsilə yığılan bəyannamə vergi işçiləri tərəfindən sistemə

daxil edilir; 3. ofisdən və yaxud evdən bəyannamənin real vaxt (on-layn) rejimində sistemə daxil edilməsi təmin edilir; 4. vergi orqanlarının digər müəssisə, təşkilat, dövlət orqanları və şəxslərlə apardığı xarici yazışmaların ayrı-ayrı arayış növlərinə görə qeydlərinin yerinə yetirilməsi və bunlara verilmiş olan cavabların təqibinin avtomatlaşdırılması aparılır. (Çəki: 1)

- ☐ 3, 4
 - ☒ 2, 3
 - ☐ 1, 4
 - ☐ 1, 2
 - ☐ 1, 3
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin Borclar altsistemində aşağıdakı hansı işlər yerinə yetirilir? 1. borclu vergi ödəyicilərinin, o cümlədən borc məbləğlərinin müəyyənləşdirilməsi; 2. bildirişlərin, bank hesablarına göndərilən icra ödəniş sənədi olan sərəncamların hazırlanması; 3. ofisdən və yaxud evdən bəyannamənin real vaxt (on-layn) rejimində sistemə daxil edilməsi; 4. əmlakın siyahıya alınmasına dair qərarların açılması (Çəki: 1)

- ☒ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 3, 4
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin Vergi ödəyicilərinə xidmət altsistemində "Vergi ödəyicilərinə xidmət sahəsində görülmüş işlər barədə hesabat"da aşağıdakı hansı məlumatlar əks etdirilir? 1. əmlakın siyahıya alınması protokollarının sayı; 2. qeydiyyatda olan vergi ödəyicilərinin sayı; 3. faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin sayı; 4. vergi ödəyicilərindən daxil olan yazılı müraciətlərin sayı (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☒ 2, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 1, 3
-

Sual: Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin Vergi ödəyicilərinə xidmət altsistemində "Vergi ödəyicilərinə xidmət sahəsində görülmüş işlər barədə hesabat"da aşağıdakı hansı məlumatlar əks etdirilir? 1. vergi ödəyicilərinə göndərilmiş (təqdim edilmiş) müraciət və bildirişlərin sayı; 2. vergi orqanı tərəfindən vergi ödəyicilərinə göndərilən uyğunsuzluq məktublarının sayı; 3. radio və televiziya vasitəsilə edilən çıxış və müraciətlərin sayı; 4. idarədə akt ilə bağlanmış səyyar vergi yoxlaması qərarlarının sayı (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☒ 1, 2, 3
 - ☐ 1, 4
-

Sual: Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1.

vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək; 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək; 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək (Çəki: 1)

- ☐ 1; 2; 3
 - ☐ 2; 4; 5
 - ☐ 1; 3; 5
 - ☒ 1; 2; 4
 - ☐ 3, 4
-

Sual: Dövlət hakimiyyəti orqanları vergi orqanlarına hansı hallarda kömək etmək və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar? (Çəki: 1)

- ☒ vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olduqda
 - ☐ bütün hallarda
 - ☐ yalnız məhkəmənin qərarı olduqda
 - ☐ belə bir hal nəzərdə tutulmayıb
 - ☐ zəruri hallarda
-

Sual: Hansı halda vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir? (Çəki: 1)

- ☒ vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində [onun fəaliyyətində] maliyyə marağı olduqda
 - ☐ həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olduqda
 - ☐ həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
 - ☐ vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda
 - ☐ vergi qanunvericiliyindən kənar tələblər edildikdə
-

Sual: Kommersiya [vergi] sirrinin açılmasına aşağıdakılardan hansılar aiddir? 1. vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə belli olmuş vergi ödəyicisinin kommersiya[vergi] sirrinin istifadə edilməsi 2. vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə belli olmuş vergi ödəyicisinin kommersiya[vergi] sirrinin başqa şəxsə verilməsi 3. vergi yoxlaması zamanı cəlb edilmiş mütəxəssisə və ya ekspertə belli olmuş vergi ödəyicisinin kommersiya[vergi] sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi 4. vergi yoxlaması zamanı cəlb edilmiş müşahidəçilərə belli olmuş vergi ödəyicisinin kommersiya [vergi] sirrinin başqa şəxsə verilməsi (Çəki: 1)

- ☐ 1, 2, 4
- ☐ 2, 3, 4

- ☐ 1, 3, 4
 - ☒ 1, 2, 3
 - ☐ 1, 4
-

Sual: Aşağıdakılardan hansılar Vergilər Nazirliyinin vəzifələrinə aiddir? 1. Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək; 2. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamaları keçirmək; 3. hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin nağd və ya köçürmə qaydasında ödənilməsinin təmin etmək; 4. vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların verilməsini təmin etmək (Çəki: 1)

- ☐ 1, 2
 - ☐ 2, 3
 - ☒ 1, 4
 - ☐ 2, 4
 - ☐ 1, 3
-

Sual: Aşağıdakılardan hansılar Vergilər Nazirliyinin funksiyalarına aiddir? 1. vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplayır, təhlil edir, onu qiymətləndirir və belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verir; 2. vergi ödəyicilərinin uçotunu aparır 3. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin yerinə yetirilməsi müddətini dəyişdirmək; 4. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi borclarına faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. (Çəki: 1)

- ☒ 1, 2
 - ☐ 1, 3
 - ☐ 2, 4
 - ☐ 2, 3
 - ☐ 1, 4
-

Sual: Aşağıdakılardan hansılar Vergilər Nazirliyinin hüquqlarına aiddir? 1. vergi nəzarətini həyata keçirmək məqsədilə mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 2. tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirir; 3. qanunvericiliyə uyğun olaraq cinayət işləri üzrə təhqiqat, istintaq aparır və əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; 4. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətin belə razılıq olmadan həyata keçirildiyi halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görmək (Çəki: 1)

- ☐ 2, 3
 - ☒ 1, 4
 - ☐ 2, 4
 - ☐ 2, 3
 - ☐ 1, 3
-

Sual: Aşağıdakılardan hansılar Vergilər Nazirliyinin funksiyalarına aiddir? 1. iqtisadiyyat, o cümlədən maliyyə, vergitutma və investisiyaların cəlb edilməsi ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflərin hazırlanmasında iştirak edir; 2. düzgün müəyyənləşdirilməmiş tənzimlənən qiymət və tariflərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə onları müəyyən edən orqan qarşısında məsələ qaldırmaq; 3. Nazirliyin vəzifəli şəxslərinin və onun tabeliyində olan digər struktur bölmələrinin işçilərinin təhlükəsizliyini, onların sosial və hüquqi müdafiəsini təmin edir; 4. müntəzəm nəzarət tələb olunan yerlərdə müəyyən olunmuş qaydada stasionar vergi məntəqələri yaratmaq (Çəki: 1)

- ☐ 1, 4
 - ☒ 1, 3
 - ☐ 2, 4
 - ☐ 2, 3
 - ☐ 1, 2
-

Sual: Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin fəaliyyət istiqamətlərini göstərin: 1. vergi məsələləri ilə bağlı strateji araşdırmalar və tədqiqatlar aparır; 2. vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində öz səlahiyyətləri daxilində tədbirləri həyata keçirir; 3. öz səlahiyyətləri çərçivəsində antikorrupsiya, sistem daxili informasiya təhlükəsizliyi və daxili audit ilə bağlı tədbirləri həyata keçirir. 4. vergi qanunvericiliyinin tətbiqi ilə əlaqədar dövlət, bələdiyyə və vergi ödəyiciləri ilə işini əlaqəli şəkildə təşkil edir (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☒ 1, 2, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3
-

Sual: Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin fəaliyyət istiqamətlərini göstərin: 1. vergi borclarının və təqdim edilməmiş bəyannamələrin vergi orqanları tərəfindən alınması sahəsində təşkilatı və nəzarət tədbirlərini həyata keçirir; 2. vergi borclarının və təqdim edilməmiş bəyannamələrin vergi orqanları tərəfindən alınması sahəsində vergi siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 3. hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotunun aparılması, vergilərin və digər tədiyyələrin düzgün hesablanması, vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsi sahəsinin inkişafını təmin edir; 4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş operativ vergi nəzarəti sahəsində dövlət vergi siyasətini və tənzimlənməsini həyata keçirir (Çəki: 1)

- ☐ 1, 3
 - ☐ 2, 4
 - ☒ 1, 2
 - ☐ 1, 4
 - ☐ 2, 3
-

Sual: Vergilər Nazirliyinin aparatı aşağıdakı hansı təşkilatı və idarəetmə funksiyalarını həyata keçirir? 1. aşağı vergi orqanlarının fəaliyyətinə ümumi rəhbərliyi, nəzarəti və koordinasiyanı həyata keçirir; 2. vergilər və büdcəyə digər ödənişlər barədə qanunvericilik aktlarının tətbiqi qaydaları haqqında təlimatları, metodiki göstərişləri və digər normativ sənədləri hazırlayır və onların nəşrini təşkil edir; 3. yuxarı vergi

orqanlarının fəaliyyətinə ümumi rəhbərliyi, nəzarəti və koordinasiyanı həyata keçirir; 4. vergi bəyannamələrinin tərtibi və vergilərin hesablanması və ödənilməsi qaydaları ilə bağlı digər sənədləri hazırlayır; (Çəki: 1)

- ☒ 1, 2, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 3, 4
-

Sual: Vergi orqanının əməkdaşı aşağıdakı hansı peşə keyfiyyətlərinə malik olmalıdır? 1. konfliktlər zamanı özünü ələ ala bilmək, təmkinlilik; 2. işgüzar söhbətlər apara bilməmək; 3. böyük həcmli informasiyanın içərisindən müəyyən problemin həlli üçün daha əhəmiyyətli olanını seçə bilmək; 4. öz nöqteyi-nəzərini əsaslandırma bilmək. (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 2, 3, 4
 - ☒ 1, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 2, 4
-

Sual: Aşağıdakılardan hansılar Ərazi Vergilər İdarəsinin audit şöbəsinin vəzifələrinə aiddir? 1. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyicilərində səyyar vergi yoxlamalarının təşkil edilməsi, onların səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə təqdim edilmək üçün təkliflər hazırlamaq; 2. səyyar vergi yoxlamalarının keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütləq iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək; 3. operativ vergi nəzarəti sahəsində işlərin təşkil edilməsi, onlara nəzarətin həyata keçirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin artırılması barədə aidiyyəti üzrə təqdim edilmək üçün təkliflər hazırlamaq; 4. operativ vergi nəzarəti sahəsində mütləq iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək (Çəki: 1)

- ☒ 1, 2
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 1, 3
 - ☐ 2, 4
-

Sual: Aşağıdakılardan hansılar Ərazi Vergilər İdarəsinin operativ şöbəsinin vəzifələrinə aiddir? 1. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyicilərində səyyar vergi yoxlamalarının təşkil edilməsi, onların səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə təqdim edilmək üçün təkliflər hazırlamaq; 2. səyyar vergi yoxlamalarının keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütləq iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək; 3. operativ vergi nəzarəti sahəsində işlərin təşkil edilməsi, onlara nəzarətin həyata keçirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin artırılması barədə aidiyyəti üzrə təqdim edilmək üçün təkliflər hazırlamaq; 4. operativ vergi nəzarəti sahəsində mütləq iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək (Çəki: 1)

- ☐ 1, 2
 - ☐ 2, 4
 - ☒ 3, 4
 - ☐ 1, 3
 - ☐ 1, 4
-

Sual: Aşağıdakılardan hansılar Ərazi Vergilər İdarəsinin Qeydiyyat və uçot şöbəsinin vəzifələrinə aiddir? 1. kameral yoxlama zamanı əlavə hesablanmış və ya vergi ödəyicisi tərəfindən artıq hesablanmış vergilər barədə vergi ödəyicisinə bildiriş göndərmək; 2. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı işinin təşkili sahəsində qanunvericiliyə riayət olunmasını təmin etmək; 3. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və həmin məlumatlarda edilmiş dəyişikliklərin qeydə alınmasını təşkil etmək; 4. vergi bəyannamələrinin kameral yoxlanılması zamanı xronometraj metodu ilə aparılmış müşahidənin nəticələrini nəzərə almaq və qanunamüvafiq tədbirlər görmək; 5. ilkin qeydiyyat zamanı, kommersiya qurumlarının müraciətlərinə əsasən, onların əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının aparılması və bank idarəsində hesab açılması məqsədilə onlara şəhadətnamə-dublikatın verilməsini təmin etmək (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 1, 3, 4
 - ☐ 1, 2, 5
 - ☒ 2, 3, 5
 - ☐ 1, 4
-

Sual: Aşağıdakılardan hansılar Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin vəzifələrinə aiddir? 1. kameral yoxlama zamanı əlavə hesablanmış və ya vergi ödəyicisi tərəfindən artıq hesablanmış vergilər barədə vergi ödəyicisinə bildiriş göndərmək; 2. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı işinin təşkili sahəsində qanunvericiliyə riayət olunmasını təmin etmək; 3. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və həmin məlumatlarda edilmiş dəyişikliklərin qeydə alınmasını təşkil etmək; 4. vergi bəyannamələrinin kameral yoxlanılması zamanı xronometraj metodu ilə aparılmış müşahidənin nəticələrini nəzərə almaq və qanunamüvafiq tədbirlər görmək; 5. ilkin qeydiyyat zamanı, kommersiya qurumlarının müraciətlərinə əsasən, onların əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının aparılması və bank idarəsində hesab açılması məqsədilə onlara şəhadətnamə-dublikatın verilməsini təmin etmək. (Çəki: 1)

- ☒ 1, 4
 - ☐ 1, 5
 - ☐ 4, 5
 - ☐ 2, 3
 - ☐ 3, 4
-

Sual: Aşağıdakılardan hansılar Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin vəzifələrinə aiddir? 1. idarənin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək; 2. vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi ödəyiciləri arasında təbliğat işi aparmaq, onların məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə seminarlar, brifinqlər və səyyar görüşlər keçirmək, KİV-də məlumatlar və elanlar vermək; 3. daxil olmuş sorğu və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə cavab verilməsini təmin etmək; 4. idarədə kargüzarlıq haqqında normativ sənədlərə müvafiq olaraq kargüzarlıq işlərini təşkil etmək, daxil olan bütün sənədlərin qeydiyyatını aparmaq, onların təyinatı üzrə çatdırılması və daxili hərəkətinə nəzarəti həyata keçirmək; 5. vergitutma məsələləri ilə əlaqədar müraciət edən vergi ödəyicilərinin qəbulunu təşkil etmək, daxil olmuş sorğuların, müraciətlərin, cavablandırılmasını təmin edən tədbirlər görmək, həmçinin müraciət etmiş vergi ödəyicilərinin və onlara göstərilən xidmətlərin uçotunu aparmaq. (Çəki: 1)

- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4

- ☐ 1, 2, 5
 - ☒ 2, 3, 5
 - ☐ 1, 4
-

Sual: Uçota alınma və ya uçot məlumatlarında dəyişiklik aparılmasına dair vergi ödəyicilərinin ərizə və arayış formasında müraciətləri hansı qaydada edilir? (Çəki: 1)

- ☐ Koordinasiya şöbəsi tərəfindən edilir
 - ☐ Proqram təminatı vasitəsilə həyata keçirilir
 - ☒ Elektron qaydada və ya kağız daşıyıcılar vasitəsi ilə
 - ☐ vergi orqanına gəlməklə
 - ☐ vergi orqanına müraciət etməklə
-

Sual: Qəbul edilmiş (poçt vasitəsi ilə istisna olmaqla) vergi uçotu ərizələrinin vergi orqanında qeydiyyatı kim tərəfindən aparılır? (Çəki: 1)

- ☒ Koordinasiya şöbəsi tərəfindən
 - ☐ Qeydiyyat bölməsi tərəfindən
 - ☐ Proqram təminatı vasitəsilə avtomatik olaraq
 - ☐ Xidmət şöbəsinin bu iş üçün ayrılmış əməkdaşı tərəfindən
 - ☐ İnformasiya şöbəsi tərəfindən
-

Sual: Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə hansı sənədlər əlavə edilməlidir? 1. xarici hüquqi şəxsin qeydiyyatı alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış 2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər) 3. bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin əsli 4. rezidentliyi barədə gömrük orqanları tərəfindən təsdiq edilmiş sənəd; 5. təsis sənədləri (Çəki: 1)

- ☒ 1, 2, 5
 - ☐ 1, 2, 4
 - ☐ 1, 4, 5
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
-

Sual: Şəxsin vergi ödəyicisi kimi uçotda olduğu müəyyən edildikdə, onun yenidən uçota alınmasının mümkünsüzlüyü ona izah edilsə və ərizə qəbul edilmirsə, bu zaman şəxs ərizəni geri götürməkdən imtina etdikdə, vergi orqanı tərəfindən hansı tədbir görülür? (Çəki: 1)

- ☒ Ərizə qəbul edilir və qəbul edilmiş bu cür ərizələr üzrə vergi orqanı tərəfindən vergi ödəyicisinə "Vergi uçotunun aparılmasından imtina edilməsi barədə" Qərar təqdim edilir
 - ☐ Ərizə qəbul edilmir və vergi orqanı tərəfindən vergi ödəyicisinə "Vergi uçotunun aparılmasından imtina edilməsi barədə bildiriş" təqdim edilir
 - ☐ Ərizə poçt vasitəsilə geri qaytarılır
 - ☐ İstənilən halda ərizə qəbul edilmir
 - ☐ Ərizə vergi ödəyicisinə qaytarılır
-

Sual: Vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi dəyişiklik baş verən gündən necə gün müddətindən gec olmayaraq vergi orqanına məlumat verməlidir? (Çəki: 1)

- ☐ 15 gün
 - ☐ 20 gün
 - ☐ 30 gün
 - ☒ 40 gün
 - ☐ 10 gün
-

Sual: Qeydiyyat orqanı aşağıdakı işlərin yerinə yetirilməsini təmin etmir? (Çəki: 1)

- ☐ Kommersiya qurumlarının dövlət qeydiyyatına və vergi uçotuna alınması
 - ☒ Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması
 - ☐ Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi uçotu məlumatlarında dəyişikliklərin qeydə alınması
 - ☐ İlk qeydiyyat zamanı, kommersiya qurumlarının müraciətlərinə əsasən, onların əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının aparılması və bank idarəsində hesab açılması məqsədilə onlara şəhadətnamə-dublikatın verilməsi
 - ☐ Yenidən qeydiyyat zamanı kommersiya qurumlarının ƏDV məqsədləri üçün qeydiyyatının aparılması
-

Sual: Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına hansılar aiddir? 1) qurumun hüquqi ünvanı 2) kommandit ortaqlıqda-hər bir kommanditçinin mayasının miqdarı 3) qurumun qəbul etdiyi uçot metodu 4) qurumun işçilərinin orta sayı 5) qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri (Çəki: 1)

- ☐ 1,2,4
 - ☒ 1,2,5
 - ☐ 2,3,4
 - ☐ 1,3,5
 - ☐ 3,4,5
-

Sual: Kommersiya qurumunun dövlət qeydiyyatına alınması barədə ərizəyə aşağıdakılardan hansı sənəd əlavə edilməlidir? (Çəki: 1)

- ☐ kommersiya qurumunun faktiki ünvanını təsdiq edən arayış
 - ☐ kommersiya qurumunun rəhbərinin hüquqi ünvanını təsdiq edən arayış
 - ☐ ərizəyə sənəd əlavə edilmir
 - ☒ dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz
 - ☐ Kommersiya qurumu barədə məlumat
-

Sual: Kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olan çatışmazlıqlar aşağıdakılardan hansılardır? 1) təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının qanunvericilik aktlarına zidd olduqda 2) kommersiya hüquqi şəxsin faktiki fəaliyyət göstərəcəyi ünvan ərizədə göstərilmədikdə 3) kommersiya hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları Azərbaycan Respublikasının qanunvericilik aktlarına zidd olduqda 4) qurumun adının unikalığı təmin edilmədikdə (eyni adlı kommersiya hüquqi şəxs qeydiyyata alınmış olduqda) 5) kommersiya hüquqi şəxsin işçilərinin sayı ərizədə göstərilmədikdə (Çəki: 1)

- ☐ 2,4,5
 - ☒ 1,3,4
 - ☐ 2,3,4
 - ☐ 2,3,5
 - ☐ 1,2,3
-

Sual: Kommersiya qurumunun vergi ödəyicilərinin dövlət reyestrinə daxil edilmiş ərizə məlumatlarında hər hansı dəyişiklik baş verdikdə, qurum dəyişiklik baş verən gündən neçə gün müddətindən gec olmayaraq qeydiyyat orqanına məlumat verməlidir? (Çəki: 1)

- ☐ 30 gündən
 - ☒ 40 gündən
 - ☐ 15 gündən
 - ☐ 10 gündən
 - ☐ 20 gündən
-

Sual: "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları" kommersiya qurumlarına və vergi ödəyicilərinə münasibətdə həyata keçirilən hansı proseslər zamanı tətbiq olunur? 1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsi və vergi uçotundan çıxarılması; 2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış xarici kommersiya hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinin qeydiyyatının ləğv edilməsi və vergi uçotundan çıxarılması; 3. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsi; 4. fiziki şəxslərin vergi uçotundan çıxarılması (Çəki: 1)

- ☒ 1, 2, 4
 - ☐ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3
-

Sual: "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları"na əsasən aralıq ləğvetmə balansı dedikdə, nə başa düşülür? (Çəki: 1)

- ☐ Hesabat dövrünün son gününə müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır
 - ☒ Ləğvetmə barədə qərar qəbul etmiş hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş kreditorlarının tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə komissiyası tərəfindən tərtib edilmiş balansdır
 - ☐ Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası tərəfindən tərtib edilərək, ləğvi haqqında qərar qəbul edilmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilən balansdır
 - ☐ Kreditorlar ilə hesablaşmalar başa çatanaqədər ləğvetmə komissiyası tərəfindən tərtib edilərək, ləğvi haqqında qərar qəbul edilmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilən balansdır
 - ☐ Təsərrüfat subyektinin hesabat dövrünün sonuna maliyyə hesabatıdır
-

Sual: Ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi

üçün yetərli deyildirsə, o hansı qaydada ləğv edilə bilər? (Çəki: 1)

- ☐ məhkəmənin və hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə vəkil edilmiş orqanının qərarı əsasında
 - ☐ hüquqi şəxsin debitor və kreditorlarının ilkin yığıncağının qərarı və yaxud vergi orqanının qərarı əsasında müflis sayılmaqla
 - ☒ yalnız kreditorların ilkin yığıncağının qərarı və yaxud məhkəmənin qərarı əsasında müflis sayılmaqla
 - ☐ Ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o ləğv edilə bilməz və ya ləğv prosesi məhkəmənin qərarı ilə hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli olan müddətə qədər uzadılmalıdır
 - ☐ Yalnız vergi orqanının qərarı ilə
-

Sual: Hüquqi şəxsin ləğv edilməsi ilə bağlı mətbuat orqanında məlumat dərc edildikdən və kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə komissiyası hansı sənədi tərtib edir? (Çəki: 1)

- ☐ Bölünmə balansını
 - ☒ Aralıq ləğvetmə balansını
 - ☐ Son təhvil aktını
 - ☐ Son ləğvetmə balansını
 - ☐ İlk ləğvetmə balansını
-

Sual: Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatının ləğv edilməsi hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- ☒ Kommərsiya hüquqi şəxslərin ləğv edilməsi qaydasında həyata keçirilir
 - ☐ "Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatının ləğv edilməsi haqqında" Metodiki Göstərişlərə uyğun olaraq
 - ☐ Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatının ləğv edilməsi yalnız həmin xarici kommərsiya hüquqi şəxslərin ləğv edilməsindən sonra həyata keçirilir
 - ☐ Qeyri-kommərsiya hüquqi şəxslərin ləğv edilməsi qaydasında həyata keçirilir
 - ☐ Metodiki göstərişlər əsasında
-

Sual: Rezident hüquqi şəxsin filialının, nümayəndəliyinin və ya digər bölməsinin vergi uçuotundan çıxarılması hansı hallarda həyata keçirilir? 1. rezident hüquqi şəxsin filialının, nümayəndəliyinin və digər bölməsinin fəaliyyətinə xitam verilməsi barədə rezident hüquqi şəxsin qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarı olduqda 2. rezident hüquqi şəxsin filialının, nümayəndəliyinin və digər bölməsinin fəaliyyətinə xitam verilməsi barədə vergi orqanının qərarı olduqda 3. rezident hüquqi şəxs ləğv olunduqda 4. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☒ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 2, 4
-

Sual: Fiziki şəxsin uçotunun ləğv edilməsi hansı hallarda aparılır? 1. fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdikdə 2. fiziki şəxs vəfat etdikdə 3. fiziki şəxs məhkəmənin qərarı ilə itkin düşmüş, ölmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda 4. fiziki şəxsin fəaliyyətinə xitam verildikdə (Çəki: 1)

- ☒ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 1, 2, 4
 - ☐ 1, 2, 3
 - ☐ 1, 2
-

Sual: VÖEN-i ləğv olunmaqla passiv vəziyyətinə keçirilmiş vergi ödəyicisinin şəxsi hesab və rəqəsi üzrə hər hansı qeydlər aparmaq olarmı? (Çəki: 1)

- ☐ belə imkan var
 - ☒ belə imkan yoxdur
 - ☐ yalnız Vergilər Nazirliyinin göstərişinə əsasən hər hansı qeyd aparmaq olar
 - ☐ idarə rəisinin göstərişinə əsasən hər hansı qeyd aparmaq olar
 - ☐ vergi orqanının göstərişinə əsasən
-

Sual: Dəqiqləşdirilmiş bəyannamə təqdim edilən dövr üzrə vergi ödəyicisində səyyar vergi yoxlaması keçirildiyi halda, bəyannamə müvafiq tədbirlər görülməsi üçün hansı struktur bölməsinə göndərilir? (Çəki: 1)

- ☒ səyyar vergi yoxlamasını aparan müvafiq struktur bölməsinə göndərilir
 - ☐ yalnız vergi orqanının rəhbərinə məruzə edilir
 - ☐ bəyannamə vergi ödəyicisinə qaytarılması üçün «koordinasiya şöbəsi»nə [bölməsinə] göndərilir
 - ☐ müvafiq araşdırma aparılması üçün «vergi ödəyicilərinə xidmət şöbəsi»nə göndərilir
 - ☐ kameral vergi yoxlaması aparan struktur bölməsinə
-

Sual: Kameral vergi yoxlaması nəticəsində bəyannamədə kənarlaşmalar aşkar edildikdə, kameral vergi yoxlamasının aparılmasını həyata keçirən müfəttiş vergilərin hesablanması barədə hansı sənədi hazırlayır? (Çəki: 1)

- ☐ protokol
 - ☒ bildiriş
 - ☐ tələbname
 - ☐ xəbərdarlıq
 - ☐ akt
-

Sual: Vergi ödəyicisi tərəfindən kağız formada təqdim edilmiş bəyannamələr və onunla bağlı digər sənədlər harada saxlanılır? (Çəki: 1)

- ☒ vergi ödəyicisinin iş qovluğunda
 - ☐ Koordinasiya şöbəsində
 - ☐ kameral vergi yoxlamasının aparılmasını həyata keçirən müfəttişin seyfində
 - ☐ «Bəyannamələr şöbəsi»nin rəisinin iş otağında
 - ☐ Bəyannamələr şöbəsində
-

Sual: «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən

qaytarılması qaydaları»na əsasən vergi ödəyicisinin iş qovluğu və şəxsi hesab vərəqəsi əsasında hansı məsələlər araşdırılır? (Çəki: 1)

- ☐ yalnız vergi ödəyicisi tərəfindən keçmiş dövrlər üzrə təqdim edilməmiş bəyannamələrin olub-olmaması
 - ☒ vergi ödəyicisi tərəfindən keçmiş dövrlər üzrə təqdim edilməmiş bəyannamələrin olub-olmaması və təqdim edilmiş bütün bəyannamələr üzrə məlumatların vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilib-edilməməsi
 - ☐ yalnız təqdim edilmiş bütün bəyannamələr üzrə məlumatların vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilib-edilməməsi
 - ☐ heç bir məsələ araşdırılmır
 - ☐ ümumi məsələlər
-

Sual: «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması qaydaları»na əsasən hansı halda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasından imtina edilməsi barədə vergi ödəyicisinə məktub göndərilir? (Çəki: 1)

- ☐ səyyar vergi yoxlaması təyin edildikdə
 - ☐ vergi ödəyicisinin rəhbərliyi dəyişdikdə
 - ☒ vergi ödəyicisi tərəfindən keçmiş dövrlər üzrə təqdim edilməmiş bəyannamələrin olması aşkar edildikdə
 - ☐ vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduqda
 - ☐ Vergi ödəyicisi ƏDV ödəyicisi olduqda
-

Sual: Vergi ödəyicisinin iş qovluğu və şəxsi hesab vərəqəsi üzrə aparılan araşdırmadan sonra, hər bir vergi növü, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc və artıq ödəmənin olub-olmamasını araşdırılarkən bu ödənişlər üzrə borc və artıq ödəmə məbləğləri müəyyən edildikdə, artıq ödəmə məbləğləri hansı normativ-hüquqi sənədə uyğun olaraq borc məbləğləri ilə əvəzləşdirilir? (Çəki: 1)

- ☐ İnzibati Xətalər Məcəlləsinə
 - ☐ Mülki Məcəlləyə
 - ☒ «Artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi qaydaları haqqında Metodiki Göstərişlər»ə
 - ☐ Büdcə haqqında qanuna
 - ☐ Vergi məcəlləsinə
-

Sual: Artıq ödənilmiş vergilər, faizlər, maliyyə sanksiyaları digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borclarla əvəzləşdirildikdən sonra vergi ödəyicisinə bu barədə məlumat verilirmi? (Çəki: 1)

- ☐ heç bir məlumat verilmir
 - ☐ yalnız şəxsi hesab vərəqəsindən çıxarış göndərilir
 - ☐ yalnız Bildiriş göndərilir
 - ☒ şəxsi hesab vərəqəsindən çıxarışla birlikdə Bildiriş göndərilir
 - ☐ məlumat verilir
-

Sual: Artıq ödəmə məbləğləri borc məbləğləri ilə əvəzləşdirildikdən sonra vergi ödəyicisinin artıq ödəməsi olduqda, vergi orqanı tərəfindən hansı tədbir həyata keçirilir? (Çəki: 1)

- ☐ artıq ödəmənin yarandığı tarixdən üç il müddətin keçib-keçməməsi araşdırılır
 - ☒ artıq ödəmənin yarandığı tarixdən beş il müddətin keçib-keçməməsi araşdırılır
 - ☐ artıq ödəmənin yarandığı tarixdən on il müddətin keçib-keçməməsi araşdırılır
 - ☐ artıq ödəmənin yarandığı tarixdən bir il müddətin keçib-keçməməsi araşdırılır
 - ☐ artıq ödəmənin yarandığı tarixdən yeddi il müddətin keçib-keçməməsi araşdırılır
-

Sual: Artıq ödəmənin yarandığı tarixdən beş il müddət keçmədikdə, bununla bağlı vergi orqanında hansı məsələ araşdırılır? (Çəki: 1)

- ☒ vergi ödəyicisinə qaytarılmalı olan artıq ödəmənin hansı vergi növü üzrə yaranması
 - ☐ vergi ödəyicisinin fəaliyyət sahəsi
 - ☐ vergi ödəyicisinin illik dövryyəsi
 - ☐ vergi ödəyicisinin təşkilati-hüquqi forması
 - ☐ vergi ödəyicisinin ƏDV ödəyicisi olub-olmadığı
-

Sual: Əlavə dəyər vergisi üzrə yaranmış artıq ödəmə məbləğləri üzrə ilk növbədə hansı tədbirlər görülür? (Çəki: 1)

- ☐ artıq ödəmənin məbləği dəqiqləşdirilir
 - ☒ artıq ödəmənin yaranma səbəbləri araşdırılır
 - ☐ artıq ödəmə məbləğinin əlavə dəyər vergisi üzrə olub-olmaması araşdırılır
 - ☐ artıq ödəmənin yaranma tarixi araşdırılır
 - ☐ artıq ödəmənin hansı vergi növü üzrə olduğu araşdırılır
-

Sual: «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması qaydaları»na görə səyyar vergi yoxlamasının nəticələrinə əsasən vergi qaytarılmalı olan vəsait olduqda, vergi orqanı tərəfindən hansı tədbir görülür? (Çəki: 1)

- ☐ bu barədə vergi ödəyicisinə yazılı məlumat verilir
 - ☐ artıq ödəmənin qaytarılması üçün vergi ödəyicisi vergi orqanına dəvət olunur
 - ☒ artıq ödəmənin qaytarılması barədə müvafiq forma üzrə maliyyə orqanına göndərilmək üçün rəy hazırlanır
 - ☐ artıq ödəmənin qaytarılması barədə müvafiq forma üzrə Nazirlər Kabinetinə göndərilmək üçün rəy hazırlanır
 - ☐ bu barədə vergi ödəyicisinə bildiriş göndərilir
-

Sual: Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ilə əlaqədar vergi ödəyicisindən daxil olmuş ərizə üzrə araşdırmalar başa çatdıqdan sonra müfəttiş tərəfindən müvafiq qeydlər harada aparılır? (Çəki: 1)

- ☐ şəxsi hesab vərəqində
 - ☐ vergi ödəyicisinə göndərilən bildirişdə
 - ☒ «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması barədə ərizələrin işlənməsinə nəzarət forması»nda
 - ☐ vergi ödəyicisinə göndərilən arayışda
 - ☐ vergi ödəyicisinə göndərilən yazılı məlumatda
-

Sual: Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri hansı müddət ərzində vergi ödəyicisinə qaytarılır? (Çəki: 1)

- ☐ vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 50 gün ərzində

- ☒ vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində
 - ☐ vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 35 gün ərzində
 - ☐ vergi ödəyicisinin şifahi müraciətinə əsasən 30 gün ərzində
 - ☐ vergi ödəyicisinin şifahi müraciətinə əsasən 40 gün ərzində
-

Sual: Artıq ödəmə məbləğləri borc məbləğləri ilə əvəzləşdirildikdən sonra vergi ödəyicisinin şəxsi vərəqəsindən çıxarış hansı tarixə və neçə nüsxədə hazırlanır? (Çəki: 1)

- ☒ əvəzləşmənin aparıldığı tarixə 2 nüsxədə
 - ☐ əvəzləşmənin aparıldığı tarixdən 1 gün sonra 3 nüsxədə
 - ☐ əvəzləşmənin aparıldığı tarixə 3 nüsxədə
 - ☐ əvəzləşmənin aparıldığı tarixdən 3 gün sonra 2 nüsxədə
 - ☐ əvəzləşdirmənin aparıldığı tarixdən 5 gün sonra 2 nüsxədə
-

Sual: Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc və artıq ödəmə məbləğləri ilə əvəzləşdirilməsi üçün vergi orqanında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə araşdırmanın predmeti nədir? (Çəki: 1)

- ☐ borc məbləğinin yaranma tarixi
 - ☐ artıq ödəmənin məbləği
 - ☐ artıq ödəmənin yaranma tarixi
 - ☒ borc və artıq ödəmə məbləğlərinin olub-olmaması
 - ☐ artıq ödəmənin hansı vergi növü üzrə olduğu
-

Sual: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədilə aşağıdakılardan hansılar yoxlanılır?

1. nəzarət lentlərinin kağızının standartlara uyğun olub-olmaması yoxlanılır 2. Nəzarət-kassa aparatından gündəlik "Z" hesabatlarının alınması, həmin hesabatların və nəzarət lentlərinin saxlanması yoxlanılır 3. Ödənilmiş gediş haqqına görə səmşinlərə biletlərin verilib-verilməməsi yoxlanılır 4. tətbiq edilən nəzarət-kassa aparatının hansı STXM-i tərəfindən quraşdırıldığı yoxlanılır 5. Alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır (Çəki: 1)

- ☐ 1,3,4
 - ☒ 2,3,5
 - ☐ 2,4,5
 - ☐ 1,2,3
 - ☐ 1,3,5
-

Sual: Şəxsi hesab vərəqəsi hansı hesab vərəqələrindən ibarətdir? 1. VÖEN/PİN nömrəli şəxsi hesab vərəqəsi; 2. ƏDV şəxsi hesab vərəqəsi; 3. fiziki şəxs yol vergisi şəxsi hesab vərəqəsi; 4. aksiz şəxsi hesab vərəqəsi; 5. naməlum şəxsi hesab vərəqələri. (Çəki: 1)

- ☐ 2,4,5
 - ☐ 1,2,5
 - ☒ 1,3,5
 - ☐ 2,3,4
 - ☐ 1,2,4
-

Sual: Detallı şəxsi hesab vərəqələrində aşağıdakı məlumatlardan hansılar əks olunur? 1. vergi ödəyicisinin tam adı, VÖEN-i, fəaliyyət növü, mülkiyyət növü, təşkilati-hüquqi forması, ünvanı, telefonu, ƏDV qeydiyyatına alındığı tarix; 2. vergi ödəyicisinin siyahıya alınmış əmlakının dəyəri; 3. hesablanmış, azaldılmış və ödənilmiş vəsaitlərin məbləğləri; 4. bank faizlərinin məbləği; 5. artıq ödənilmiş vəsaitlərin digər şəxsi hesab vərəqəsində [faiz hesablanan və ya faiz hesablanmayan] əvəzləşdirilmiş məbləğləri. (Çəki: 1)

- ☐ 1,2,4
 - ☐ 2,3,5
 - ☐ 1,4,5
 - ☒ 1,3,5
 - ☐ 2,3,4
-

Sual: Ödəyici tərəfindən təqdim edilmiş hesabat və bəyannamə əsasında hesabatın və ya vergi bəyannaməsinin vergi orqanına daxil olduğu gündən sonra hansı müddətdə hesablanmış vəsait məbləği şəxsi hesab vərəqələrinə daxil edilməlidir? (Çəki: 1)

- ☐ 2 iş günü ərzində
 - ☐ vergi bəyannaməsinin vergi orqanına daxil olduğu gün
 - ☒ 3 iş günü ərzində
 - ☐ 1 iş günü ərzində
 - ☐ 5 iş günü ərzində
-

Sual: Ödəyicidə aparılmış səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergi (vergi ödəyicisi tərəfindən artıq hesablanması müəyyən edilmiş vergi), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları, digər icbari ödənişlər və kəsilmiş inzibati cərimələr hansı müddətdə şəxsi hesab vərəqələrinə daxil edilməlidir? (Çəki: 1)

- ☐ məsuliyyətə cəlb olunma qərarının imzalandığı gündən sonrakı 1 iş günü ərzində
 - ☐ məsuliyyətə cəlb olunma qərarının imzalandığı gündən sonrakı 2 iş günü ərzində
 - ☒ məsuliyyətə cəlb olunma qərarının imzalandığı gün ərzində
 - ☐ məsuliyyətə cəlb olunma qərarının imzalandığı gündən sonrakı 3 iş günü ərzində
 - ☐ məsuliyyətə cəlb olunma qərarının imzalandığı gündən sonrakı 5 iş günü ərzində
-

Sual: Cari vergi məbləğlərinin hesablanması üçün vergi ödəyicisi tərəfindən cari vergi məbləğinin ödəniş müddəti başa çatanadək təqdim edilmiş arayışlar əsasında həmin məbləğ nə vaxt şəxsi hesab vərəqələrinə daxil edilməlidir? (Çəki: 1)

- ☐ arayışın təqdim edildiyi gündən sonra 3 iş günü ərzində
 - ☐ arayışın təqdim edildiyi gündən sonra 2 iş günü ərzində
 - ☐ arayışın təqdim edildiyi gündən sonra 10 iş günü ərzində
 - ☒ arayışın təqdim edildiyi gündən sonra 1 iş günü ərzində
 - ☐ arayış təqdim edildiyi gündən sonra 5 iş günü ərzində
-

Sual: Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması və ya uzadılmış müddətdə xitam verilməsi barədə vergi orqanının qərarı əsasında hesablanmış vəsait məbləğləri şəxsi hesab vərəqələrinə nə vaxt daxil edilməlidir? (Çəki: 1)

- ☒ bu cür qərar qəbul edildiyi gün ərzində
- ☐ bu cür qərar qəbul edildiyi gündən sonrakı 1 iş günü ərzində
- ☐ bu cür qərar qəbul edildiyi gündən sonra 2 iş günü ərzində

- ☐ bu cür qərar qəbul edildiyi gündən sonra 3 iş günü ərzində
 - ☐ bu cür qərar qəbul edildiyi gündən sonra 5 iş günü ərzində
-

Sual: Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda hesablanmış vergilər vergi orqanı tərəfindən yenidən hesablandıqda, bu cür hesablama əsas olmuş sənədlər əsasında hesablanan vergi məbləği neçə gün ərzində şəxsi hesab vərəqələrinə daxil edilməlidir? (Çəki: 1)

- ☐ yenidən hesablamanın aparıldığı gündən sonrakı 1 iş günü ərzində
 - ☐ yenidən hesablamanın aparıldığı gündən sonrakı 2 iş günü ərzində
 - ☐ yenidən hesablamanın aparıldığı gündən sonrakı 3 iş günü ərzində
 - ☒ yenidən hesablamanın aparıldığı gün ərzində
 - ☐ yenidən hesablamanın aparıldığı 5 iş günü ərzində
-

Sual: Artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və dövlət rüsumunun ödəyiciyə qaytarılmış məbləğləri barədə xəzinədarlıq orqanlarının rəsmi məlumatları əsasında vəsait məbləğləri neçə gün müddətində şəxsi hesab vərəqələrinə daxil edilməlidir? (Çəki: 1)

- ☐ bu cür məlumat alındığı gündən sonra 3 iş günü ərzində
 - ☐ məlumatın alındığı ay ərzində
 - ☒ bu cür məlumat alındığı gündən sonra 2 iş günü ərzində
 - ☐ bu cür məlumat alındığı gündən sonra 7 iş günü ərzində
 - ☐ bu cür məlumat alındığı gündən sonra 5 iş günü ərzində
-

Sual: Büdcəyə olan borcların əvəzləşdirilməsi neçə üsulla aparılır? (Çəki: 1)

- ☐ 1 üsulla
 - ☒ 2 üsulla
 - ☐ 3 üsulla
 - ☐ istənilən sayda üsulla
 - ☐ 5 üsulla
-

Sual: Ödəniş sənədlərində ödəyicinin adını, VÖEN-i və ödənilmiş məbləğlərin ödəyicinin şəxsi hesab vərəqəsinə daxil edilməsi üçün əsas ola biləcək digər rekvizitlərini müəyyən etmək mümkün olmadıqda, vergi orqanlarında bu vəsaitlərin uçotu harada aparılır? (Çəki: 1)

- ☐ bu vəsaitlərin uçotu aparılmır
 - ☒ hər bir vergi, digər icbari ödəniş, maliyyə sanksiyası və inzibati cərimə üzrə hüquqi və fiziki şəxslər üçün ayrılıqda açılmış vahid şəxsi hesab vərəqəsində aparılır
 - ☐ ancaq verginin uçotu hüquqi və fiziki şəxslər üçün ayrılıqda açılmış vahid şəxsi hesab vərəqəsində aparılır
 - ☐ hər bir vergi, digər icbari ödəniş, maliyyə sanksiyası və inzibati cərimə üzrə ancaq fiziki şəxslər üçün ayrılıqda açılmış vahid şəxsi hesab vərəqəsində aparılır
 - ☐ ancaq verginin uçotu hüquqi şəxslər üçün ayrılıqda açılmış vahid şəxsi hesab vərəqəsində aparılır
-

Sual: Vergi ödəyicisinin büdcəyə olan borc və faiz məbləğləri ödənilmədiyi halda onun VÖEN-i və şəxsi hesab vərəqəsi bağlanıla bilərmi? (Çəki: 1)

- ☐ bağlanıla bilər
- ☐ VÖEN-i bağlanıla bilər, ancaq şəxsi hesab və rəqəsi bağlanıla bilməz
- ☒ bağlanıla bilməz
- ☐ şəxsi hesab və rəqəsi bağlanıla bilər, ancaq VÖEN-i bağlanıla bilməz
- ☐ VÖEN-i və şəxsi hesab və rəqəsi bağlanıla bilər

Sual: Vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəsi vergi orqanında araşdırılarkən keçmiş dövrlər üzrə təqdim edilməmiş bəyannamələrin olması aşkar edildikdə hansı tədbir görülür? (Çəki: 1)

- ☐ Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının bir hissəsinin qaytarılmasından imtina edilməsi barədə məktub göndərilir
- ☐ təqdim edilməmiş bəyannamə üzrə v ergi hesablanır
- ☒ vergi ödəyicisinə müəyyən edilmiş forma üzrə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasından imtina edilməsi barədə məktub göndərilir
- ☐ həmin bəyannamələrin təqdim edilməsi barədə xəbərdarlıq göndərilir
- ☐ artıq ödnilmiş vergilərin faizlərin qaytarılması barədə məktub göndərilir

Sual: Vergi ödəyicisinin iş qovluğu və şəxsi hesab və rəqəsi üzrə aparılan araşdırmadan sonra, hər bir vergi növü, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc və artıq ödəmənin olub-olmamasını araşdırılarkən bu ödənişlər üzrə borc və artıq ödəmə məbləğləri müəyyən edildikdə, artıq ödəmə məbləğləri hansı normativ-hüquqi sənədə uyğun olaraq borc məbləğləri ilə əvəzləşdirilir? (Çəki: 1)

- ☐ İnzibati Xətalər Məcəlləsinə
- ☐ Mülki Məcəlləyə
- ☒ «Artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi qaydaları haqqında Metodiki Göstərişlər»ə
- ☐ Bütçə haqqında qanuna
- ☐ Cinayət Məcəlləsinə

BÖLMƏ: VERGI PROQNOZLAŞDIRILMASI VƏ PLANLAŞDIRILMASI

Ad	Vergi proqnozlaşdırılması və planlaşdırılması
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Təsərrüfat subyektı səviyyəsində vergi planlaşdırması nədir? (Çəki: 1)

- ☐ Qanunvericiliyə əsasən təsərrüfat subyektinin ödəməli ol-du-ğu məcmu vergilərin vaxtında ödənilməsinə təmin etmək
- ☒ qanunvericiliyin yol verdiyi bütün imkan-lar-dan istifadə etməklə təsərrüfat subyektinin ödəməli ol-du-ğu məcmu vergilərin məbləğinin minimumlaşdırılması
- ☐ qanunvericiliyin yol verdiyi imkan-lar-dan istifadə etməməklə təsərrüfat subyektinin ödəməli ol-du-ğu məcmu vergilərin məbləğinin minimumlaşdırılması

- ☐ qanunvericiliyin yol verdiyi bütün imkanlardan istifadə etməklə təsərrüfat subyektinin ödəməli olduğu məcmu vergilərin məbləğinin maksimumlaşdırılması
 - ☐ qanunvericiliyə əsasən təsərrüfat subyektinin ödəməli olduğu məcmu vergilərin məbləğinin təyin edilməsi
-

Sual: Konkret təsərrüfat subyekti üçün vergilərin planlaşdırılması nə deməkdir? (Çəki: 1)

- ☐ konkret təsərrüfat subyekti üçün vergitutma bazasının dəqiqləşdirilməsi
 - ☒ konkret təsərrüfat subyekti üçün ayrı-ayrı vergilərin məbləğinin minimum səviyyəsində planlaşdırılması
 - ☐ konkret təsərrüfat subyektləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi
 - ☐ konkret təsərrüfat subyekti üçün nəzərdə tutulan vergi güzəştlərindən səmərəli istifadə edilməsi
 - ☐ konkret təsərrüfat subyekti üçün vergilərin məbləğinin maksimum səviyyədə planlaşdırılması
-

Sual: Vergi planlaşdırmasının təkamülünü xarakterizə edən dövrlər hansılardır? 1. qədim dövrlərdən XVII əsrə qədər; 2. XVII – XIX əsrlər; 3. XX əsrdən başlayaraq; 4. XX əsrin ikinci yarısından başlayaraq hazırkı vaxtadək. 5)XX əsrin birinci yarısı (Çəki: 1)

- ☐ 1, 2
 - ☐ 1, 3, 4
 - ☒ 1, 2, 3
 - ☐ 3, 4
 - ☐ 4,5
-

Sual: XXəsrin əvvəllərindəİngiltərədə və ABŞ-da gəlir vergisinin differensiallaşdırılması hansı yolla vergi planlaşdırmasının mövcudluğunu sübut edir? (Çəki: 1)

- ☐ kapitalın parçalanması yolu ilə
 - ☐ kapitalın istehlaka yönəldilməsi yolu ilə
 - ☐ kapitalın istehsala yönəldilməsi yolu ilə
 - ☒ kapitalın yenilənməsi yolu ilə
 - ☐ kapitalın artırılması yolu ilə
-

Sual: Vergi planlaşdırması nədir?... (Çəki: 1)

- ☒ vergitutmanın idarə edilməsi prosesinin əsas elementlərindən biridir
 - ☐ vergitutmanın idarə edilməsi prosesinin köməkçi elementlərindən biridir
 - ☐ vergitutmanın idarə edilməsi prosesinin əhəmiyyətli olmayan elementidir
 - ☐ vergitutmanın idarə edilməsi prosesinin zəruri olmayan elementidir
 - ☐ vergitutmanın idarə edilməsi prosesidir
-

Sual: Dövlətin və təsərrüfat subyektlərinin maliyyə vəziyyəti nədən birbaşa asılıdır? (Çəki: 1)

- ☐ vergi planlaşdırmasının həyata keçirilməsi yollarının təhlilindən
- ☒ vergi planlaşdırmasının həyata keçirilməsinin keyfiyyətindən
- ☐ vergi planlaşdırmasının həyata keçirilməsi ardıcılığından
- ☐ həyata keçirilən vergi planlaşdırması tədbirlərinin qruplaşdırılmasından

☐ vergi planlaşdırmasının vaxtından

Sual: Vergi planlaşdırması imkanlarını artır-mışhalla hansılardır? 1. vergi sistemi mürəkkəb ol-duqda; 2. vergi dərəcələri differensiallaşdırıldıqda; 3. vergi güzəşt-lərinin sayı artdıqda; 4. vergi dərəcələri stabil olduqda. 5. vergi dərəcələri aşağı düşdükdə (Çəki: 1)

- ☒ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 2, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 4, 5
-

Sual: Vergi planlaşdırmasının təyinatı dövlət səviyyəsində hansı amillərlə müəyyən olunur? (Çəki: 1)

- ☐ yalnız vergi daxilolmalarının həcmnin təhlili
 - ☐ yalnız vergitutma bacarıqlarının inkişaf istiqamətlərinin və ona təsir edən amillərin təhlili
 - ☒ vergi daxilolmalarının həcmnin, onların vergitutma bacarıqlarının inkişaf istiqamətlərinin və ona təsir edən amillərin təhlili
 - ☐ müəyyən dövr ərzində dövlət büdcəsinə vergi daxilolmalarının həcmnin təyin edilməsi
 - ☐ makrosəviyyədə vergi yükünün təyin edilməsi ilə
-

Sual: Vergi planlaşdırması ... (Çəki: 1)

- ☒ sistematik olaraq məqsədlərin müəyyənləşdirilməsi və ona nail olmaq üçün zəruri tədbirlərin işlənilib həzırlanması ilə bağlı olan fasiləsiz bir prosesdir
 - ☐ məqsədlər müəyyən edilmədən zəruri tədbirlərin işlənilib həzırlanması ilə bağlı olan fasiləsiz bir prosesdir
 - ☐ məqsədlərə nail olmaq üçün zəruri tədbirlərin işlənilib həzırlanması ilə bağlı olan fasiləli bir prosesdir
 - ☐ müvəqqəti prosesdir
 - ☐ daimi prosesdir
-

Sual: Dövlət vergi planlaşdırması zamanı daha hansı məsələlərin əsası qoyulur (fiskal məqsədlərin həyata keçirilməsindən əlavə)? (Çəki: 1)

- ☐ vergi tənzimləməsinin və stimullaşdırmasının yalnız strategiyasının optimallaşdırılmasının əsası qoyulur
 - ☐ vergi tənzimləməsinin və stimullaşdırmasının yalnız taktikasının optimallaşdırılmasının əsası qoyulur
 - ☒ vergi tənzimləməsinin və stimullaşdırmasının taktika və strategiyasının optimallaşdırılmasının əsası qoyulur
 - ☐ ictimai-siyasi tənzimləmənin əsası qoyulur
 - ☐ Vergi tənzimləməsinin əsası qoyulur
-

Sual: Planlaşdırma prosesi nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ məqsədlərin müəyyənləşdirilməsini

- ☐ yalnız fiskal məqsədlərin müəyyənləşdirilməsini
 - ☐ nəticələrin müəyyənləşdirilməsini
 - ☐ yalnız tənzimləmə istiqamətlərinin müəyyənləşdirilməsini
 - ☐ məqsədlərin reallaşdırılmasını
-

Sual: Dövlət səviyyəsində vergi planlaşdırması hansı sənədlər əsasında formalaşır (Çəki: 1)

- ☐ sosial proqramlar əsasında
 - ☐ yalnız büdcə tapşırıqları əsasında
 - ☒ büdcə tapşırıqları, ölkənin və onun regionlarının sosial-iqtisadi inkişaf proqramları əsasında
 - ☐ yalnız ölkənin və onun regionlarının sosial-iqtisadi inkişaf proqramları əsasında
 - ☐ iqtisadi proqramlar əsasında
-

Sual: Dövlət səviyyəsində vergi planlaşdırması nədir? (Çəki: 1)

- ☐ vergi daxilolmalarının həcmnin, onların vergitutma bacarıqlarının inkişaf istiqamətlərinin və ona təsir edən amillərin təhlili və buna əsaslanaraq müəyyən dövr ərzində bələdiyyə büdcəsinə vergi daxilolmalarının həcmnin təyin edilməsidir
 - ☒ vergi daxilolmalarının həcmnin, onların vergitutma bacarıqlarının inkişaf istiqamətlərinin və ona təsir edən amillərin təhlili və buna əsaslanaraq müəyyən dövr ərzində dövlət büdcəsinə vergi daxilolmalarının həcmnin təyin edilməsidir
 - ☐ vergi daxilolmalarının həcmnin, onların vergitutma bacarıqlarının inkişaf istiqamətlərinin və ona təsir edən amillərin təhlili və buna əsaslanaraq müəyyən dövr ərzində yerli büdcəyə vergi daxilolmalarının həcmnin təyin edilməsidir
 - ☐ vergi daxilolmalarının həcmnin, onların vergitutma bacarıqlarının inkişaf istiqamətlərinin və ona təsir edən amillərin təhlili və buna əsaslanaraq müəyyən dövr ərzində dövlət büdcəsinə və yerli büdcəyə vergi daxilolmalarının həcmnin təyin edilməsidir
 - ☐ vergi daxilolmalarının həcmnin və ona təsir edən amillərin təhlilidir
-

Sual: Dövlət büdcəsinə alınacaq vergilərin məbləği planlaşdırılarkən dövlət hakimiyyət orqanları hər şeydən əvvəl hansı göstəriciyə istiqamətlənirlər? (Çəki: 1)

- ☐ mümkün yığımın minimum həddinə
 - ☐ mümkün yığımın orta həddinə
 - ☐ mümkün yığımın minimum maksimum həddinə
 - ☒ mümkün yığımın maksimum yüksək həddinə
 - ☐ mümkün yığımın həddinə
-

Sual: İqtisadi proqnozlar nə üçün zəruridir? (Çəki: 1)

- ☒ iqtisadi siyasətin əsas istiqamətlərinin əsaslandırılması, qəbul edilmiş qərarların nə ilə nəticələrecəyi barədə qabaqcadan müəyyən təsəvvürlərin əldə edilməsi üçün
- ☐ təsərrüfat subyektlərinin uçot siyasətinin əsas istiqamətlərinin əsaslandırılması üçün
- ☐ vergi ödəyicilərinin müqavilə siyasətinin əsas istiqamətlərinin əsaslandırılması və bu barədə qəbul edilmiş qərarların nəticələri barədə qabaqcadan müəyyən təsəvvürlərin əldə edilməsi üçün
- ☐ vergi ödəyicilərinin əmək haqqı siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi üçün

Sual: Proqnoz nədir? (Çəki: 1)

- ☒ obyektin gələcəkdəki mümkün vəziyyəti, onun alternativ yolları və həyata keçirilməsinin müddətləri barədə elmi cəhətdən əsaslandırılmış mülahizələrdir
 - ☐ obyektin hazırkı vaxtda mümkün vəziyyəti, onun alternativ yolları və həyata keçirilməsinin müddətləri barədə elmi cəhətdən əsaslandırılmış mülahizələrdir
 - ☐ obyektin keçmişdəki vəziyyəti, onun alternativ yolları və həyata keçirilməsinin müddətləri barədə elmi cəhətdən əsaslandırılmış mülahizələrdir
 - ☐ obyektin mümkün vəziyyəti barədə elmi cəhətdən əsaslandırılmış mülahizələrdir
 - ☐ obyektin mümkün vəziyyətindəki dəyişikliyə bağlı mülahizədir
-

Sual: Proqnoz hansı parametrlərə əsaslanır? (Çəki: 1)

- ☐ yalnız kəmiyyət
 - ☒ kəmiyyət və keyfiyyət
 - ☐ yalnız keyfiyyət
 - ☐ statistik parametrlərə
 - ☐ riyazi parametrlərə
-

Sual: Vergi daxilolmalarının proqnozu ... (Çəki: 1)

- ☐ keçmiş xarakterli tədqiqatdır, vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv və subyektiv amillərin keçmişdə nəzərə alınmasına əsaslanır
 - ☒ perspektiv xarakterli tədqiqatdır, vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv və subyektiv amillərin qabaqcadan nəzərə alınmasına əsaslanır
 - ☐ cari xarakterli tədqiqatdır, vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv və subyektiv amillərin hazırda nəzərə alınmasına əsaslanır
 - ☐ perspektiv xarakterli tədqiqat deyildir, vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv və subyektiv amillərin keçmişdə və indi nəzərə alınmasına əsaslanır
 - ☐ vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv və subyektiv amillərin konkret şəraitdə nəzərə alınmasına əsaslanır
-

Sual: Vergi proqnozlaşdırmasının əsasında nə durur? (Çəki: 1)

- ☐ əsas mikroiqti-sa-di göstəricilərin dəyişməsi dinamikasını müəyyənləşdirən ölkənin iqtisadi inkişafının sahəvi proqramları
 - ☐ təsərrüfat subyektlərinin iqtisadi göstəricilərinin dəyişməsi dinamikasını müəyyənləşdirən proqramlar
 - ☒ əsas makroiqtisadi göstəricilərin dəyişməsi dinamikasını müəyyənləşdirən ölkənin sosial iqtisadi inkişafının kompleks proqramı
 - ☐ əsas sosial göstəricilərin dəyişməsi dinamikasını müəyyənləşdirən ölkənin sosial inkişafının prioritetləri
 - ☐ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi
-

Sual: Vergi daxilolmalarının proqnozlaşdırılması aşağıdakılardan hansıları əhatə etməlidir? 1. vergi daxilolmalarının həcmi; 2. vergilərin hesablanması və ödənilməsi qaydalarını; 3. vergitutma bazalarını və onların tərkib elementlərini (Çəki: 1)

- ☐ 1, 2, 3

- ☐ 2, 3
 - ☐ 1, 2
 - ☒ 1, 3
 - ☐ 2
-

Sual: Vergi proqnozlaşdırması həm də ... (Çəki: 1)

- ☒ ölkənin və onun ayrı-ayrı regionlarının vergi potensialının müəyyənləşdirilməsi ilə sıx bağlıdır
 - ☐ ölkənin və onun ayrı-ayrı regionlarının vergi potensialının müəyyənləşdirilməsi ilə bağlı deyildir
 - ☐ ölkənin və onun ayrı-ayrı regionlarının vergitutma qaydaları ilə bağlıdır
 - ☐ ölkənin və onun ayrı-ayrı regionlarının inkişafı ilə bağlı deyildir
 - ☐ ölkənin və onun ayrı-ayrı regionlarının inkişafı ilə
-

Sual: Məlumdur ki, vergi proqnozlaşdırması həm də vergitutma sisteminin da-xi-ri potensialının qiymətləndirilməsinə əsaslanır. Belə qiymətləndirmə nəticəsində hansı sənədin işlənilib hazırlanması zəruridir? (Çəki: 1)

- ☐ vergi sisteminin inkişaf tarixi
 - ☒ vergi sisteminin uzunmüddətli inkişaf konsepsiyası
 - ☐ vergi sisteminin qısamüddətli inkişaf konsepsiyası
 - ☐ vergi inzibatçılığının təşkili prinsipləri
 - ☐ vergi sisteminin inkişaf konsepsiyası
-

Sual: Vergi proqnozlaşdırması gedişində aşağıda göstərilən hansı məsələlər barədə qərarlar qəbul edilir? 1. vergi qanunvericiliyinə dəyişikliklər edilmə-si zərurəti haqqında; 2. ölkədə işsizliyin səviyyəsinin aşağı salınması barədə; 3. planlaşdırılan dövrdə büdcənin ver-gi üsulları ilə tarazlaşdırılması imkanları tükəndiyi zaman dövlət xərclərinin ixtisar edilməsi barədə; 4. inflasiyanın qarşısının alınmasının zəruriliyi haqqında (Çəki: 1)

- ☐ 1, 2
 - ☐ 3, 4
 - ☒ 1, 3
 - ☐ 2, 4
 - ☐ 1, 4
-

Sual: Vergi proqnozlaşdırması prosesində həmçinin aşağıdakı hansı tədbirlər işlənilib hazırlanır? 1. vergi orqanlarının nəzarət işinin təkmilləşdirilməsi; 2. ölkədə ümumi iqtisadi vəziyyətin yaxşılaşdırılması; 3. sahibkarlıq fəaliyyəti üçün zəruri şəraitin yaradılması; 4. xarici iqtisadi vəziyyətin tənzimlənməsi. (Çəki: 1)

- ☐ 1, 4
 - ☐ 1, 2
 - ☐ 1, 3
 - ☒ 1, 2, 3
 - ☐ 1, 3, 4
-

Sual: Vergi daxilolmalarının proqnozlaşdırılması ölkədə baş ver-rən hansı proseslərin

ciddi təhlilini tələb edən mürəkkəb və məsuliyyətli bir işdir (Çəki: 1)

- ☒ sosial, iqtisadi və siyasi proseslərin
 - ☐ hüquqi, iqtisadi və texnoloji proseslərin
 - ☐ sosial, texniki və texnoloji proseslərin
 - ☐ mülki, hüquqi və siyasi proseslərin
 - ☐ iqtisadi, texniki proseslərin
-

Sual: Hansı vergi proqnozlaşdırması növləri bir-birindən fərqləndirilir? 1. operativ vergi proqnozlaşdırması; 2. texniki vergi proqnozlaşdırması; 3. qısamüddətli vergi proqnozlaşdırması; 4. perspektiv vergi proqnozlaşdırması (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☒ 1, 3, 4
 - ☐ 1, 2, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 4
-

Sual: Operativ vergi proqnozlaşdırması hansı müddət üzrə həyata keçirilir? (Çəki: 1)

- ☐ illər üzrə
 - ☐ rublilər üzrə
 - ☒ aylar üzrə
 - ☐ yarımillik üzrə
 - ☐ çoxillik üzrə
-

Sual: Qısamüddətli vergi proqnozlaşdırması hansı məsələlər üçün bir əsasdır? (Çəki: 1)

- ☐ növbəti yarımillik üzrə dövlət və yerli büdcələrin layihələrinin tərtib edilməsi üçün
 - ☐ növbəti ay üzrə dövlət və yerli büdcələrin layihələrinin tərtib edilməsi üçün
 - ☐ növbəti rüb üzrə dövlət və yerli büdcələrin layihələrinin tərtib edilməsi üçün
 - ☒ növbəti il üzrə dövlət və yerli büdcələrin layihələrinin tərtib edilməsi üçün
 - ☐ dövlət və yerli büdcələrin layihələrinin tərtib edilməsi üçün
-

Sual: Cari vergi proqnozlaşdırmasının tərkib hissələri aşağıdakılardan hansılardır? (Çəki: 1)

- ☐ operativ və qısamüddətli vergi proqnozlaşdırması
 - ☐ operativ və uzunmüddətli vergi proqnozlaşdırması
 - ☐ qısamüddətli və uzunmüddətli vergi proqnozlaşdırması
 - ☒ operativ və strateji vergi proqnozlaşdırması
 - ☐ uzunmüddətli vergi proqnozlaşdırması
-

Sual: Vergi proqnozlaşdırmasının strategiyası necə müəyyən edilir? (Çəki: 1)

- ☐ yalnız ortamüddətli vergi proqnozlaşdırması prosesində
 - ☒ yalnız uzunmüddətli vergi proqnozlaşdırması prosesində
 - ☐ ortamüddətli və uzunmüddətli vergi proqnozlaşdırması prosesində
 - ☐ cari vergi proqnozlaşdırması prosesində
 - ☐ qısamüddətli vergi proqnozlaşdırması prosesində
-

Sual: Cari proqnozlaşdırma hansı müddət üçün tərtib edilir və nə üçün əsasdır? (Çəki: 1)

- ☐ yalnız bir ay üçün tərtib edilir və təsdiq olunan investisiya layihələrinin hazırlanması üçün əsasdır
 - ☐ yalnız bir rüb üçün tərtib edilir və təsdiq olunan podrat layihələrinin hazırlanması üçün əsasdır
 - ☐ yalnız bir yarım il üçün tərtib edilir və təsdiq olunan sosial proqramların hazırlanması üçün əsasdır
 - ☒ yalnız bir il üçün tərtib edilir və təsdiq olunan büdcə layihələrinin hazırlanması üçün əsasdır
 - ☐ illik tərtib edilir və iqtisadi proqramların hazırlanması üçün əsasdır
-

Sual: Həm cari, həm də perspektiv proqnozlaşdırma nəyə əsaslanır? (Çəki: 1)

- ☒ uyğun zaman dövrü üçün ölkənin sosial-iqtisadi inkişafının proqnozuna
 - ☐ müəyyən zaman dövrü üçün ölkənin investisiya qoyuluşları proqnozuna
 - ☐ uyğun zaman dövrü üçün ölkənin sosial-hüquqi inkişafının proqnozuna
 - ☐ uyğun zaman dövrü üçün ölkənin sosial inkişaf proqramlarına
 - ☐ uyğun zaman dövrü üçün ölkənin iqtisadi inkişaf proqramlarına
-

Sual: Perspektiv proqnozlaşdırmada sosial-iqtisadi inkişafın proqnozunun hansı göstəricidən asılılığı daha yüksək olur? (Çəki: 1)

- ☐ inflyasiyanın səviyyəsindən
 - ☒ vergilərin həcmindən
 - ☐ işsizliyin səviyyəsindən
 - ☐ istehlak mallarının qiymət indeksindən
 - ☐ ÜDM-un həcmindən
-

Sual: Əməyin ödəniş fondunun vergiyə cəlb edilən hissəsi hansı qaydada təyin olunur? (Çəki: 1)

- ☐ əməyin ödəniş fondu ilə əməyin ödəniş fondunun güzəşt tətbiq edilən hissəsinin hasili kimi
 - ☐ əməyin ödəniş fondu ilə əməyin ödəniş fondunun güzəşt tətbiq edilən hissəsinin cəmi kimi
 - ☐ əməyin ödəniş fondu ilə əməyin ödəniş fondunun güzəşt tətbiq edilən hissəsinə nisbəti kimi
 - ☒ əməyin ödəniş fondu ilə əməyin ödəniş fondunun güzəşt tətbiq edilən hissəsinin fərqi kimi
 - ☐ Vergi dərəcəsi tətbiq etməklə
-

Sual: Əməyin ödəniş fondunun güzəşt tətbiq edilən hissəsi necə müəyyən edilir? (Çəki: 1)

- ☐ cari hesabat dövründə onun əməyin ödəniş fondunda xüsusi çəkisi əsasında
 - ☐ növbəti hesabat dövründə onun əməyin ödəniş fondunda xüsusi çəkisi əsasında
 - ☒ əvvəlki hesabat dövründə onun əməyin ödəniş fondunda xüsusi çəkisi əsasında
 - ☐ cari və növbəti hesabat dövrlərində onun əməyin ödəniş fondunda xüsusi çəkisi əsasında
 - ☐ əməyin ödəniş fondunda onun xüsusi çəkisi əsasında
-

Sual: Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan dividenddən gəliri mənfəət [gəlir] vergisinə necə cəlb olunur? (Çəki: 1)

- ☐ Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
 - ☒ Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - ☐ Vergiyə cəlb edilmir
 - ☐ Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - ☐ Ödəmə mənbəyində 20 faiz dərəcə ilə vergiyə cəlb olunur
-

Sual: Vergitutmanın optimallaşdırılmasının aşağıdakı hansı əsas prinsiplərini qeyd etmək olar? 1. xərclərin adekvatlığı prinsipi; 2. hüquqi uyğunluq prinsipi. 3. mütənasiblik prinsipi; 4. konfidensiallıq prinsipi, 5. mütənasiblik prinsipi (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 1, 3, 4
 - ☒ 1, 2, 4
 - ☐ 2, 3, 4
 - ☐ 2, 3
-

Sual: Təsərrüfat subyektlərində vergi yükünün azaldılması ilk növbədə nə ilə bağlıdır? (Çəki: 1)

- ☒ vergi qanunvericiliyinin nəzərdə tutduğu bütün vergi güzəştlərindən tam istifadə edilməsi ilə
 - ☐ əmək qanunvericiliyinin nəzərdə tutduğu bütün imtiyazlardan qismən istifadə edilməsi ilə
 - ☐ mülki qanunvericiliyin nəzərdə tutduğu bütün imtiyazlardan tam istifadə edilməsi ilə
 - ☐ inzibati qanunvericiliyin nəzərdə tutduğu bütün imtiyazlardan qismən istifadə edilməsi ilə
 - ☐ vergi dərəcələrinin azaldılması ilə
-

Sual: Aşağıdakılardan hansı korporativ vergi planlaşdırmasının elementlərinə aid deyil? (Çəki: 1)

- ☐ vergi nəzarəti
 - ☒ vergi yoxlamaları
 - ☐ uçot siyasəti
 - ☐ vergi təqvimi
 - ☐ vergi siyasəti
-

Sual: Aşağıdakılardan hansılar vergitutmanın optimallaşdırılması növlərinə aid deyil? (Çəki: 1)

- ☐ vergi növləri üzrə optimallaşdırma (ƏDV, mənfəət vergisi və s.)
- ☐ müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin bu və ya digər sahəsinə mənsubluğundan asılı olaraq vergitutmanın optimallaşdırılması (konkret fəaliyyət növünə xas olan xüsusiyyətlərə və əlamətlərə malik olan sahələrdə optimallaşdırma. Məsələn banklar üçün, ticarət təşkilatları üçün və s.)
- ☐ vergi ödəyicilərinin kateqoriyaları üzrə vergitutmanın optimallaşdırılması (məsələn, sahibkarlar, fiziki şəxslər, iri, orta və kiçik vergi ödəyiciləri və s.)
- ☒ vergi ödəyicilərinin milli mənsubiyyətinə görə vergitutmanın optimallaşdırılması

- ☐ Vergi ödəyicilərinin milli mənsubiyyətindən asılı olmayaraq vergitutmanın optimallaşdırılması
-

Sual: Vergi hüququnun hansı iki sistemi vardır? (Çəki: 1)

- ☐ ingilis-fransız və roman-german
 - ☐ ingilis-sakson və roman-german
 - ☒ ingilis-sakson və roman-serb
 - ☐ ingilis-macar və roman-german
 - ☐ ingilis-fransız və roman-serb
-

Sual: Beləliklə, optimallaşdıran vergi planlaşdırması: (Çəki: 1)

- ☐ qanun çərçivəsində vergi ödəyicisinin vergi öhdəliyinin onun gəlirlərinə nisbətinin maksimum olmasına imkan verən fəaliyyətdir
 - ☒ qanun çərçivəsində vergi ödəyicisinin vergi öhdəliyinin onun gəlirlərinə nisbətinin minimum olmasına imkan verən fəaliyyətdir
 - ☐ qanun çərçivəsində vergi ödəyicisinin vergi öhdəliyinin onun gəlirlərinə nisbətinin maksimum olmasına imkan verən fəaliyyətdir
 - ☐ qanun çərçivəsində vergi ödəyicisinin vergi öhdəliyinin onun gəlirlərinə nisbətinin minimum olmasına imkan verən fəaliyyətdir
 - ☐ vergi ödəyicisinin vergi öhdəliyinin onun gəlirlərinə nisbətidir
-

Sual: Optimallaşdıran vergi planlaşdırması zamanı vergi ödəyicisi möcud vergi qanunvericiliyinin hansı xüsusiyyətlərindən istifadə edir? (Çəki: 1)

- ☐ yalnız üstün cəhətlərindən
 - ☐ yalnız çatışmazlıqlarından və ziddiyyətlərindən
 - ☐ yalnız ziddiyyətlərindən
 - ☒ bütün üstün cəhətlərindən, çatışmazlıqlarından və ziddiyyətlərindən
 - ☐ bütün cəhətlərindən
-

Sual: Yurisdiksiyasına görə korporativ vergi planlaşdırması hansı planlaşdırma növlərinə bölünür? (Çəki: 1)

- ☐ yalnız beynəlxalq vergi planlaşdırmasına
 - ☒ beynəlxalq və milli vergi planlaşdırmasına
 - ☐ yalnız milli vergi planlaşdırmasına
 - ☐ ərazi və milli vergi planlaşdırmasına
 - ☐ regional vergi planlaşdırmasına
-

Sual: Beynəlxalq vergi planlaşdırmasında xarici iqtisadi fəaliyyətlə bağlı vergi ödənişləri planlaşdırılırmı? (Çəki: 1)

- ☐ planlaşdırılmır
 - ☐ planlaşdırıla da, planlaşdırılmaya da bilər
 - ☒ planlaşdırılır
 - ☐ müstəsna hallarda planlaşdırılır
 - ☐ bəzi hallarda planlaşdırılır
-

Sual: Əhatə etdiyi dövrə görə korporativ vergi planlaşdırması hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ cari və perspektiv vergi planlaşdırması
 - ☒ cari və strateji vergi planlaşdırması
 - ☐ taktiki və strateji vergi planlaşdırmasına
 - ☐ taktiki və texniki vergi planlaşdırmasına
 - ☐ taktiki vergi planlaşdırması
-

Sual: Vergi planlaşdırması prosesinin qeydiyyatdan sonrakı mərhələsinə aşağıdakılardan hansılar daxildir? 1. müəssisənin aktivlərinin və mənfəətinin yerləşdirilməsinin forma və üsullarının seçilməsi; 2. cari vergi planlaşdırması; 3. müəssisənin fəaliyyət növünün seçilməsi; 4. müəssisənin yerləşəjəyi ərazinin seçilməsi. (Çəki: 1)

- ☒ 1, 2
 - ☐ 2, 3
 - ☐ 3, 4
 - ☐ 1, 4
 - ☐ 1, 3
-

Sual: Müxtəlif ölkələrdəki vergi rejimləri arasındakı fərqlər nəyə səbəb olur? (Çəki: 1)

- ☒ vergidən yayınmaq üçün şərait yaradır
 - ☐ stimullaşdırıcı effekt yaradır
 - ☐ vergitutma bazasını genişləndirir
 - ☐ cinayət məsuliyyətini yaradır
 - ☐ vergidən yayınma hallarının qarşısını alır
-

Sual: ABŞ-da şirkətlərə münasibətdə rezidentlik meyarı kimi hansı yer hesab olunur? (Çəki: 1)

- ☐ istənilən yer
 - ☐ şirkətin idarə edildiyi yer
 - ☒ şirkətin təsis edildiyi yer
 - ☐ şirkətin faktiki fəaliyyət yeri
 - ☐ şirkətin mövcud olduğu yer
-

Sual: Vergi ödəyijilərinin vergitutma obyektinin dəyişdirilməsinin məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ hər hansı bir verginin vergitutma obyektinin müəyyən edilməsindən
 - ☐ vergitutma prinsiplərinin dəqiqləşdirilməsindən ibarətdir
 - ☐ hər hansı bir verginin tutulması rejiminin təkmilləşdirilməsindən ibarətdir
 - ☒ hər hansı bir verginin tutulması rejimindən digər verginin tutulması rejiminə keçməkdən ibarətdir
 - ☐ hər hansı bir verginin vergitutma rejimindən ibarətdir
-

Sual: Müəyyən iş müzdlü iş müqaviləsi ilə yerinə yetirilir. Bu zaman vergitutma obyekti nədən ibarətdir və hansı qaydada vergiyə cəlb olunacaq? (Çəki: 1)

- ☒ vergitutma obyekti əmək haqqı olacaq və o müzdlü işdən əldə edilmiş gəlirlər üçün müəyyən edilmiş qaydada vergiyə cəlb olunacaq

- ☐ vergitutma obyektı əmək haqqı olacaq və o sadələşdirilmiş vergi üçün müəyyən edilmiş qaydada vergiyə cəlb olunacaq
 - ☐ vergitutma obyektı illik məcmu gəlir olacaq və illik gəlirlər üçün müəyyən edilmiş qaydada vergiyə cəlb olunacaq
 - ☐ bu zaman vergitutma obyektı yaranmır
 - ☐ bu zaman bir neçə vergitutma obyektı yaranır
-

Sual: Vergi planlaşdırmasının metodlarından biri kimi vergitutma obyektinin parçalanması nəyə imkan yaradır? (Çəki: 1)

- ☐ konkret şəraitdə belə hərəkətlər ya vergi öhdəliyinin məbləğini artırmağa, ya da vergilərin ödənilmə müddətini azaltmağa imkan verir
 - ☐ konkret şəraitdə belə hərəkətlər yalnız vergi öhdəliyinin məbləğini artırmağa imkan verir
 - ☐ konkret şəraitdə belə hərəkətlər yalnız vergilərin ödənilmə müddətini uzatmağa imkan verir
 - ☒ konkret şəraitdə belə hərəkətlər ya vergi öhdəliyinin məbləğini azaltmağa, ya da vergilərin ödənilmə müddətini uzatmağa imkan verir
 - ☐ konkret şəraitdə belə hərəkətlər ya vergi öhdəliyinin məbləğinin artırmağa, ya da vergilərin ödənilmə müddətini uzatmağa imkan verir
-

Sual: Hansı hallarda vergi planlaşdırmasının metodlarından biri kimi vergitutma obyektinin parçalanması üsulundan istifadə edilə bilər? (Çəki: 1)

- ☒ ayrı-ayrı fəaliyyət növlərinin vergiyə cəlb edilmə dərəcələri müxtəlif olduqda və ya müəyyən növ əmtəə və xidmətlər üçün güzəştli vergituma rejimi nəzərdə tutulduğu hallarda
 - ☐ ayrı-ayrı fəaliyyət növlərinin vergiyə cəlb edilmə dərəcələri eyni olduqda, və ya müəyyən növ əmtəə və xidmətlər üçün adi vergituma rejimi nəzərdə tutulduğu hallarda
 - ☐ ayrı-ayrı fəaliyyət növlərinin vergiyə cəlb edilmə dərəcələri eyni olduqda, və ya müəyyən növ əmtəə və xidmətlər üçün güzəştli olmayan vergituma rejimi nəzərdə tutulduğu hallarda
 - ☐ belə bir üsul mövcud deyildir
 - ☐ bu üsuldan istifadə edilə bilməz
-

Sual: Vergi planlaşdırmasının metodlarından biri kimi vergitutma subyektinin dəyişdirilməsi hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- ☐ vergi tutulacaq şəxsin yaşayış yerinin dəyişdirilməsi yolu ilə
 - ☐ vergi tutulacaq şəxsin hüquqi ünvanının dəyişdirilməsi yolu ilə
 - ☒ vergi tutulacaq şəxsin hüquqi statusunun dəyişdirilməsi yolu ilə
 - ☐ vergi tutulacaq şəxsin yaşayış yerinin və hüquqi ünvanının dəyişdirilməsi yolu ilə
 - ☐ vergitutma subyektinin ünvanının dəyişdirilməsi yolu ilə
-

Sual: Vergi yurisdiksiyasının dəyişdirilməsi fiziki şəxslər üçün hansı şərtlərlə bağlıdır? (Çəki: 1)

- ☒ fiziki şəxsin maddəli iş müqaviləsi, yaxud xidmət müqaviləsi əsasında işləməsi şərtləri ilə
- ☐ fiziki şəxsin rezident və ya qeyri-rezident hesab edilməsi şərtləri ilə
- ☐ fiziki şəxsin sahibkarlıq, yaxud qeyri-sahibkarlıq fəaliyyəti göstərməsi şərtləri ilə

- ☐ fiziki şəxsin ölkənin vətəndaşı olması və olmaması şərtləri ilə
 - ☐ fiziki şəxsin sahibkarlıq fəaliyyəti şərtləri ilə
-

Sual: Vergi yurisdiksiyasının dəyişdirilməsi hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- ☐ belə bir qayda müəyyən edilməyib
 - ☐ ümumi qaydada
 - ☐ xüsusi qaydada
 - ☒ onun yenidən qeydiyyatata alınması yolu ilə
 - ☐ onun qeydiyyatata alması yolu ilə
-

Sual: Eyni bir ölkə daxilində vergi yurisdiksiyasının dəyişdirilməsi hansı hallarda həyata keçirilir? (Çəki: 1)

- ☐ müxtəlif region və ərazilərdə vergitutma rejimi eyni olduqda
 - ☒ müxtəlif region və ərazilərdə vergitutma rejimi müxtəlif olduqda
 - ☐ eyni region və ərazilərdə vergitutma rejimi eyni olduqda
 - ☐ müxtəlif region və ərazilərdə vergitutma rejimi bir-birindən fərqlənmədikdə
 - ☐ vergitutma obyektləri müxtəlif olduqda
-

Sual: Makroiqtisadi səviyyədə vergi yükü: (Çəki: 1)

- ☐ birbaşa vergilər üzrə vergi yığımlarının ümumi məbləğinin ümumi daxili məhsulun həcminə nisbəti
 - ☐ dolayı vergilər üzrə vergi yığımlarının ümumi məbləğinin ümumi daxili məhsulun həcminə nisbəti
 - ☒ dolayı vergilər üzrə vergi yığımlarının ümumi məbləğinin ümumi daxili məhsulun həcminə nisbəti
 - ☐ birbaşa vergilər üzrə vergi yığımlarının ümumi məbləğinin yeni yaradılan dəyərin həcminə nisbəti
 - ☐ xüsusi vergi rejimi üzrə vergi yığımlarının ümumi məbləğinin ümumi daxili məhsulun həcminə nisbəti
-

Sual: İqtisadi subyektin bütün ödənilmiş vergilərinin satışdan əldə olunan vəsaitə nisbəti kimi təyin edilən vergi yükü göstəricisi nəyi müəyyən etməyə imkan verir? (Çəki: 1)

- ☐ satışdan əldə olunan ümumi vəsaitin tərkibində birbaşa vergilərin payını müəyyən etməyə
 - ☐ satışdan əldə olunan ümumi vəsaitin tərkibində dolayı vergilərin payını müəyyən etməyə
 - ☐ əldə olunan xalis gəlirlərin tərkibində vergilərin və rüsumların payını müəyyən etməyə
 - ☒ satışdan əldə olunan ümumi vəsaitin tərkibində vergilərin payını müəyyən etməyə
 - ☐ satışdan əldə olunan ümumi vəsaitin tərkibində rüsum və yığımların payını müəyyən etməyə
-

Sual: Məlumdur ki, dolayı vergilərin ödəyicisi olan iqtisadi subyekt qanunvericiliyə uyğun olaraq onu malın (işin, xidmətin) qiymətinə daxil edir və tamamilə istehlakçının üzərinə qoyur. Bu zaman əmtəənin qiyməti nə qədər artırıla bilər? (Çəki: 1)

- ☐ ödəniş qabiliyyətli təklifin imkan verdiyi səviyyəyə qədər

- ☒ ödəniş qabiliyyətli tələbin imkan verdiyi səviyyəyə qədər
- ☐ ödəniş qabiliyyətli olmayan tələbin imkan verdiyi səviyyəyə qədər
- ☐ ödəniş qabiliyyətli olmayan təklifin imkan verdiyi səviyyəyə qədər
- ☐ bazar qiymətinin səviyyəsi qədər

BÖLMƏ: VERGİ UÇOTU, HESABATI VƏ AUDIT

Ad	Vergi uçotu, hesabatı və audit
Suallardan	90
Maksimal faiz	90
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Vergi uçotu əsasən aşağıdakı funksiyaları yerinə yetirir: 1) təsərrüfat subyektinin (sahibkarın) vergi öhdəliklərinin düzgün müəyyən edilməsi üçün lazım olan ilkin informasiyanın toplanması və qeyd edilməsi; 2) təsərrüfat subyektinin (sahibkarın) mühasibat hesabatlarının düzgün tərtib edilməsi üçün lazım olan ilkin informasiyanın toplanması və qeyd edilməsi; 3) ilkin vergi informasiyasının vergi (mühasibat) registrlərində və mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi; 4) ilkin uçot sənədlərindəki informasiyasının mühasibat registrlərində və mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi; 5) müəssisələrin vergi öhdəliklərinin güzgün müəyyən edilməsi; 6) etibarlı vergi hesabatının (bəyannaməsinin) formalaşması; vergi informasiyasının formalaşması və vergi hesabatının güzgün tərtib olunması üzərində nəzarətin təşkili. (Çəki: 1)

- ☐ 1,2,3,5,7
- ☐ 1,2,4,5,7
- ☒ 1,3,5,6,7
- ☐ 2,3,4,5,6
- ☐ 1,3,5,7

Sual: Aşağıdakılarda göstərilənlərin hansında vergi uçotunun predmetinin tərfi düzgün verilmişdir? (Çəki: 1)

- ☐ İqtisadi subyektin vergitutma ilə bağlı öhdəliyini yaradan istehsal və qeyri-istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
- ☒ İqtisadi subyektin vergiləri hesablamaq və ödəmək öhdəliyi yaradan istehsal və qeyri-istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
- ☐ İqtisadi subyektin vergiləri hesablamaq öhdəliyi yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
- ☐ İqtisadi subyektin vergiləri ödəmək öhdəliyi yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
- ☐ İqtisadi subyektin vergiləri ödəmək öhdəliyi yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları mühasibat uçotunun predmetini (obyektdir) təşkil edir

Sual: Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün aşağıdakı hansı metodlardan (üsullardan) istifadə olunur? 1) vergi uçotu göstəricilərinin müəyyən edilməsi; 2) “vergi maya dəyərinin” hesablanması; 3) faktiki maya dəyərinin” hesablanması; 4) vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi; 5) hesabat dövrünün müəyyən edilməsi; 6) vergi diskontunun müəyyən edilməsi; 7) vergi dövrünün müəyyən edilməsi; 8) xüsusi vergi sənədlərinin aparılması. (Çəki: 1)

- ☐ 1,2,3,5,7,8
 - ☒ 1,2,4,6,7,8
 - ☐ 2,3,4,5,6,7
 - ☐ 2,3,4,5,6,8
 - ☐ 2,4,6,8
-

Sual: Vergi uçotu göstəricilərinin müəyyən edilməsi... (Çəki: 1)

- ☒ mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız vergitutma məqsədləri üçün istifadə olunur
 - ☐ mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız mühasibat uçotu məqsədləri üçün istifadə olunur
 - ☐ vergi uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız vergitutma məqsədləri üçün istifadə olunur
 - ☐ mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir mühasibat və vergitutma məqsədləri üçün istifadə olunur
 - ☐ vergi uçotunun məlumatlarına əsasən həyata keçirilir mühasibat və vergitutma məqsədləri üçün istifadə olunur
-

Sual: Aşağıdakılarda göstərilənlərin hansında “Vergi maya dəyəri” nin mənası düzgün açıqlanmışdır? (Çəki: 1)

- ☐ “Vergi maya dəyəri” – ilkin uçot göstəricisinin vergi və mühasibat uçotu məqsədləri üçün fərqli qaydada müəyyən edilməsidir
 - ☐ “Vergi maya dəyəri” – mühasibat uçotu göstəricisinin vergi uçotu metodikasından fərqli qaydada müəyyən edilməsidir
 - ☐ “Vergi maya dəyəri” – mühasibat və vergi uçotu göstəricilərinin vergi uçotu məqsədləri üçün müəyyən edilməsidir
 - ☒ “Vergi maya dəyəri” – vergi uçotu göstəricisinin mühasibat uçotu metodikasından fərqli qaydada müəyyən edilməsidir
 - ☐ “Vergi maya dəyəri” – idarəetmə uçotu göstəricisinin vergi uçotu metodikasından fərqli qaydada müəyyən edilməsidir
-

Sual: Vergi diskontu nədir? (Çəki: 1)

- ☒ vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlirləri artıran məbləğdir
 - ☐ vergitutma məqsədləri üçün vergi ödəyicisinin çəkdiyi xərcləri artıran məbləğdir
 - ☐ vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlir və çəkdiyi xərclərin tənzimləməsidir
 - ☐ vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi balans mənfəətinin dəqiqləşdirilməsidir
 - ☐ vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi mühasibat mənfəətinin dəqiqləşdirilməsidir
-

Sual: Xüsusi vergi sənədləri... (Çəki: 1)

- ☐ mühasibat uçotunun texniki üsuludur, vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən vergi uçotu registrləridir
 - ☒ vergi uçotunun texniki üsuludur, vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən uçot registrləridir
 - ☐ vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən uçot registrləridir
 - ☐ vergiləri öhdəlikləri məbləğinin hesablanması əks etdirən mühasibat uçot registrləridir
 - ☐ vergiləri öhdəlikləri məbləğinin hesablanması əks etdirən analitik vergi uçotu registrləridir
-

Sual: Vergi sənədlərinə aşağıdakılardan hansılar daxildir? 1) uçot-hesabat sənədləri 2) təsdiqedicilik sənədləri 3) müşayiətedici sənədlər 4) mühasibat uçotu registrləri 5) vergi uçotu registrləri 6) vergilərin ödənilməsinə təsdiq edən bank sənədləri 7) bildiriş (Çəki: 1)

- ☐ 1,2,3,5
 - ☒ 1,3,5,7
 - ☐ 2,3,4,5
 - ☐ 3,4,5,6
 - ☐ 1,3,5
-

Sual: Uçot-hesabat sənədləri hansı sənədlərdir? (Çəki: 1)

- ☒ vergi öhdəliyinin məbləğini əks etdirən sənədlər
 - ☐ vergi ödəyicisinin büdcəyə olan borcunu əks etdirən sənədlər
 - ☐ vergilərin hesablanması əks etdirən sənədlər
 - ☐ vergilərin hesablanması və ödənilməsinə əks etdirən sənədlər
 - ☐ kreditör borclarının hesablanması və ödənilməsinə əks etdirən sənədlər
-

Sual: Müşayiətedici sənədlər hansı sənədlərdir? (Çəki: 1)

- ☒ vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırان, şərh edən arayış materialı rolunu oynayan sənədlərdir
 - ☐ vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırان, şərh edən arayış materialı rolunu oynayan malsatanların təqdim etdikləri vergi elektron vergi hesab-fakturaları
 - ☐ vergi hesabatlarındakı məlumatları əsaslandırان və şərh edən arayış materialı rolunu oynayan sənədlərdir
 - ☐ vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırان, malsatanların təqdim etdikləri vergi elektron vergi hesab-fakturaları
 - ☐ vergilərin hesablanması üçün zəruri olan, mühasibat hesabatlarındakı məlumatları əsaslandırان, malsatanların təqdim etdikləri qaimələr
-

Sual: Vergi uçotu registrləri hansı sənədlərdir? (Çəki: 1)

- ☐ özündə vergi uçotunda əks olunması üçün zəruri olan informasiyanı əks etdirən ilkin mühasibat uçotu sənədləridir
- ☒ vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır
- ☐ özündə hesabat dövrü üçün bəyannamələrin tərtib edilməsi lazım olan informasiyanı

əks etdirən sənəddir

- ☐ vergi uçotu lazım olan informasiyanı ümumiləşdirən və sistemləşdirən mühasibat uçotu registridir
 - ☐ lazım olan informasiyanı ümumiləşdirən və sistemləşdirən vergi uçotu registridir
-

Sual: Vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formaları hansı sənədlərdir? (Çəki: 1)

- ☒ Vergi uçotu registrləri
 - ☐ Mühasibat uçotu registrləri
 - ☐ Vergi və mühasibat uçotu registrləri
 - ☐ Vergi bəyannamələri
 - ☐ Maliyyə hesabatları
-

Sual: Vergi uçotunun əsas vəzifəsi... (Çəki: 1)

- ☐ qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir
 - ☒ vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir
 - ☐ hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün müəssisə rəhbərliyini həmin informasiya ilə təmin etməkdən ibarətdir
 - ☐ hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını həmin informasiya ilə təmin etməkdən ibarətdir
 - ☐ hesablanmış vergilərin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını həmin informasiya ilə təmin etməkdən ibarətdir
-

Sual: Vergi uçotunun təşkili dedikdə... (Çəki: 1)

- ☐ hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını həmin informasiya ilə təmin edilməsi nəzərdə tutulur
 - ☐ qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir
 - ☐ vergi bazasının həcminə birbaşa təsir edən bütün göstəricilərin, onların vergi uçotu registrlərində sistemləşdirilməsi kriteriyalarının, eləcə də uçot obyektləri haqqında məlumatların registrlərdə əks olunması, formalaşması və uçotu qaydasının müəyyən edilməsi nəzərdə tutulur
 - ☒ vergi bazasının həcminə birbaşa və dolaylı təsir edən bütün göstəricilərin, onların vergi uçotu registrlərində sistemləşdirilməsi kriteriyalarının, eləcə də uçot obyektləri haqqında məlumatların registrlərdə əks olunması, formalaşması və uçotu qaydasının müəyyən edilməsi nəzərdə tutulur
 - ☐ vergi bazasının həcminə təsir edən göstəricilərin, onların müvafiq registrlərdə sistemləşdirilməsi kriteriyalarının müəyyən edilməsi nəzərdə tutulur
-

Sual: Əgər başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutulan gəlir hansı metodla hesablamalıdır? (Çəki: 1)

- ☒ vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla
 - ☐ vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla
 - ☐ qanunvericiliyin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə yalnız hesablama metodu ilə
 - ☐ qanunvericiliyinin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə yalnız kassa metodu ilə
 - ☐ qanunvericiliyinin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə yalnız yükləmə üzrə metodu ilə
-

Sual: Vergi bazasının müəyyən edilməsi üçün mühasibat uçotu registrlərində lazımı informasiya olmadıqda vergi uçotu necə formalaşdırıla bilər? (Çəki: 1)

- ☐ tətbiq edilən vergi uçotu registrlərinə mühasibat uçotu məlumatlarını əlavə etməklə, yaxud müstəqil vergi uçotu registrləri
 - ☒ tətbiq edilən mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə etməklə, yaxud müstəqil vergi uçotu registrləri
 - ☐ tətbiq edilən mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə etməklə
 - ☐ müstəqil vergi uçotu registrləri tərtib etməklə
 - ☐ icmal mühasibat uçotu registrləri tərtib etməklə
-

Sual: Vergi uçotunun məlumatları sənədlərlə təsdiqlənməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir: 1) gəlir və xərclərin formalaşmasını 2) gəlirlərin formalaşmasını 3) cari vergi (hesabat) dövründə uçota alınan xərclərin və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən edilməsi qaydasını 4) vergi (hesabat) dövründə uçota alınan gəlirlərin və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən edilməsi qaydasını 5) yaradılacaq ehtiyat məbləğlərinin formalaşması qaydasını 6) mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☐ 2,3,4,5
 - ☐ 2,3,5,6
 - ☒ 1,3,5,6
 - ☐ 1,3,5
-

Sual: Aşağıda göstərilənlərdən hansılar vergi uçotunun məlumat mənbələrinə aid edilir? 1) ilkin uçot sənədləri 2) mühasibat uçotu registrlərinin əsasında formalaşdırılmış vergi uçotu registrləri 3) müstəqil analitik vergi uçotu registrləri 4) cari və gələcək hesabat dövrləri üçün mənfəət vergisi üzrə vergi bazasının haqq-hesabı 5) cari hesabat dövrləri üçün mənfəət vergisi üzrə vergi bazasının haqq-hesabı 6) mühasibat uçotu registrləri 7) sintetik vergi uçotu registrləri (Çəki: 1)

- ☒ 1,2,3,4
 - ☐ 2,3,4,5
 - ☐ 3,4,5,6
 - ☐ 4,5,6,7
 - ☐ 1,3,5,7
-

Sual: Vergi uçotu məlumatlarının ümumiləşdirilməsi üçün istifadə olunan sənəd forması necə adlanır? (Çəki: 1)

- ☐ İlkin uçot sənədləri
 - ☐ Analitik vergi uçotu registrləri
 - ☒ Vergitutma bazasının haqq-hesabı
 - ☐ Uçot registrləri
 - ☐ Mühasibat balansı
-

Sual: Vergi uçotu özündə aşağıdakı hansı məlumatları əks etdirməlidir? 1) cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan gəlirlərin xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 2) gəlir və xərc məbləğlərinin formalaşması qaydasını; 3) növbəti hesabat dövrlərinin gəlirlərindən çıxılacaq xərclərin məbləğini; 4) cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan xərclərin (zərərin) xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 5) mənfəət vergisi üzrə büdcəyə ödənilmiş vergi məbləğini; 6) növbəti hesabat dövrlərinin xərclərinə daxil ediləcək xərclərin qalıq məbləğini; 7) yaradılmış ehtiyat məbləğinin formalaşması qaydasını; 8) mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini. (Çəki: 1)

- ☐ 1,2,3,4,6
 - ☐ 2,3,4,5,6
 - ☐ 1,4,5,7,8
 - ☒ 2,4,6,7,8
 - ☐ 1,3,5,7
-

Sual: Müəssisənin gəlirləri nədən asılı olaraq müxtəlif əlamətlər üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ müəssisədə idarəçilik və vergitutma sisteminin effektivliyindən
 - ☐ gəlirlərin əldə edilmə mənbələrindən
 - ☐ maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən
 - ☒ müəssisə fəaliyyətinin istiqamətindən (əsas, investisiya, maliyyə)
 - ☐ müəssisədə idarəçilik sisteminin effektivliyindən
-

Sual: Fəaliyyət sahələrinə görə gəlirlər aşağıdakı kimi qruplaşdırılır: 1) istehsalat fəaliyyətindən olan gəlirlər; 2) investisiya fəaliyyətdən olan gəlirlər; 3) ticarət fəaliyyətindən olan gəlirlər; 4) əsas fəaliyyətdən olan gəlirlər; 5) xidmətlərin göstərilməsindən olan gəlirlər; 6) maliyyə fəaliyyətdən olan gəlirlər. (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☒ 1,3,5
 - ☐ 2,4,6
 - ☐ 3,4,5
 - ☐ 2,4,6
-

Sual: Fəaliyyət növlərinə görə gəlirlər aşağıdakı mənbələrdən daxil olur: 1) investisiya fəaliyyətdən olan gəlirlər; 2) əsas fəaliyyətdən olan gəlirlər; 3) maliyyə fəaliyyətdən olan gəlirlər; 4) ticarət fəaliyyətindən olan gəlirlər; 5) xidmətlərin göstərilməsindən olan gəlirlər; 6) istehsalat fəaliyyətindən olan gəlirlər. (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 2,3,4

- ☐ 3,4,5
 - ☐ 4,5,6
 - ☐ 1,3,5
-

Sual: Əsas fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır? (Çəki: 1)

- ☒ məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
 - ☐ qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
 - ☐ kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
 - ☐ birgə fəaliyyətdən olan gəlirlər
 - ☐ əməliyyat gəlirlərlərdən və satışdankənar gəlirlərdən
-

Sual: İnvestisiya fəaliyyətindən olan gəlirlər hansı mənbədən formalaşır? (Çəki: 1)

- ☐ kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
 - ☐ birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
 - ☐ məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
 - ☒ qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
 - ☐ əməliyyat gəlirlərlərdən və satışdankənar gəlirlərdən
-

Sual: Maliyyə fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır? (Çəki: 1)

- ☐ məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
 - ☒ kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
 - ☐ birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
 - ☐ qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
 - ☐ əməliyyat gəlirlərlərdən və satışdankənar gəlirlərdən
-

Sual: Əmələgəlmə mənbəyinə görə gəlirlər necə qruplaşdırılır? 1) məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər 2) sair daxilolmalar 3) əməliyyat gəliri 4) satışdankənar gəlirlər 5) fəvqəladə gəlirlər (Çəki: 1)

- ☒ 1,2
 - ☐ 2,3
 - ☐ 3,4
 - ☐ 4,5
 - ☐ 1,3
-

Sual: Sair daxilolmalar hansı gəlirlərdən formalaşır? (Çəki: 1)

- ☒ əməliyyat gəlirləri, satışdankənar gəlirlər, fəvqəladə gəlirlər
- ☐ məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər, sair daxilolmalar, fəvqəladə gəlirlər
- ☐ əsas vəsaitlərin satışından olan gəlirlər, digər aktivlərin satışından olan gəlirlər, fəvqəladə gəlirlər

- ☐ müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən olan gəlirlər, əməliyyat gəlirləri, satışdankənar gəlirlər
 - ☐ pul vəsaitlərinin qısamüddətli istifadəyə verilməsindən olan gəlirlər
-

Sual: Əməliyyat gəlirinə aşağıdakılar daxildir: 1) müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; digər müəssisələrin nizamnamə kapitalında iştirakla əlaqədar daxilolmalar (faiz və qiymətli kağızlar üzrə gəlirlər də daxil olmaqla); 2) ödənişli əsaslarla ixtira, müəssisə nümunəsi görə patent və digər intellektual mülkiyyətə görə hüququn verilməsindən olan daxilolmalar; 3) birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə); 4) məzənnə fərqləri; 5) müqavilə şərtlərinin pozulmasına görə daxil olmuş cərimə, peniya və dəbbə məbləğləri; 6) hesabat ilində aşkar edilmiş keçmiş illərin gəlirləri. (Çəki: 1)

- ☒ 1,2,3,4
 - ☐ 2,3,4,5
 - ☐ 3,4,5,6
 - ☐ 4,5,6,7
 - ☐ 2,4,6
-

Sual: Satışdankənar gəlirlərə aşağıdakılar aiddir: 1) müəssisəyə dəymiş zərərin ödənişi kimi daxil olmuş ödəmələr; 2) pul vəsaitləri (xarici valyutadan başqa) və məhsullar istisna olmaqla, əsas vəsaitlər və digər aktivlərin satışından olan gəlirlər; 3) iddia müddəti başa çatmış kreditor və deponent borcları; 4) müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; 5) aktivlərin yenidən qiymətləndirilməsindən olan gəlirlər (dövriyyədənəkar aktivlər istisna olmaqla); 6) birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə). (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☒ 1,3,5
 - ☐ 2,4,6
 - ☐ 4,5,6
 - ☐ 2,4,6
-

Sual: Vergiyə cəlb olunma xarakterinə görə gəlirlər neçə cür olur? (Çəki: 1)

- ☒ vergiyə cəlb olunanlar və vergiyə cəlb olunmayanlar
 - ☐ vergiyə cəlb olunanlar və maliyyə nəticələrinə aid edilənlər
 - ☐ satış pulu hesabına ödənilənlər və vergiyə cəlb olunmayanlar
 - ☐ vergiyə cəlb olunanlar və məhsulların satış qiymətinə daxil edilənlər
 - ☐ vergiyə cəlb olunanlar və məhsulların satış qiymətinə daxil edilməyənlər
-

Sual: Formalaşma dövrünə görə gəlirlər necə qruplaşdırılır? (Çəki: 1)

- ☒ əvvəlki dövrün gəlirləri, hesabat dövrünün gəlirləri və planlaşdırılmış dövrün gəlirləri (planlaşdırılan gəlir)
 - ☐ hesabat ilində əldə edilən gəlirlər hesabat rübündə əldə edilən gəlirlər, hesabat ayında əldə edilən gəlirlər
 - ☐ əvvəlki dövrün gəlirləri, hesabat rübündə əldə edilən gəlirlər, satışdankənar gəlirlər
 - ☐ əvvəlki dövrün gəlirləri, cari dövrün gəlirləri, proqnozlaşdırılan gəlirlər
 - ☐ gələcək dövrün gəlirləri, cari dövrün gəlirləri, proqnozlaşdırılan gəlirlər
-

Sual: Hansı gəlirlər əsas fəaliyyətdən olan gəlirlər adlanır? (Çəki: 1)

- ☒ Bilavasitə müəssisə fəaliyyətinin sahəvi xüsusiyyəti ilə bağlı olan məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
 - ☐ Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
 - ☐ Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və satışdankənar gəlirlər
 - ☐ Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və əməliyyat gəlirləri
 - ☐ Əməliyyat gəlirləri və satışdankənar gəlirlər
-

Sual: Əsas fəaliyyətdən olan gəlirlər hansı gəlirlərdən formalaşır? (Çəki: 1)

- ☐ məhsulların (işlərin, xidmətlərin), dövriyyədənəkar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından olan gəlirlərdən
 - ☒ məhsulların (işlərin, xidmətlərin), dövriyyədənəkar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
 - ☐ məhsulların, dövriyyədənəkar aktivlərin satışından olan gəlirlərdən və satışdankənar gəlirlərdən
 - ☐ dövriyyədənəkar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
 - ☐ dövriyyədənəkar aktivlərin və digər aktivlərin satışından olan gəlirlərdən
-

Sual: Satışdan olan gəlirlər hansı gəlirlərdən formalaşır? (Çəki: 1)

- ☐ satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
 - ☐ qiymətli kağızların satışından və satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
 - ☒ satılmış məhsullara (mallara, işlərə, xidmətlərə) görə alıcılardan (sifarişçilərdən) daxil olmuş pul vəsaitlərindən
 - ☐ materialların, azqiymətli və tezköhnələn əşyaların satışından olan vəsaitlərindən
 - ☐ material qiymətlilərinin satışından olan vəsaitlərindən
-

Sual: Əksər müəssisələr hesablama metodunu ("yükləmə üzrə") tətbiq edirsə, onda məhsulların satışından olan gəlirlər hansı fakt üzrə uçota alırlar? (Çəki: 1)

- ☐ malların yüklənməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
 - ☒ malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı üzrə
 - ☐ işlərin yerinə yetirilməsinin hər bir mərhələ üzrə ödənişi üzrə
 - ☐ yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı üzrə
 - ☐ yolda olan malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı üzrə
-

Sual: Hansı gəlirlər əməliyyat gəlirləri adlanır? (Çəki: 1)

- ☒ Əmlak satışından olan gəlirlər
 - ☐ Qiymətli kağızların satışından olan gəlirlər
 - ☐ Material qiymətlilərinin satışından olan gəlirlər
 - ☐ Satışdankənar əməliyyatlardan olan gəlirlər
 - ☐ Əməliyyat gəlirləri
-

Sual: Əməliyyat gəlirlərinə aşağıdakılar daxildir: 1) material qiymətlilərinin satışından

olan gəlirlər; 2) müəssisə aktivlərinin ödənişlə müvəqqəti istifadəyə təqdim edilməsindən alınan gəlirlər; 3) ixtiraya görə patentin, sənaye nümunələri və digər intellektual mülkiyyət nümunələrinə görə hüququn təqdim edilməsindən olan gəlirlər (royalti); 4) digər müəssisələrin nizamnamə kapitalında iştirakdan olan gəlirlər (qiymətli kağızlar üzrə faiz gəlirləri də daxil olmaqla); 5) birgə fəaliyyətdən olan mənfəət və müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən alınmış faizlər. (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☒ 2,3,4,5
 - ☐ 1,3,4,5
 - ☐ 1,3,5
 - ☐ 2,4,5
-

Sual: Müəssisələrin satışdankənar əməliyyatlardan əldə edilən gəlirləri ümumilikdə aşağıdakı kimi qruplaşdırılır: 1) ümitsiz borcların daxil olmasından gəlirlər 2) maliyyə əməliyyatlarından olan gəlirlər 3) veksellərdən olan gəlirlər 4) əmlak əməliyyatlarından olan gəlirlər 5) icarəyə verilmiş vəsaitlərdən olan gəlirlər 6) sair gəlirlər (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☐ 1,3,5
 - ☒ 2,4,6
 - ☐ 2,5,6
 - ☐ 4,5,6
-

Sual: Maliyyə əməliyyatlarından olan gəlirlər aşağıdakı kimi qruplaşdırılır: 1) alınası faizlər 2) qiymətli kağızlardan əldə edilən gəlirlər 3) valyuta hesablarının məzənnə fərqi və xarici valyuta əməliyyatlarından olan gəlirlər 4) xarici valyutaların satışından olan gəlirlər 5) başqa müəssisələrdə pay iştirakından olan gəlirlər (Çəki: 1)

- ☒ 1,2,3,4,5
 - ☐ 2,3,4,5
 - ☐ 1,2,4,5
 - ☐ 1,3,4,5
 - ☐ 1,3,5
-

Sual: Qəbul edilən qərarların xüsusiyyətindən asılı olaraq məsrəflər necə qruplaşdırılır? (Çəki: 1)

- ☐ Real və alternativ
 - ☒ Relevant (əsaslı, əhəmiyyətli) və qeyri-relevant
 - ☐ Sərfəli və sərfəsiz
 - ☐ Planlaşdırılan və planlaşdırılmayan
 - ☐ Planlaşdırılan və əməliyyat
-

Sual: Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir? (Çəki: 1)

- ☒ müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclərə
- ☐ müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaçılmaz olan qeyri-məhsuldar xərclərə
- ☐ müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaçılmaz olan məhsuldar xərclərə
- ☐ müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan

qaçılmaz olan qeyri-məhsuldar

- ☐ müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn normalarda nəzərdə tutulan məhsuldar
-

Sual: Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir? (Çəki: 1)

- ☐ müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclərə
 - ☒ müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaçılmaz olan qeyri-məhsuldar xərclərə
 - ☐ müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaçılmaz olan məhsuldar xərclərə
 - ☐ müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan qaçılmaz olan qeyri-məhsuldar
 - ☐ müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn planda nəzərdə tutulan qaçılmaz olan qeyri-məhsuldar
-

Sual: Hansı məsrəflər xərc elementləri adlanır? (Çəki: 1)

- ☐ Mal-material qiymətlilərinin istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
 - ☐ Kapital qoyuluşuna çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
 - ☐ Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılan məsrəflər
 - ☒ Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
 - ☐ Məhsul istehsalı və satışına çəkilən tərkib hissələrinə ayrılan məsrəflər
-

Sual: Məhsulların maya dəyərinə daxil edilən məsrəflərin tərkibi haqqında qaydaya uyğun olaraq bütün müəssisələr üçün hansı vahid xərc elementləri müəyyən edilmişdir? 1) ümumixərsalat xərcləri; 2) ümumtəsərrüfat xərcləri; 3) sosial ehtiyaqlara ayırmalar 4) əməyin ödənişi üzrə məsrəflər; 5) material məsrəfləri; 6) sosial ehtiyaqlara ayırmalar; 7) amortizasiya ayırmaları; 8) sair məsrəflər. (Çəki: 1)

- ☐ 1,2,3,4,5
 - ☐ 2,3,4,5,6
 - ☐ 3,4,5,6,7
 - ☒ 4,5,6,7,8
 - ☐ 1,3,5,7
-

Sual: Aşağıdakılardan hansılar kalkulyasiya maddələrinə daxildir? 1) ümumixərsalat xərcləri; 2) ümumtəsərrüfat xərcləri; 3) sosial ehtiyaqlara ayırmalar 4) satın alınmış yarımfabrikatlar 5) istehsalat fəhlələrinin əlavə əmək haqqı 6) material məsrəfləri; 7) sosial ehtiyaqlara ayırmalar; 8) amortizasiya ayırmaları. (Çəki: 1)

- ☒ 1,2,3,4,5
 - ☐ 2,3,4,5,6
 - ☐ 3,4,5,6,7
 - ☐ 4,5,6,7,8
 - ☐ 2,4,6,8
-

Sual: İstehsalın həcminə münasibətdə məsrəfləri necə qruplaşdırılır? (Çəki: 1)

- ☐ daimi və qeyri-müstəqim (dolayı)
 - ☒ daimi və dəyişən
 - ☐ müstəqim (birbaşa) və qeyri-müstəqim (dolayı)
 - ☐ əməliyyat və satışdankənar
 - ☐ birbaşa və dolayı
-

Sual: Hansı məsrəflər ümumtəsərrüfat xərcləri adlanır? (Çəki: 1)

- ☐ İstehsalın həcmindən dəyişməsinə asılı olmayaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
 - ☒ İstehsalın həcmindən dəyişməsinə asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
 - ☐ Məhsul satışının həcmindən dəyişməsinə asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
 - ☐ Məhsul satış dövrünün dəyişməsinə asılı olaraq dəyişən və ya cüzi dəyişən məsrəflər
 - ☐ Məhsul istehsalı dövrünün dəyişməsinə asılı olaraq dəyişən məsrəflər
-

Sual: Hansı məsrəflər qeyri-müstəqim xərclər adlanır? (Çəki: 1)

- ☐ Konkret məhsul növünün istehsalı üzrə xərclər
 - ☒ Yaranma anında konkret məmulatın maya dəyərində aid edilməsi mümkün olmayan məsrəflər
 - ☐ Məhsulların istehsalı üzrə xərclər
 - ☐ İstehsalın həcmindən dəyişməsinə asılı olan xərclər
 - ☐ Satış həcmindən dəyişməsinə asılı olan xərclər
-

Sual: Xərclər onların xarakterindən, həyata keçirilməsi şərtindən və müəssisə fəaliyyətinin istiqamətindən asılı olaraq aşağıdakı əlamətlər üzrə qruplaşdırılır: 1) kommersiya fəaliyyəti, yeni mənfəətin əldə edilməsi ilə bağlı olan xərclər (istehsalı və satış ilə bağlı olan xərclər); 2) kommersiya fəaliyyəti ilə bağlı olmayan satışdankənar xərclər; 3) müəssisə məsrəflərini formalaşdırmayan (vergitutulan gəlirdən çıxılmayan) xərclər; 4) adi fəaliyyət növləri üzrə xərclər; 5) əməliyyat xərcləri; 6) satışdankənar xərclər. (Çəki: 1)

- ☒ 1,2,3
 - ☐ 2,3,4
 - ☐ 4,5,6
 - ☐ 1,2,4
 - ☐ 2,4,6
-

Sual: Uçot əlamətinə görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir: 1) adi fəaliyyət növləri üzrə xərclər; 2) kommersiya fəaliyyəti, yeni mənfəətin əldə edilməsi ilə bağlı olan xərclər (istehsalı və satış ilə bağlı olan xərclər); 3) əməliyyat xərcləri; 4) kommersiya fəaliyyəti ilə bağlı olmayan satışdankənar xərclər; 5) satışdankənar xərclər; 6) müəssisə məsrəflərini formalaşdırmayan (vergitutulan gəlirdən çıxılmayan) xərclər. (Çəki: 1)

- ☐ 1,2,3
- ☒ 1,3,5
- ☐ 2,4,6

☐ 4,5,6

☐ 2,4,5

Sual: İstehsal proseslərinin idarə edilməsi ilə bağlı məsrəflərə aşağıdakılar daxil edilir: 1) əməliyyat xərcləri; 2) satışdankənar xərclər; 3) adi fəaliyyət növləri üzrə xərclər; 4) inzibati-idarəetmə xərcləri; 5) icarə haqqı; 6) ezamiyyə xərcləri; 7) xidməti avtomaşınların saxlanması üzrə xərclər; 8) köməkçi istehsalat sexlərinin xərcləri. (Çəki: 1)

☐ 1,2,3,4,5

☐ 2,3,4,5,6

☐ 3,4,5,6,7

☒ 4,5,6,7,8

☐ 2,4,6,8

Sual: İstehsal prosesində istifadə olunan hansı aktivlərin dəyəri amortizasiya mexanizmi vasitəsilə məsrəflərə keçirilir? (Çəki: 1)

☒ dövriyyədənəkar aktivlərin dəyəri

☐ dövriyyə vəsaitləri və əsas vəsaitlərin dəyəri

☐ qeyri-maddi aktivlərin dəyəri

☐ azqiymətli və tezköhnələn əşyaların dəyəri

☐ material qiymətlilərinin dəyəri

Sual: Material xərclərinə daxil edilən material resurslarının dəyəri onların alış qiyməti (dolayı vergilər xaric) və aşağıdakı tərkib elementlərindən formalaşır: 1) ticarət əlavəsi; 2) vasitəçi təşkilatların komissiyon mükafatlandırılması; 3) idxal gömrük rüsum və yığımları; 4) əmtəə birjalara xidmətlərinin (broker xidmətləri də daxil olmaqla) dəyəri; 5) kommersiya xərcləri. (Çəki: 1)

☒ 1,2,3,4,5

☐ 1,2,3

☐ 1,3,4

☐ 1,4,5

☐ 1,3,5

Sual: Vergitutma məqsədləri üçün müəssisənin uçot siyasətində qəbul edilmiş metoda uyğun olaraq xammal və materiallar istehsalata aşağıdakı qiymətləndirmə metodlarından biri ilə silinir: 1) ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu; 2) orta dəyər üzrə qiymətləndirmə metodu; 3) əldə edilmə vaxtına görə birinci alınmış partiyanın dəyəri üzrə qiymətləndirmə metodu (FİFO); 4) əldə edilmə vaxtına görə axırncı alınmış partiyanın dəyəri üzrə qiymətləndirmə üsulu (LİFO); 5) faktiki maya dəyəri; 6) ilkin dəyər; 7) qalıq dəyəri. (Çəki: 1)

☒ 1,2,3,4

☐ 2,3,4,5

☐ 3,4,5,6

☐ 4,5,6,7

☐ 1,3,5

Sual: Hesabat dövrünün material məsrəflərinin məbləği hansı mal-material qiymətlilərinin dəyəri qədər azaldılır? (Çəki: 1)

- ☐ istehsalata verilmiş, lakin istifadə olunmamış
 - ☒ istehsalata verilmiş, lakin ayın sonuna istifadə olunmamış
 - ☐ istehsalat qalığına düşən
 - ☐ zay məhsulun istehsalı üçün istifadə olunmuş
 - ☐ yardımçı məhsulun istehsalı üçün istifadə olunmuş
-

Sual: Mövcud qanunvericiliyə uyğun olaraq material resurslarına çəkilən məsrəflərdən nəyin dəyəri çıxılır? (Çəki: 1)

- ☒ geri qaytarılan tullantıların
 - ☐ zay məhsulun istehsalı üçün istifadə olunmuş materialların
 - ☐ təbii fəlakət nəticəsində xarab olmuş və yararsız hala düşmüş materialların
 - ☐ çatışmayan və oğurlanmış
 - ☐ xarab olmuş və çıxdaş çıxmış
-

Sual: Əməyin ödənişi üzrə məsrəflərə daxil edilən xərcləri ümumilikdə aşağıdakı kimi qruplaşdırmaq olar? 1) Pul və natural formada işçilərə hesablanmış istənilən ödəmə 2) Stimullaşdırıcı hesablama və əlavələr 3) İş rejimi və əmək şəraiti ilə əlaqədar kompensasiya hesablamaları 4) Mükafat və birdəfəlik həvəsləndirici hesablamalar 5) İşçilərin saxlanması ilə bağlı əmək müqaviləsində nəzərdə tutulmuş xərclər 6) Kollektiv müqavilədə nəzərdə tutulmuş işçilərin saxlanması ilə əlaqədar xərclər (Çəki: 1)

- ☒ 1,2,3,4,5,6
 - ☐ 2,3,4,5,6
 - ☐ 3,4,5,6
 - ☐ 1,3,4,5
 - ☐ 2,4,6
-

Sual: Natural və pul formasında olan aşağıdakı ödənişlər məhsulun maya dəyərinə daxil edilmir: 1) ilin yekunlarına görə verilmiş mükafatlar; 2) baş vermiş təbii fəlakət, əmlakın oğurlanması və dəfn ilə əlaqədar işçilərə verilmiş maddi yardımlar; 3) təqaüdə çıxması ilə əlaqədar işçiye verilən birdəfəlik müavinət; 4) səhmlər üzrə gəlirlər (dividentlər), pay iştirakı üzrə ödəmələr (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☐ 1,3,4
 - ☒ 2,3,4
 - ☐ 3,4
 - ☐ 1,3
-

Sual: "Sosial ehtiyaclara ayırmalar" xərc elementinə hanməsrəflər daxil edilir? (Çəki: 1)

- ☒ qanunla müəyyən edilmiş normalar üzrə əməyin ödənişinə çəkilən məbləğdən sosial sığorta orqanlarına hesablanmış məcburi ödəmələr
 - ☐ dövlət büdcəsinə köçürülən sığorta ödəmələri
 - ☐ gəlir vergisi
 - ☐ işçilərin əmək haqqından tutulan icbari tutulmalar
 - ☐ işçilərin əmək haqqından tutulan gəlir vergisi
-

Sual: İşçilərin əmək haqqından 3% həcmində məcburi qaydada pensiya fonduna tutulan

pul vəsaitləri məhsulun maya dəyərinə daxil edilmir? (Çəki: 1)

- ☐ Edilir
 - ☒ Edilmir
 - ☐ Vergi qanunvericiliyində müəyyən edilmiş həddə edilir
 - ☐ Vergi qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir
 - ☐ Qanunvericilikdə nəzərdə tutulmuş hallarda edilir
-

Sual: "Amortizasiya ayırmaları" elementində hansı məsrəflər əks olunur? (Çəki: 1)

- ☒ istehsal fondlarının tam bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği
 - ☐ dövriyyədənkenar aktivlərin bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği
 - ☐ azqıymətli və tezköhnələn əşyalar üzrə hesablanmış amortizasiya ayırmalarının məbləği
 - ☐ dövriyyə aktivlərinin bərpası üçün hesablanmış amortizasiya ayırmaları
 - ☐ qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiya ayırmalarının məbləği
-

Sual: Aşağıdakı amortizasiya olunan əmlak növləri amortizasiyaya məruz qalmır: 1) torpaq, eləcə də digər torpaqdan istifadə obyektləri; 2) incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər); 3) büdcə təşkilatlarının əmlakı; 4) istismar vaxtı çatmayan çoxillik əkililər; 5) konservasiya edilmiş əsas vəsaitlər; 6) tam amortizasiya olunmuş əsas vəsaitlər (istismara yararlı olduğu hallarda); 7) tam amortizasiya olunmuş əsas vəsaitlər (istismara yararlı olmadığı hallarda). (Çəki: 1)

- ☒ 1,2,3,4,5,6
 - ☐ 1,2,3,4,5,7
 - ☐ 2,3,4,5,6,7
 - ☐ 1,2,3,5,6,7
 - ☐ 1,3,5,7
-

Sual: "Sair xərclər" elementinə daxil edilən əsas məsrəflər aşağıdakılardır: 1) borca görə ödənilmiş faizlər və onunla bağlı olan xərclər; 2) ümitsiz və şübhəli borclar üzrə ehtiyatın məbləği; 3) elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruksiya işlərinə çəkilməmiş xərclərin məbləği; 4) həyat sığortası müqaviləsi üzrə sığorta ödəmələrinin məbləği; 5) təqdim (ləğv) edilmiş əsas vəsaitlərin qalıq dəyəri; 6) qeyri-maddi aktivlərə çəkilən xərclər; 7) əmlakın təqdim edilməsindən yaranmış zərər; 8) qalıq dəyəri 200 manatdan az olan əsas vəsaitlərin dəyəri; 9) sığorta, bank və kredit təşkilatlarında ehtiyat yığım fonduna ayırmaların məbləği. (Çəki: 1)

- ☒ 1,2,3,4,5,6,7
 - ☐ 2,3,4,5,6,7,8
 - ☐ 3,4,5,6
 - ☐ 1,3,5,6,7
 - ☐ 2,4,6,8
-

Sual: Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hansı dəyərinə əsasən müəyyən edilir? (Çəki: 1)

- ☒ əsas vəsaitlərin əvvəlki ilin sonuna olan qalıq dəyərinə
- ☐ əsas vəsaitlərin ilkin dəyərinə

- ☐ əsas vəsaitlərin bərpa dəyərinə
 - ☐ əsas vəsaitlərin balans dəyərinə
 - ☐ əsas vəsaitlərin son dəyərinə
-

Sual: Binalar, tikililər və qurğular üzrə təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ 0%
 - ☒ 2%
 - ☐ 3%
 - ☐ 5%
 - ☐ 10%
-

Sual: Maşın, avadanlıq və hesablama texnikasının təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ 0%
 - ☐ 2%
 - ☐ 3%
 - ☒ 5%
 - ☐ 10%
-

Sual: Digər əsas vəsaitlər üzrə təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ 0%
 - ☐ 2%
 - ☒ 3%
 - ☐ 5%
 - ☐ 10%
-

Sual: Köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ 0%
 - ☐ 2%
 - ☒ 3%
 - ☐ 5%
 - ☐ 10%
-

Sual: Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiti zamanı gəlirin əldə edildiyi tarix hesab olunur? 1) mülkiyyət hüququnun yaranma tarixi 2) faktiki alınıb-alınmadığından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur 3) ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi 4) digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix 5) nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənilməsi), yaxud natural-əşyavi formada malların (işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix (Çəki: 1)

- ☐ 1, 2, 4

- ☐ 1, 3, 5
 - ☒ 1,2
 - ☐ 1, 3
 - ☐ 2,4
-

Sual: Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiti zamanı xərclərin çəkildiyi (qəbul edildiyi) vaxt hesab olunur? (Çəki: 1)

- ☐ mülkiyyət hüququnun yaranma tarixi
 - ☐ faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur
 - ☐ digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix
 - ☒ ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi
 - ☐ faktiki ödənilməsindən asılı olaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi
-

Sual: Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiti zamanı gəlirin əldə edildiyi tarix hesab olunmur? 1) mülkiyyət hüququnun yaranma tarixi 2) faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur 3) ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi 4) digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix 5) nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənilməsi), yaxud natural-əşyavi formada malların (işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 1, 3, 5
 - ☐ 2, 3, 4
 - ☒ 3, 4
 - ☐ 1,3
-

Sual: Aşağıda göstərilənlərdən hansılar kassa metodunun tətbiti zamanı gəlirin əldə edildiyi tarix hesab olunur? (Çəki: 1)

- ☐ mülkiyyət hüququnun yaranma tarixi
 - ☐ faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur
 - ☐ ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi
 - ☒ digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix
 - ☐ digər şəxslərdən natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix
-

Sual: Aşağıda göstərilənlərdən hansılar kassa metodunun tətbiti zamanı xərclərin çəkildiyi (qəbul edildiyi) vaxt hesab olunur? (Çəki: 1)

- ☐ mülkiyyət hüququnun yaranma tarixi
- ☐ faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi

ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur

☒ digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix

☐ ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi

☐ faktiki ödənilməsindən asılı olaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi

Sual: Hesablama metodu ilə vergi uçuotu aparan müəssisələr nədən asılı olmayaraq, özünün gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır? (Çəki: 1)

☒ gəlirin (zərərin) faktiki əldə edilməsi (çəkilməsi) vaxtından

☐ pul vəsaitlərinin, əmlakın (işlərin, xidmətlərin) və ya əmlak hüququnun faktiki daxil olub-olmamasından

☐ gəlirin (zərərin) faktiki əldə edilməsi və xərcin çəkilməsi öhdəliyinin yaranıb-yaranmamasından

☐ gəlir almaq hüququnun əldə edilib-edilməməsindən və ya xərcin çəkilməsi öhdəliyinin yaranıb-yaranmamasından

☐ gəlir almaq hüququnun əldə edilib-edilməməsindən

Sual: Hansı vergi uçuotu metodu aparan müəssisələr gəlirin (zərərin) faktiki əldə edilməsi (çəkilməsi) vaxtından asılı olmayaraq, özünün gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır? (Çəki: 1)

☐ Kassa metodu

☒ Hesablama metodu

☐ "Ödəmə üzrə"

☐ "Yükləmə üzrə"

☐ Bəyannamə metodu

Sual: Əgər əldə edilmiş gəlir bir neçə hesabat dövrünə aid edilərsə, yaxud gəlir və xərclər arasındakı əlaqəni dəqiq müəyyənləşdirmək mümkün deyilsə (dolayı yolla müəyyən edilərsə), onda hansı prinsip nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürülür? (Çəki: 1)

☐ gəlir və xərclərin hesabat dövrləri üzrə qəbul edilməsi

☐ gəlirlərin bərabər ölçülərdə qəbul edilməsi

☐ xərclərin əldə edilmiş gəlirlər üzrə bərabər ölçülərdə qəbul edilməsi

☒ gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi

☐ mənfəət və xərclərin bərabər ölçülərdə qəbul edilməsi

Sual: Hansı halda gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi prinsipi nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürülür? (Çəki: 1)

☐ Əgər və xərclər arasındakı əlaqəni uçuot məlumatlarına əsasən müəyyənləşdirmək mümkün deyilsə

☒ Əgər və xərclər arasındakı əlaqəni dəqiq müəyyənləşdirmək mümkün deyilsə (dolayı yolla müəyyən edilərsə)

☐ Əgər əldə edilmiş gəlir cari hesabat dövrünə aid edilməzsə

☐ Əgər əldə edilmiş gəlir gələcək hesabat dövrünə aid edilərsə

☐ Əgər əldə edilmiş gəlir keçmiş hesabat dövrünə aid edilərsə

Sual: Hansı uçot metodunun tətbiqi zamanı müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidir, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmişdirsə a həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır? (Çəki: 1)

- ☐ Kassa Kassa metodu
 - ☒ Hesablama metodu
 - ☐ "Ödəmə üzrə"
 - ☐ "Yükləmə üzrə"
 - ☐ Bəyannamə metodu
-

Sual: Hansı uçot metodunun tətbiqi zamanı vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir? (Çəki: 1)

- ☐ Kassa Kassa metodu
 - ☒ Hesablama metodu
 - ☐ "Ödəmə üzrə"
 - ☐ "Yükləmə üzrə"
 - ☐ Bəyannamə metodu
-

Sual: Hesablama metodunda gəlirin əldə edilməsi vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 1) müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidir, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmişdirsə, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır 2) müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənilib, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirməlidir, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır 3) vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərir - gəlir müqavilədə nəzərdə tutulan işlərin görülməsinin (xidmət göstərməsinin) tam başa çatdığı vaxtda əldə edilmiş sayılır 4) vergi ödəyicisi gəlir əldə edəcəksə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ yaranacaqsa, onda borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmə müddətinin qurtardığı vaxt, gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır 5) vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir 6) müqavilədə iştirak edən bütün tərəflər müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirir (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☒ 1,3,5,6
 - ☐ 2,3,4,5
 - ☐ 3,4,5,6
 - ☐ 2,4,6
-

Sual: Borc öhdəlikləri üzrə faizlər və ya əmlaka görə icarə haqqı ödənilərkən, borc öhdəliyi (icarə müqaviləsi) üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edərsə onda xərc necə bölüşdürülür? (Çəki: 1)

- ☒ həmin hesabat dövrləri üzrə hesablama qaydasına müvafiq surətdə
 - ☐ əvvəlki hesabat dövrü üzrə hesablama qaydasına müvafiq surətdə
 - ☐ cari hesabat dövrü üzrə hesablama qaydasına müvafiq surətdə
 - ☐ həmin hesabat dövrləri üzrə proporsional olaraq
 - ☐ gələcək hesabat dövrləri üzrə hesablama qaydasına müvafiq surətdə
-

Sual: Əgər vergi ödəyicisi gəlir əldə edirsə, yaxud faizlərdən və ya əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququna malikdirsə, onda gəlir əldə etmək hüququnun müəyyən olunma vaxtı nə hesab olunur? (Çəki: 1)

- ☐ icarə müqavilələri üzrə borcların ödəmə müddətinin təyin edildiyi gün
 - ☐ icarə müqavilələri üzrə borcların ödənilmədiyi son tarix
 - ☒ icarə müqavilələri üzrə borcların ödəmə müddətinin qurtarma tarixi
 - ☐ icarə müqavilələri üzrə borcların ödənilmədiyi gün
 - ☐ borc müqavilələri üzrə borcların ödənilmədiyi gün
-

Sual: Borc öhdəlikləri və ya icarə müqaviləsi üzrə ödənişlərin müddəti bir neçə hesabat dövrünü əhatə etdiyi hallarda hesablama qaydasına müvafiq olaraq gəlir necə bölüşdürülür? (Çəki: 1)

- ☒ müvafiq hesabat dövrləri üzrə
 - ☐ icarə müqavilələri üzrə borcların ödənilmədiyi dövrlər üzrə
 - ☐ hesabat dövrləri üzrə
 - ☐ cari ilin vergi dövrləri üzrə
 - ☐ sonrakı ilin hesabat dövrləri üzrə
-

Sual: Hesablama metodunun tətbiqi zamanı satışdankənar gəlirlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- ☒ Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
 - ☐ Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilmədiyi) tarix
 - ☐ Malların (işlərin, xidmətlərin), əmlak hüququnun satılma (verilmə) tarixi
 - ☐ Malların (işlərin, xidmətlərin) dəyərinin ödənilmədiyi tarix
 - ☐ İşlərin dəyərinin banka ödənilmədiyi tarix
-

Sual: Vergi uçotunun məlumatlarını təsdiq edən əsas ilkin uçot sənədləri hansılardır? (Çəki: 1)

- ☒ analitik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
 - ☐ sintetik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
 - ☐ vergi hesab-fakturaları və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
 - ☐ vergi hesab-fakturaları və vergi bəyannamələri
 - ☐ vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
-

Sual: Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirsə, düzəlişlər hansı sənəddə və nə vaxt edilir? (Çəki: 1)

- ☐ ilkin sənədlərdə informasiyanın formalaşması mərhələsində
- ☒ modifikasiya edilmiş mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində
- ☐ mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində
- ☐ yalnız analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində

- ☐ yalnız mühasibat uçotu registrlərində informasiyanın formalaşması mərhələsində

Sual: Bütün ilkin uçot sənədləri hansı uçot çərçivəsində hüquqi qüvvəyə malikdir? (Çəki: 1)

- ☐ Mühasibat və vergi uçotu
☒ Yalnız vergi uçotu
☐ Yalnız mühasibat uçotu
☐ Mühasibat, vergi və idarəetmə
☐ Mühasibat və idarəetmə

Sual: İlkin uçot sənəd formaları hansı tələblərə cavab verməlidir? 1) əgər müəssisənin fəaliyyəti nisbətən stabildir, ilkin uçot sənədlərinin quruluşu uzun müddət ərzində dəyişməz qalmalı; 2) ilkin uçot sənədlərindəki mövcud informasiyanın izahı ikili məna kəsb etməməli; 3) icmal uçot sənədlərindəki mövcud informasiya məlumatların lazımı dərəcədə dolğun olmasını təmin etməli; 4) informasiyanın təhlükəsizliyinin təmin edilməsi və istifadənin əlverişli olması üçün məlumatlar kodlaşdırılmalı; 5) bir uçot sənədi digərini təkrarlamaq və tamamlamaq; 6) ilkin uçot sənədləri vaxtılı-vaxtında tərtib edilməli. (Çəki: 1)

- ☐ 1,2,3,4,5
☒ 1,2,4,6
☐ 2,3,4,5
☐ 2,4,5,6
☐ 1,3,5

Sual: Unifikasiya edilmiş ilkin uçot sənəd formaları özündə aşağıdakı məcburi rekvizitləri əks etdirməlidir: 1) sənədin adı; 2) sənədin tərtib olunduğu tarix; 3) sənədi tərtib edən müəssisənin adı; 4) təsərrüfat əməliyyatının məzmunu; 5) ölçü vahidləri (pul və natural ifadədə); 6) təsərrüfat əməliyyatlarının aparılması və onun düzgün tərtib edilməsinə görə cavabdeh olan məsul şəxslərin adı; 7) cavabdeh vəzifəli şəxslərin imzası. (Çəki: 1)

- ☒ 1,2,3,4,5,6,7
☐ 1,2,3,4,5,6
☐ 1,3,5,7
☐ 1,2,4,6
☐ 1,3,5,7

BÖLMƏ: XARICI ÖLKƏLƏRİN VERGİ SİSTEMİ

Ad	Xarici ölkələrin vergi sistemi
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Vergi riskləri sığorta olunmur və tam şərti olaraq onları hansı risklərə bölmək olar? (Çəki: 1)

- ☐ Gözlənilən risklər
 - ☒ Gözlənilən və gözlənilməyən risklər
 - ☐ Gözlənilməyən risklər
 - ☐ Planlaşdırılan risklər
 - ☐ Gözlənilən risklər və planlaşdırılan risklər
-

Sual: Təcrübi nöqteyi-nəzərindən özünün spesifikliyi ilə fərqlənən vergi risklərini hansı növlərə ayırmaq olar? (Çəki: 1)

- ☒ Vergi nəzarəti, vergi yükünün artırılması, cinayət məsuliyyəti riskləri
 - ☐ Vergi nəzarəti riskləri
 - ☐ Vergi yükünün artırılması riskləri
 - ☐ Cinayət məsuliyyəti risklər
 - ☐ Vergi yükünün azaldılması riskləri
-

Sual: Gömrük sərhədləri baxımından ölkənin coğrafi sərhədləri daxilində yerləşən azad iqtisadi zonalar və sərbəst limanlar: (Çəki: 1)

- ☐ həm ölkədən kənar, həm də ölkə daxilində hesab edilir
 - ☐ digər ölkənin daxilində anklav hesab edilir
 - ☒ ölkədən kənar hesab edilir
 - ☐ ölkə daxilində hesab edilir
 - ☐ beynəlxalq ərazi hesab edilir
-

Sual: Ərazi təyinatı prinsipinin mahiyyəti nədir? (Çəki: 1)

- ☒ bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur
 - ☐ bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur
 - ☐ bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur
 - ☐ bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV istehsala tətbiq olunur və ona görə də ixrac ƏDV-yə cəlb olunur, idxal isə cəlb olunmur
 - ☐ Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur
-

Sual: Ərazi təyinatı prinsipinin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehsal üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehsala tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur
- ☒ bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar,

həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur

☐ bu prinsipinə görə hər hansı yurisdiksiyaya son istehsal üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehsala tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunmur, ixrac isə cəlb olunur

☐ bu prinsipinə görə hər hansı yurisdiksiyaya son istehsal üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də ixrac ƏDV-yə cəlb olunur, idxal isə cəlb olunmur

☐ Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehsala tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunmur, ixrac isə cəlb olunur

Sual: Vergitutmada milli rejim nə deməkdir? (Çəki: 1)

☐ xarici fiziki və ya hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlar üçün də milli şirkətlər üçün nəzərdə tutulmuş azad vergi rejimi tətbiq edilir

☐ xarici fiziki və ya hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlar üçün də milli şirkətlər üçün nəzərdə tutulmuş iqtisadi vergitutma tətbiq edilir

☒ xarici fiziki və ya hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlar üçün də milli şirkətlər üçün nəzərdə tutulmuş vergi dərəcələri və vergi güzəştləri tətbiq edilir

☐ vergidən tam azadolma nəzərdə tutulur

☐ vergidən qismən azadolma nəzərdə tutulur

Sual: İdxal əməliyyatları zamanı gömrük rüsumlarının ödənilməsi ilə yanaşı hansı vergilər də tutulur? (Çəki: 1)

☐ gömrük vergiləri

☒ ƏDV və aksizlər

☐ mənfəət vergisi

☐ ƏDV və gömrük vergiləri

☐ Əmlak vergisi

Sual: ƏDV üçün vergitutma bazası nə deməkdir? (Çəki: 1)

☐ gömrük rüsumu nəzərə alınmaqla malın ixrac dəyəridir

☐ aksiz vergisi nəzərə alınmaqla malın idxal dəyəridir

☒ gömrük rüsumu nəzərə alınmaqla malın idxal dəyəridir

☐ ƏDV nəzərə alınmaqla malın idxal dəyəridir

☐ gömrük rüsumu və aksiz vergisi nəzərə alınmaqla malın idxal dəyəridir

Sual: Aksizin məbləği necə hesablanır? (Çəki: 1)

☒ $\text{Malın gömrük dəyəri} \times \text{Aksiz dərəcəsi (\%)/100}$

☐ $\text{Malın gömrük dəyəri} \times \text{ƏDV (\%)/100}$

☐ $\text{ƏDV} \times \text{Aksiz dərəcəsi (\%)/100}$

☐ $\text{Yol vergisi} + \text{Malın gömrük dəyəri} \times \text{Aksiz dərəcəsi (\%)/100}$

☐ $(\text{Yol vergisi} + \text{Malın gömrük dəyəri} + \text{ƏDV}) \times \text{Aksiz dərəcəsi (\%)/100}$

Sual: Sərhədi keçmədən əmtəə və xidmətlərin ixracı dedikdə, nə başa düşülür? (Çəki: 1)

- ☐ Malın çatdırılması ilə bağlı bütün xərcləri xarici istehsalçı müəsisə öz üzərinə götürür
 - ☐ Sərhəd məntəqələrində satış, mallar FOB şərti ilə yola salınır
 - ☐ Əmtəələri ixrac edərkən bütün sazişləri şirkət xarici ofisində bağlayır
 - ☒ Əmtəələri ixrac edərkən bütün sazişləri şirkət öz yurisdiksiyasındakı ofisində bağlayır, mallar FOB şərti ilə yola salınır
 - ☐ Sərhəd məntəqələrində satış
-

Sual: Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin (Çəki: 1)

- ☐ Şirkətin səhmdarlarının məsuliyyəti onların iştirak payının həcmi ilə məhdudlaşmır
 - ☒ Transmilli qrup daxilində maliyyə cəhətdən sərbəst manevr imkanları var, mənfəət baş şirkətin xeyrinə bölüşdürülmədikdə mənfəəti yenidən investisiyaya yönəltməklə vergidən qaçmaq olar
 - ☐ Filial öz maliyyə hesabatına malikdir və onu vaxtaşırı dərc etməlidir
 - ☐ Ana şirkət törəmə şirkətin borcları və öhdəliklərinə görə cavabdehdir
 - ☐ Ana şirkət törəmə şirkətin borcları və öhdəliklərinə görə cavabdeh deyil
-

Sual: Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin (Çəki: 1)

- ☒ Müxtəlif ölkələrdə vergi dərəcələri arasında fərq böyükdürsə, transmilli qrupda vergiləri minimallaşdırmaq asandır
 - ☐ Ana şirkət törəmə şirkətin borcları və öhdəliklərinə görə cavabdehdir
 - ☐ Filial öz maliyyə hesabatına malikdir və onu vaxtaşırı dərc etməlidir
 - ☐ Şirkətin səhmdarlarının məsuliyyəti onların iştirak payının həcmi ilə məhdudlaşmır
 - ☐ Ana şirkət törəmə şirkətin borcları və öhdəliklərinə görə cavabdeh deyil
-

Sual: Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin (Çəki: 1)

- ☐ Şirkətin səhmdarlarının məsuliyyəti onların iştirak payının həcmi ilə məhdudlaşmır
 - ☒ Ana şirkət törəmə şirkətin borcları və öhdəliklərinə görə cavab vermir
 - ☐ Ana şirkət törəmə şirkətin borcları və öhdəliklərinə görə cavabdehdir
 - ☐ Filial öz maliyyə hesabatına malikdir və onu vaxtaşırı dərc etməlidir
 - ☐ Filial öz müstəqil maliyyə hesabatına malikdir
-

Sual: Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin (Çəki: 1)

- ☐ Filialın müstəqil balansı vardır və kommersiya fəaliyyəti apararkən müstəqildir
 - ☐ Şirkətin yerli partnyorları tərəfindən müsbət qarşılanır
 - ☐ Baş şirkət öz xarici filialının bütün öhdəlikləri üzrə tam məsuliyyət daşıyır
 - ☒ Filialın müstəqil balansı yoxdur və kommersiya fəaliyyəti apararkən müstəqil deyil
 - ☐ Şirkətin yerli partnyorları tərəfindən müsbət qarşılanmır
-

Sual: Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin (Çəki: 1)

- ☒ Filial iqlat vergitutmaya m ruz qalır
 - ☐ Bař řirk t  z xarici filialının b t n  hd likləri  zr  tam m suliyy t dařımır
 - ☐ řirk tin yerli partnyorları t r find n m sb t qarřılanır
 - ☐ Filialın m st qil balansı vardır v  kommersiya f aliyy ti aparark n m st qildir
 - ☐ Bař řirk t  z xarici filialının b t n  hd likləri  zr  tam m suliyy t dařıyır
-

Sual: T r m  řirk t vasit si il  xarici iqtisadi f aliyy tin h yata ke irilm si formalarının  atıřmayan c h tl rini g st rin ( eki: 1)

- ☐ Yaradılması v  qeydiyyatı prosesi m r kk bdir,ucuzbařa g lir
 - ☒ Yaradılması v  qeydiyyatı prosesi m r kk bdir, baha bařa g lir, uzun m dd t t l b edir, inzibati v  qanunvericilik t l bl ri daha s rtidir
 - ☐ İnzibati v  qanunvericilik t l bl ri daha s rtidir,ancaq qısa m dd t  qeydiyyat etdirm k olar
 - ☐ Maliyy  hesabatının d rc edilm si z ruri deyil
 - ☐ Yaradılması prosesi m r kk bdir
-

Sual: T r m  řirk t vasit si il  xarici iqtisadi f aliyy tin h yata ke irilm si formalarının  atıřmayan c h tl rini g st rin ( eki: 1)

- ☐ Maliyy  hesabatının d rc edilm si z ruri deyil
 - ☐ İnzibati v  qanunvericilik t l bl ri daha s rtidir,ancaq qısa m dd t  qeydiyyat etdirm k olar
 - ☐ řirk tin f aliyy t istiqam ti s hmdarların ist kl rind n asılı deyil
 - ☒ M nf  tin repatriasiyasına g r  vergi tutulur
 - ☐ řirk tin f aliyy t istiqam ti s hmdarların ist kl rind n asılıdır
-

Sual: T r m  řirk t vasit si il  xarici iqtisadi f aliyy tin h yata ke irilm si formalarının  atıřmayan c h tl rini g st rin ( eki: 1)

- ☐ İnzibati v  qanunvericilik t l bl ri daha s rtidir,ancaq qısa m dd t  qeydiyyat etdirm k olar
 - ☐ řirk t l  v edil rk n kifay t q d r ařa ı vergilər t tbıq oluna bil r
 - ☒ Maliyy  hesabatının d rc edilm si z ruridir
 - ☐ Maliyy  hesabatının d rc edilm si z ruri deyil
 - ☐ řirk t l  v edil rk n kifay t q d r optimal vergilər t tbıq oluna bil r
-

Sual: T r m  řirk t vasit si il  xarici iqtisadi f aliyy tin h yata ke irilm si formalarının  atıřmayan c h tl rini g st rin ( eki: 1)

- ☐ řirk tin f aliyy t istiqam ti s hmdarların ist kl rind n asılı deyil
 - ☒ řirk t l  v edil rk n kifay t q d r y ks k vergilər t tbıq oluna bil r
 - ☐ řirk tin f aliyy t istiqam ti s hmdarların ist kl rind n asılı deyil v  maliyy  hesabatının d rc edilm si z ruri deyil
 - ☐ Maliyy  hesabatının d rc edilm si z ruri deyil
 - ☐ řirk tin f aliyy t istiqam ti s hmdarların ist kl rind n asılıdır
-

Sual: T r m  řirk t vasit si il  xarici iqtisadi f aliyy tin h yata ke irilm si formalarının  atıřmayan c h tl rini g st rin ( eki: 1)

- ☒ řirk tin f aliyy t istiqam ti s hmdarların ist kl rind n asılı olur

- ☐ Maliyyə hesabatının dərc edilməsi zəruri deyil
 - ☐ Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılı deyil
 - ☐ Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılıdır
 - ☐ Səhmdarlar ümumi qərara gələ bilməzlər
-

Sual: Xarici iqtisadi fəaliyyət zamanı şirkətlərin tədricən xarici bazara nüfuz etməsi nöqtəyi-nəzərindən kommersiya fəaliyyətinin təşkilinin hansı formaları vardır? 1. müstəqil xarici şirkətlə birgə müəssisənin yaradılması; 2. xaricdə transmilli şirkətin firmadankənar bölməsinin yaradılması; 3. hazır xarici şirkətin alınması və onun transmilli şirkətin firmadaxili strukturuna daxil edilməsi; 4. xarici şirkətin alınması və onun sərbəst fəaliyyət göstərməsi; 5. yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialının yaradılması. (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☒ 1, 3, 5
 - ☐ 2, 3, 5
 - ☐ 3, 4, 5
-

Sual: Əmtələri ixrac edərkən bütün sazişləri şirkət harada bağlayır? (Çəki: 1)

- ☐ idxalçı şirkətdə
 - ☒ öz yurisdiksiyasındakı ofisində
 - ☐ neytral zonada
 - ☐ istənilən yerdə
 - ☐ idxalçı şirkətdə və ya neytral zonada
-

Sual: Malın çatdırılması ilə bağlı bütün xərcləri kim ödəyir? (Çəki: 1)

- ☐ xərclər bərabər bölünür
 - ☐ xərclər müqavilədə nəzərə alınmır
 - ☐ ixrac edən şirkət öz üzərinə götürür
 - ☒ xarici tərəfdaş öz üzərinə götürür
 - ☐ xərclər müqavilədə nəzərə alınır
-

Sual: Mal ixrac olunarkən daxili əlavə dəyər vergisi də tətbiq olunur? (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi tətbiq olunur
 - ☒ əlavə dəyər vergisi tətbiq olunmur
 - ☐ əlavə dəyər vergisi 5% dərəcə ilə tətbiq olunur
 - ☐ diferensial əlavə dəyər vergisi tətbiq olunur
 - ☐ əlavə dəyər vergisi 10% dərəcə ilə tətbiq olunur
-

Sual: Xaricə göndərilmiş malın orada satışından əldə edilmiş mənfəətdən verginin, əlavə dəyər vergisinin və s. ödənilməsinin məsuliyyətini hansı şirkət öz üzərinə götürür? (Çəki: 1)

- ☒ xarici dövlətin rezidenti olan idxalatçı şirkət öz üzərinə götürür
- ☐ məsuliyyət nəzərdə tutulmayıb
- ☐ ixrac edən şirkət öz üzərinə götürür
- ☐ qeyri-rezident şirkət öz üzərinə götürür

- ☐ ixrac edən və ya qeyri-rezident şirkət öz üzərinə götürür
-

Sual: Lisenziyalaşdırma zamanı milli şirkət öz xarici partnyoru ilə lisenziya sazişi bağlayır və buna uyğun olaraq hansı vergini alır? (Çəki: 1)

- ☐ ƏDV
 - ☒ royalti
 - ☐ gəlir vergisi
 - ☐ ticarət mənfəəti
 - ☐ əmlak vergisini
-

Sual: Lisenziya verən şirkət xaricdə hansı vergiyə məruz qalır? (Çəki: 1)

- ☐ gəlir vergisinə
 - ☐ mənfəət vergisinə
 - ☒ heç bir vergiyə məruz qalmır
 - ☐ ƏDV-yə
 - ☐ əmlak vergisinə
-

Sual: Lisenziya gəlirləri royalti ödənişləri formasında xaricə köçürülərkən ondan hansı prinsipinə əsasən vergi tutulur? (Çəki: 1)

- ☒ ərazi prinsipinə uyğun olaraq royaltinin repatriasiyasına görə vergi tutulur
 - ☐ ərazi prinsipinə uyğun olaraq vergi tutulur
 - ☐ mənşə prinsipinə uyğun olaraq vergi tutulur
 - ☐ mənşə prinsipinə uyğun olaraq vergi tutulmur
 - ☐ ərazi prinsipinə uyğun olaraq vergi tutulmur
-

Sual: Ölkələr arasında iqtisadi vergitutmanın aradan qaldırılması barədə razılaşmalar olarsa repatriasiya vergilərini nəzərə cəpəcə də dərəcədə azaltmaq, hətta sıfıra endirmək olar (Çəki: 1)

- ☐ repatriasiya vergilərini artırmaq olar]
 - ☐ differensiasiyalı vergi tətbiq etmək olar
 - ☐ ümumiyyətlə, vergidən söhbət gedə bilməz
 - ☒ repatriasiya vergilərini azaltmaq, hətta sıfıra endirmək olar
 - ☐ az miqdarda vergi tutulur
-

Sual: Avropa İttifaqının üzvü olan ölkələrdə royalti onun bir üzvündən digərinə köçürülərsə vergitutma necə həyata keçirilir? (Çəki: 1)

- ☐ ondan repatriasiya vergisi tutulur
 - ☒ ondan repatriasiya vergisi tutulmur
 - ☐ müqavilənin şərtlərinə uyğun vergi tutulur
 - ☐ qarşılıqlı güzəşt tətbiq olunur
 - ☐ bir ölkə digərinə güzəştə gedir
-

Sual: Filialın yaradılması üçün aşağıdakı prinsiplərə əməl edilməlidir: 1. xarici ölkədə qanunvericiliyə uyğun qaydada xarici filial kimi qeydiyyatla alınması zəruri olan müəssisə yaradılır. Ancaq bu zaman ayrıca hüquqi şəxs yaradılmır, filialın məqsədi isə transmilli

qrupun tərkibində kommersiya fəaliyyətinin həyata keçirilməsidir; 2. filialın istehsal binaları və qurğuları olur, tədqiqat və konstruktor layihələri həyata keçirir, yəni baş şirkətin xarici istehsal və xidmət müəssisəsi təşkil edilir; 3. xarici ölkədə qanunvericiliyə uyğun qaydada xarici filial kimi qeydiyyatata alınması zəruri olan müəssisə yaradılmasına ehtiyac yaranmır. Bu zaman ayrıca hüquqi şəxs yaradıl, filialın məqsədi isə transmilli qrupun tərkibində kommersiya fəaliyyətinin həyata keçirilməsidir; 4. filialın fəaliyyəti aid olduğu baş şirkətin rezidenti olduğu ölkədən maliyyələşdirilir və koordinasiya edilir; 5. filialın fəaliyyəti aid olduğu baş şirkətin qeyri-rezidenti olduğu ölkədən maliyyələşdirilir və koordinasiya edilir (Çəki: 1)

- ☐ 1, 3, 5
 - ☒ 1, 2, 4
 - ☐ 2, 3, 4
 - ☐ 3, 4, 5
 - ☐ 1, 4, 5
-

Sual: Vergi nöqtəyi-nəzərindən filial iki vergi yurisdiksiyasının qanunları ilə üzləşir. Bunlar hansılardır: 1. filial yerləşdiyi ölkənin vergi qanunvericiliyində nəzərdə tutulan vergiləri ödəyəcək; 2. filial yerləşdiyi ölkənin və rezident olduğu ölkənin vergi qanunvericiliyində nəzərdə tutulan vergiləri ödəyəcək; 3. bütün zəruri vergilər çıxılmaqla filialın mənfəəti baş şirkətin yerləşdiyi ölkəyə köçürüləcək, şirkətin ümumi balansına daxil ediləcək və şirkətin gəlirləri rezidentlik yeri üzrə yenidən gəlir vergilərinə cəlb olunacaq; 4. filialın mənfəəti rezident olduğu ölkəyə köçürüləcək, şirkətin ümumi balansına daxil ediləcək və şirkətin gəlirləri qeyri-rezidentlik yeri üzrə gəlir vergilərinə cəlb olunacaq (Çəki: 1)

- ☒ 1, 3
 - ☐ 2, 4
 - ☐ 1, 4
 - ☐ 2, 3
 - ☐ 3, 4
-

Sual: Hazır xarici şirkət alınmasının aşağıdakı vergi üstünlüklərini qeyd etmək olar: 1. şirkətin qeydiyyatı zərurətinin olmaması nəticəsində qeydiyyat yığımlarının ödənilməsi, nizamnamə kapitalının zəruri minimumunun köçürülməsi kimi tələblər yaranmır; 2. şirkətin qeydiyyatı zərurətinin olması nəticəsində qeydiyyat yığımlarının ödənilməsi, nizamnamə kapitalının zəruri minimumunun köçürülməsi kimi tələblər zəruri olur; 3. ödəniş qabiliyyəti olan şirkət alarkən onun ödənilməmiş borclarını, həmçinin zərərələrini bütün transmilli şirkətin vergiyə cəlb edilən mənfəəti hesablanarkən nəzərə almaq olar; 4. ödəniş qabiliyyəti olmayan şirkət alarkən onun ödənilməmiş borclarını, həmçinin zərərələrini bütün transmilli şirkətin vergiyə cəlb edilən mənfəəti hesablanarkən nəzərə almaq olar. (Çəki: 1)

- ☐ 1, 2
 - ☐ 2, 3
 - ☒ 1, 4
 - ☐ 2, 4
 - ☐ 3, 4
-

Sual: Xarici şirkət alarkən həmin yurisdiksiyaya xas olan konkret detallar ortaya çıxır ki, vergi nöqtəyi-nəzərindən onlara xüsusi diqqət yetirmək lazımdır. Bunlar aşağıdakılardır: 1. alınmış şirkətin kapitallaşdırılması (yeni qiymətli kağızların emissiyası) həyata keçirilərkən mümkün vergi məsuliyyəti; 2. şirkətin mülkiyyətçisi dəyişərkən ödənilməli

olan transfert vergiləri; 3. dövlət tərəfindən şirkətin fəaliyyətinin məhdudlaşdırılması, o cümlədən vergi məhdudiyyətləri (məsələn, bu müəssisə üçün güzəştli vergi rejiminin ləğv edilməsi); 4. bütün qrupun, yeni şirkətin onun tərkibinə daxil edilməsi ilə əlaqədar olaraq, gəlirlik səviyyəsinin qiymətləndirilməsi, həmçinin bu şirkətin qeyri-rezidenti olduğu ərazidə gələcək vergi məsuliyyətinin təyin edilməsi (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☐ 2, 3, 4
 - ☒ 1, 2, 3
 - ☐ 1, 3, 4
 - ☐ 1, 2
-

Sual: Xarici şirkət alarkən həmin yurisdiksiyaya xas olan konkret detallar ortaya çıxır ki, vergi nöqteyi-nəzərindən onlara xüsusi diqqət yetirmək lazımdır. Bunlar aşağıdakılardır: 1. bütün qrupun, yeni şirkətin onun tərkibinə daxil edilməsi ilə əlaqədar olaraq, vergi yükünün qiymətləndirilməsi, həmçinin bu şirkətin rezidenti olduğu ərazidə gələcək vergi məsuliyyətinin təyin edilməsi; 2. dövlət tərəfindən şirkətin fəaliyyətinin genişləndirilməsi, o cümlədən vergi məhdudiyyətlərinin olmaması; 3. alınmış şirkətin statusunun qiymətləndirilməsi və gələcəkdə onun statusunun dəyişməsinin vergi nəticələri; 4. alınmış şirkətin fəaliyyətinin sonradan maliyyələşdirilməsi üsulları (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☒ 1, 3, 4
 - ☐ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 2, 4
-

Sual: Xarici şirkət alarkən həmin yurisdiksiyaya xas olan konkret detallar ortaya çıxır ki, vergi nöqteyi-nəzərindən onlara xüsusi diqqət yetirmək lazımdır. Bunlar aşağıdakılardır: 1. alınmış şirkətin kapitallaşdırılması (yeni qiymətli kağızların emissiyası) həyata keçirilərkən mümkün vergi məsuliyyəti; 2. dövlət tərəfindən şirkətin fəaliyyətinin məhdudlaşdırılması, o cümlədən vergi məhdudiyyətləri (məsələn, bu müəssisə üçün güzəştli vergi rejiminin ləğv edilməsi); 3. bütün qrupun, yeni şirkətin onun tərkibinə daxil edilməsi ilə əlaqədar olaraq, gəlirlik səviyyəsinin qiymətləndirilməsi, həmçinin bu şirkətin qeyri-rezidenti olduğu ərazidə gələcək vergi məsuliyyətinin təyin edilməsi; 4. dövlət tərəfindən şirkətin fəaliyyətinin genişləndirilməsi, o cümlədən vergi məhdudiyyətlərinin olmaması; 5. alınmış şirkətin statusunun qiymətləndirilməsi və gələcəkdə onun statusunun dəyişməsinin vergi nəticələri; 6. alınmış şirkətin fəaliyyətinin sonradan maliyyələşdirilməsi üsulları. (Çəki: 1)

- ☒ 1, 2, 5, 6
 - ☐ 1, 3, 4, 5
 - ☐ 1, 2, 3, 6
 - ☐ 2, 3, 4, 5
 - ☐ 3, 4, 5, 6
-

Sual: Konsorsium nədir? (Çəki: 1)

- ☒ hər hansı bir ümumi məsələnin (məsələn, müəyyən layihənin maliyyələşdirilməsi və həyata keçirilməsi) həlli üçün xarici tərəfdaşların birləşməsidir
- ☐ vergi uçotunda olan istənilən hüquqi şəxs
- ☐ hər hansı bir ümumi məsələnin həlli üçün daxili biznes strukturlarının birləşməsidir
- ☐ ayrıca vergitutma vahidi hesab olunan, bütün gəlirləri tərəfdaşlar arasında

bölüşdürülən hüquqi şəxsdir

- ☐ hər hansı bir ümumi məsələnin həlli üçün xarici tərəfdaşların arasındakı müqavilədir
-

Sual: Şərikli müəssisə və ya ortaqlıqlar (Çəki: 1)

- ☐ adətən ayrıca vergitutma vahidi hesab olunur, onun bütün gəlirləri tərəfdaşlar arasında bölüşdürülür və tərəfdaşların gəlirləri gəlir vergisinin subyekti kimi vergiyə cəlb olunur
 - ☒ adətən ayrıca vergitutma vahidi hesab olunmur, onun bütün gəlirləri tərəfdaşlar arasında bölüşdürülür və tərəfdaşların gəlirləri gəlir vergisinin subyekti kimi vergiyə cəlb olunur
 - ☐ adətən ayrıca vergitutma vahidi hesab olunmur, onun bütün gəlirləri bölüşdürülmür və tərəfdaşların gəlirləri gəlir vergisinin subyekti kimi vergiyə cəlb olunur
 - ☐ adətən ayrıca vergitutma vahidi hesab olunmur, onun bütün gəlirləri tərəfdaşlar arasında bölüşdürülmür və tərəfdaşların gəlirləri gəlir vergisinin subyekti kimi vergiyə cəlb olunmur
 - ☐ adətən ayrıca vergitutma vahidi hesab olunur
-

Sual: Birgə fəaliyyət barədə saziş ... (Çəki: 1)

- ☐ hüquqi şəxs statusu olan birgə müəssisənin təşkilidir. Bu zaman xüsusi olaraq qeydiyyatı alan vergitutma subyekti yaradılır
 - ☐ hüquqi şəxs statusu olmayan birgə müəssisənin təşkilidir. Bu zaman qeydiyyatı alan vergitutma subyekti yaradılır
 - ☒ hüquqi şəxs statusu olmayan birgə müəssisənin təşkilidir. Bu zaman xüsusi olaraq qeydiyyatı alan vergitutma subyekti yaradılır
 - ☐ hüquqi və fiziki şəxs statusu olan birgə müəssisənin təşkilidir. Bu zaman xüsusi olaraq qeydiyyatı alan vergitutma subyekti yaradılır
 - ☐ hüquqi şəxs statusu olan birgə müəssisənin təşkilidir
-

Sual: Hazırda beynəlxalq vergi münasibətləri aşağıdakı hansı münasibətlərə əsaslanır?

1. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar dövlətlərarası münasibətlər; 2. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmamaqla beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar dövlətlərarası münasibətlər; 3. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunmayan münasibətlər; 4. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunan münasibətlər (Çəki: 1)

- ☐ 2, 3
 - ☒ 1, 4
 - ☐ 2, 4
 - ☐ 3, 4
 - ☐ 1, 3
-

Sual: Xarici elementlə vergi münasibətlərinin tənzimlənməsi üçün xüsusi normativ aktlar də qəbul edilə bilər ki, bu zaman beynəlxalq razılaşmalar da tənzimləne bilər. Bu cür sazişlərin imzalanması zamanı dövlətlərin əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ iqtisadi münasibətlərin harmonlaşdırılması üçün ikiqat vergitutmanın aradan qaldırılmasıdır ki, bu da vergidən yayınmanın və diskriminasiyanın qarşısını alır,

həmçinin dövlətlər arasında gəlirlərin vergilərdən ayrılmasını tənzimləyir

☐ iqtisadi münasibətlərin harmonlaşdırılması üçün ikiqat vergitutmanın aradan qaldırılmasıdır ki, bu da vergidən yayınmanın və diskriminasiyanın qarşısını almır, həmçinin dövlətlər arasında gəlirlərin vergilərdən ayrılmasını tənzimləyir

☐ ikiqat vergitutmanın aradan qaldırılmasıdır ki, bu da vergidən yayınmanı və diskriminasiyanı stimullaşdırır, həmçinin dövlətlər arasında gəlirlərin vergilərdən ayrılmasını məhdudlaşdırır

☐ ikiqat vergitutmanın aradan qaldırılmasıdır ki, bu da vergidən yayınmanı və diskriminasiyanı stimullaşdırır, həmçinin dövlətlər arasında gəlirlərin vergilərdən ayrılmasını tənzimləyir

☐ investisiya cəlb etmək

Sual: Bütün vergitutma məsələlərini tənzimləyən mövcud beynəlxalq razılaşmaları aşağıdakı hansı iki qrupa ayırmaq olar? (Çəki: 1)

☐ məhdudlaşdırıcı və stimullaşdırıcı vergi razılaşmaları

☒ məhdudlaşdırılmış və ümumi vergi razılaşmaları

☐ stimullaşdırıcı və ümumi vergi razılaşmaları

☐ ümumi və xüsusi vergi razılaşmaları

☐ beynəlxalq və ikitərəfli müqavilələr

Sual: Vergi razılaşdırılmalarının məhdud razılaşdırmalara aid edilməsi üçün əsas meyar nədir? (Çəki: 1)

☐ onun konkret ölkəyə, konkret regiona və s. aid edilməsidir

☐ onun konkret idarəetmə yerinə aid edilməsidir

☒ onun konkret vergi növünə, konkret vergi ödəyicisinə və s. aid edilməsidir

☐ onun konkret qanunvericilik aktlarına aid edilməsidir

☐ onun konkret müqavilələrə aid edilməsidir

Sual: Məhdudlaşdırılmış vergi razılaşmalarına aşağıdakılardan hansılar aid edilir? (Çəki: 1)

☐ zəmanət xarakterli beynəlxalq müqavilələr

☐ zəmanət xarakterli olmayan beynəlxalq müqavilələr

☐ ölkədaxili daşımalar sahəsində bağlanan müqavilələr

☒ beynəlxalq daşımalar sahəsində, ikiqat vergitutmanın aradan qaldırılması ilə əlaqədar razılaşmalar

☐ beynəlxalq vergi sazişləri

Sual: Ümumi vergi razılaşmalarına aşağıdakılardan hansılar aid edilir? (Çəki: 1)

☒ zəmanət xarakterli beynəlxalq müqavilələr

☐ zəmanət xarakterli olmayan beynəlxalq müqavilələr

☐ ölkədaxili daşımalar sahəsində bağlanan müqavilələr

☐ beynəlxalq daşımalar sahəsində ikiqat vergitutmanın aradan qaldırılması ilə əlaqədar razılaşmalar

☐ ikiqat vergitutmanın aradan qaldırılması ilə əlaqədar razılaşmalar

Sual: Ümumi vergi razılaşmalarının əsas hissəsini hansı razılaşmalar təşkil edir? (Çəki:

1)

- ☐ zəmanət xarakterli olmayan beynəlxalq müqavilələr
 - ☒ gəlirlərə və əmlaka görə iqtisadi vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli razılaşmalar
 - ☐ ölkədaxili daşımalar sahəsində bağlanan müqavilələr
 - ☐ beynəlxalq daşımalar sahəsində iqtisadi vergitutmanın aradan qaldırılması ilə əlaqədar razılaşmalar
 - ☐ mənfəət vergisi və ƏDV-nə görə razılaşmalar
-

Sual: Vergi razılaşmaları ikili təbiətə malikdir. Bunlar hansılardır? (Çəki: 1)

- ☐ bir tərəfdən onlar ölkələr arasındakı iqtisadi münaqişələrdir, digər tərəfdən isə dövlətdaxili milli hüquq sisteminə birləşdirilərək (inkorporasiya) təlimat şəklini alır
 - ☐ bir tərəfdən onlar ölkələr arasındakı mülki mübahisələrdir, digər tərəfdən isə dövlətdaxili milli hüquq sisteminə birləşdirilərək (inkorporasiya) metodiki göstərişlər şəklini alır
 - ☐ bir tərəfdən onlar ölkələr arasındakı inzibati mübahisələrdir, digər tərəfdən isə dövlətdaxili milli hüquq sisteminə birləşdirilərək (inkorporasiya) göstərişlər şəklini alır
 - ☒ bir tərəfdən onlar ölkələr arasındakı razılaşmalardır, digər tərəfdən isə dövlətdaxili milli hüquq sisteminə birləşdirilərək (inkorporasiya) qanun şəklini alır
 - ☐ bir tərəfdən onlar ölkələr arasındakı iqtisadi münaqişələrdir, digər tərəfdən isə dövlətdaxili milli hüquq sisteminə birləşdirilərək metodiki göstərişlər şəklini alır
-

Sual: Beynəlxalq vergi hüququnun ən əsas mənbələrindən biri kimi aşağıdakılardan hansı götürülə bilər? (Çəki: 1)

- ☒ beynəlxalq müqavilələr
 - ☐ əmək müqavilələri
 - ☐ model vergi konvensiyaları
 - ☐ vergi məəcəsi
 - ☐ iqtisadi və vergi müqavilələr
-

Sual: Beynəlxalq müqavilələr aşağıdakı hansı prinsipə əsaslanmalıdır? (Çəki: 1)

- ☐ müstəqillik prinsipinə
 - ☒ könüllülük prinsipinə
 - ☐ məcburilik prinsipinə
 - ☐ ümumilik prinsipinə
 - ☐ xüsusi prinsipinə
-

Sual: Beynəlxalq müqavilə: (Çəki: 1)

- ☐ həmin müqaviləni bağlamış ölkələrin fərqli hüququnun nəticəsi kimi ümumi qəbul edilmiş beynəlxalq hüquq normalarına zidd olmalıdır
 - ☐ xüsusi olaraq qəbul edilmiş beynəlxalq hüquq normalarına zidd olmalıdır
 - ☒ həmin müqaviləni bağlamış ölkələrin bərabər hüququnun nəticəsi olmalı və ümumi qəbul edilmiş beynəlxalq hüquq normalarına zidd olmamalıdır
 - ☐ həmin müqaviləni bağlamış ölkələrin bərabər hüququnun nəticəsi olmamalı və ümumi qəbul edilmiş beynəlxalq hüquq normalarına zidd olmalıdır
 - ☐ ikitərəfli hüquq normalarına zidd olmamalıdır
-

Sual: Milli hüquq sistemləri beynəlxalq müqavilələrin ratifikasiya olunması nəticəsində: (Çəki: 1)

- ☐ hüquqi qüvvəyə minməsindən və ölkə daxili qanunlar şəklində olmasından asılı olaraq fərqlənmirlər
 - ☐ hüquqi qüvvəyə minməsindən və ölkə daxili qanunlar şəklində olmasından asılı olmayaraq fərqlənilirlər
 - ☐ heç bir halda fərqlənmirlər
 - ☒ hüquqi qüvvəyə minməsindən və ölkə daxili qanunlar şəklində olmasından asılı olaraq fərqlənilirlər
 - ☐ bəzi hallarda fərqlənilirlər
-

Sual: Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa: (Çəki: 1)

- ☒ həmin beynəlxalq müqavilələr tətbiq edilir
 - ☐ həmin beynəlxalq müqavilələr tətbiq edilmir
 - ☐ müstəsna hallarda həmin beynəlxalq müqavilələr tətbiq edilə bilər
 - ☐ heç bir halda tətbiq edilə bilməz
 - ☐ AR vergi məəcəlləsi tətbiq edilir
-

Sual: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə: (Çəki: 1)

- ☐ həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilmir
 - ☒ həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir
 - ☐ heç bir halda tətbiq edilə bilməz
 - ☐ müstəsna hallarda həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilə bilər
 - ☐ AR vergi məəcəlləsi tətbiq edilir
-

Sual: İkiqat vergitutmanın aradan qaldırılması ilə əlaqədar razılaşmaların çoxu nəyə əsaslanır? (Çəki: 1)

- ☐ qanunvericilik praktikasına
 - ☐ ölkənin vergi qanunvericiliyinə
 - ☒ qarşılıqlı razılaşma prosedurunun müddəalarına
 - ☐ birtərəfli razılaşma prosedurunun müddəalarına
 - ☐ beynəlxalq vergi məəcəlləsinə
-

Sual: Qarşılıqlı razılaşma prosedurunun müddəalarına o hallarda müraciət edilir ki: (Çəki: 1)

- ☐ vergi ödəyiciləri və ya vergi ödəyiciləri qrupu milli qanunların müddəalarının uyğunsuzluğu nəticəsində əlavə vergitutmaya məruz qalmamış olsun
- ☐ vergi ödəyiciləri və ya vergi ödəyiciləri qrupu milli qanunların müddəalarının uyğunluğu nəticəsində əlavə vergitutmaya məruz qalmış olsun

- ☐ vergi ödəyiciləri və ya vergi ödəyiciləri qrupu milli qanunların müddələrinin uyğunluğu nəticəsində əlavə vergitutmaya məruz qalmamış olsun
 - ☒ vergi ödəyiciləri və ya vergi ödəyiciləri qrupu milli qanunların müddələrinin uyğunsuzluğu nəticəsində əlavə vergitutmaya məruz qalmış olsun
 - ☐ yerli vergi məcəllələrində ziddiyyətli məqamlar olsun
-

Sual: Xarici elementlə vergi hüquq münasibətlərinin hər iki növünə qarışıq prinsip əsasında yaranmış vergilər xasdır. Bu cür vergilərə hansı vergilər aiddir? (Çəki: 1)

- ☒ müəssisə və təşkilatların mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi
 - ☐ əlavə dəyər vergisi və aksizlər
 - ☐ müəssisə və təşkilatların mənfəət vergisi və əlavə dəyər vergisi
 - ☐ fiziki şəxslərin gəlir vergisi və aksizlər
 - ☐ əmlak və torpaq vergiləri
-

Sual: Podratçı Tərəfin təqvim ili üçün mənfəət vergisinə dair bəyannaməsində göstərilən mənfəət vergisinin məbləği az göstərilərsə, ona azaldılmış məbləğin neçə faizi həcmində cərimə tətbiq edilir? (Çəki: 1)

- ☐ Əskik verilmiş məbləğin 3% - i
 - ☒ Əskik verilmiş məbləğə görə LIBOR dərəcəsi üzrə faizlər ilə üstəgəl 4% - i
 - ☐ Əskik verilmiş məbləğə görə LIBOR dərəcəsi üzrə faizlər ilə üstəgəl 14% - i
 - ☐ Əskik verilmiş məbləğə görə ən aşağı LIBOR dərəcəsi üzrə faizlər ilə üstəgəl 4% - i
 - ☐ Əskik verilmiş məbləğə görə LIBOR dərəcəsi üzrə faizlər ilə üstəgəl 15% - i
-

Sual: Hər podratçı Tərəf, Əməliyyat Şirkəti və Subpodratçılar hansı əməkdaşlara münasibətdə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və digər bu kimi ödənişlər üçün məsuliyyət daşıyırlar? (Çəki: 1)

- ☒ Yerli əməkdaşlara
 - ☐ Xarici əməkdaşlara
 - ☐ Həm yerli, həm də xarici əməkdaşlara
 - ☐ Məsuliyyət daşıyırlar
 - ☐ Beynəlxalq əməkdaşlara
-

Sual: Podratçı tərəf mənfəət vergisinə dair bəyannaməni təqdim etmirsə, ona həmin mənfəət vergisinə dair bəyannamə üzrə ödəyəcəyi mənfəət vergisi məbləğinin hansı həcmində cərimə tətbiq edilir? (Çəki: 1)

- ☒ 110%-i
 - ☐ 55%-i
 - ☐ 10%-i
 - ☐ Cərimə tətbiq edilmir
 - ☐ 60%-i
-

Sual: HPBS-in müddələrinə əsasən hər podratçı tərəf mənfəət vergisinə dair öhdəlik istisna edilməklə, podratçı tərəflərdən karbohidrogen fəaliyyəti ilə əlaqədar hansı vergi tutulur? (Çəki: 1)

- ☐ Mənfəət vergisi

- ☐ Gəlir vergisi
 - ☒ Meydana çıxan və ya ona bilavasitə, yaxud dolayısı ilə aid olan hər hansı xarakterli heç bir vergi tutulmur
 - ☐ Bütün vergilər tutulur
 - ☐ Aksiz
-

Sual: HPBS-yə əsasən fəaliyyət göstərən yerli subpodratçı təşkilatların vergi öhdəlikləri hansı qanunvericiliklə tənzimlənir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə
 - ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə
 - ☐ Hər bir bağlanmış saziş ilə
 - ☐ Nazirlər Kabinetinin qərarı ilə
 - ☐ Milli məclisin qərarı ilə
-

Sual: HPBS-ləri çərçivəsində karbohidrogen əməliyyatları üzrə fəaliyyətləri ilə bağlı tədarük edilən mallara, işlərə və ya xidmətlərə idxal və ixrac vergilərinin qoyulmasının, azadolunma və ona nəzarətin müəyyənləşdirilməsi necə tənzimlənir? (Çəki: 1)

- ☐ Nazirlər Kabinetinin qərarı ilə
 - ☐ Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə
 - ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə
 - ☒ Tərəflər arasında imzalanan «Azərbaycan Respublikası idxal-ixrac rüsumları və vergiləri haqqında Protokol»larla
 - ☐ Milli məclisin qərarı ilə
-

Sual: Podratçıların və xarici subpodratçıların ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar ödədikləri gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur? (Çəki: 1)

- ☐ Fiziki şəxslərin gəlir vergisindən
 - ☒ Dividentlərdən, faizlərdən və qeyri-rezident subpodratçının daimi nümayəndəliyinin xalis mənfəətindən
 - ☐ Qeyri-rezident subpodratçının daimi nümayəndəliyinin xalis gəlirindən
 - ☐ Dividentlərdən və icarə haqqından
 - ☐ Mənfəət vergisindən
-

Sual: Sadələşdirilmiş vergi üzrə [avtonəqliyyat vasitələri istisna olmaqla] vergitutma obyekti nədir? (Çəki: 1)

- ☐ Yalnız təqdim edilmiş mallara görə gəlirlər
 - ☐ Yalnız təqdim edilmiş işlərə görə gəlirlər
 - ☐ Yalnız təqdim edilmiş əmlaka görə gəlirlər
 - ☒ Təqdim edilmiş mallara [işlərə, xidmətlərə] və əmlaka görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlər
 - ☐ Hesabatda göstərilən mənfəətə görə gəlirlər
-

Sual: Vəkalətnamə [etibarnamə] əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə hansı şəxs [sahib və ya etibarnamə ilə idarə edən] məsuliyyət daşıyır? (Çəki: 1)

- ☐ Avtomobil nəqliyyatı vasitəsinin sahibi və etibarnamə ilə idarə edən [hər ikisi]

- ☐ Avtomobil nəqliyyatı vasitəsinin sahibi
 - ☒ Etibarnamə ilə idarə edən şəxs
 - ☐ Həmin şəxslərdən heç biri
 - ☐ Sahibkar
-

Sual: Avtomobil nəqliyyatı vasitələri ilə sənişin və yük daşımaları həyata keçirən vergi ödəyiciləri tərəfindən sadələşdirilmiş verginin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə hansı orqan nəzarət edir? (Çəki: 1)

- ☐ Dövlət nəqliyyat orqanları
 - ☐ Dövlət maliyyə orqanları
 - ☐ Dövlət statistika orqanları
 - ☒ Dövlət vergi orqanları
 - ☐ Kömrük komitəsi
-

Sual: Xüsusi fərqlənmə nişanı hansı hallarda alınır? (Çəki: 1)

- ☒ Öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınması zamanı
 - ☐ Nəqliyyat vasitələrini satan zaman
 - ☐ Başqa müəssisəyə icarəyə verilərkən
 - ☐ Təhlükəli yüklərin daşınması zamanı
 - ☐ Pullu xidmət göstərdiyi zaman
-

Sual: Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi necə ödənilir? (Çəki: 1)

- ☐ Bərabər hissələrlə 25 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq
 - ☒ Bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq
 - ☐ Bərabər hissələrlə 12,5 faiz həcmində hesabat ilinin sonundan başlayaraq
 - ☐ Tikinti başa çatdıqdan sonra ödənilir
 - ☐ Bərabər hissələrlə 25 faiz həcmində hesabat ilinin sonundan başlayaraq
-

Sual: Vergi vahələri harada yaradılır? (Çəki: 1)

- ☒ Adətən azad iqtisadi zonalarda, limanlarda
 - ☐ İstənilən yerdə
 - ☐ Offşor zonalarda
 - ☐ Kiçik ölkələrdə
 - ☐ İri dövlətlərdə
-

Sual: Ofşor mexanizmlərin fəaliyyətinin əsas şərti nədən ibarətdir? (Çəki: 1)

- ☐ Həmin zonalarda qeydiyyatda olmayan, lakin orada heç bir təsərrüfat fəaliyyəti ilə məşğul olmayan və yerli təbii ehtiyatlardan istifadə etməyən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər
- ☒ Həmin zonalarda qeydiyyatda olan, lakin orada heç bir təsərrüfat fəaliyyəti ilə məşğul olmayan və yerli təbii ehtiyatlardan istifadə etməyən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər
- ☐ Həmin zonalarda qeydiyyatda olan, orada təsərrüfat fəaliyyəti ilə məşğul olan və

yerli təbii ehtiyatlardan istifadə etməyən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər

☐ Həmin zonalarda qeydiyyatda olan, orada təsərrüfat fəaliyyəti ilə məşğul olan və yerli təbii ehtiyatlardan istifadə edən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər

☐ Həmin zonalarda qeydiyyatda olan, lakin orada heç bir təsərrüfat fəaliyyəti ilə məşğul olmadığına görə vergilərdən azad edilir

Sual: Ölkəni ofşor zonaya çevirməyin hansı üsulları mövcuddur? 1. Vergilərin tamamilə aradan qaldırılması; 2. Təsbit edilmiş illik vergi haqqının müəyyən edilməsi; 3. Vergi bəyannaməsinin verilməməsi; 4. Aşağı vergi dərəcələrinin müəyyən edilməsi; 5. Vergi güzəştlərinin çox olması; 6. Vergilər olmamaq şərti ilə şirkətlərin qeydiyyatı üçün təsbit edilmiş haqqın müəyyən edilməsi. (Çəki: 1)

☐ 1, 2, 3, 4

☐ 2, 3, 4, 5

☒ 1, 2, 4, 6

☐ 1, 3, 4, 6

☐ 3, 4, 5, 6

Sual: Ofşor zonaların hansı xüsusiyyətləri onları xarici investorlar üçün daha cəlbedici edir? 1. Şirkətlərin mənfəət vergisinin olmaması və ya onun səviyyəsinin çox cüzi olması; 2. Şirkətlərin ölkədə qeydiyyata alınması mexanizminin maksimum sadə olması; 3. Valyutanın ölkəyə gətirilməsinə və ölkədən aparılmasına heç bir məhdudiyyətin olmaması; 4. Fiziki şəxslərin gəlir vergisindən azad edilməsi; 5. Vergi və gömrük qanunvericiliyinin pozulması hallarının cinayət hesab edilməməsi (Çəki: 1)

☐ 1, 2, 3, 4

☐ 2, 3, 4, 5

☒ 1, 2, 3, 5

☐ 1, 3, 4, 5

☐ 3, 4, 5

Sual: «Vergi cənnəti» adlandırılan Antil adalarında hansı vergilər var? (Çəki: 1)

☐ Mənfəət vergisi

☒ Heç bir vergi yoxdur

☐ Gəlir vergisi

☐ ƏDV və mənfəət vergisi

☐ Torpaq vergisi

Sual: Ofşor şirkətlərin inkişafına transmilli korporasiyaların yaranması güclü təkan vermişdir. Özlərinin istehsal və satış filiallarının beynəlxalq şəbəkəsindən istifadə edərək onlar əldə etdikləri mənfəəti hansı ölkələrə keçirirlər? (Çəki: 1)

☐ Vergi olmayan ölkələrə

☐ İstənilən ölkəyə

☒ Vergilərin səviyyəsinin aşağı olduğu ölkələrə

☐ Heç bir ölkəyə keçirmirlər

☐ Mənşə ölkəsinə

Sual: Gəlirin və ya əmlakın Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilməsi barədə məlumatlar Azərbaycanın rezidenti tərəfindən hansı forma üzrə hara təqdim edilməlidir? (Çəki: 1)

- ☐ DTA-02 forması üzrə digər dövlətdə uçotda olduğu vergi orqanına
 - ☐ DTA-06 forması üzrə Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanına
 - ☒ DTA-02 forması üzrə Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanına
 - ☐ DTA-06 forması üzrə digər dövlətdə uçotda olduğu vergi orqanına
 - ☐ DTA-08 forması üzrə digər dövlətdə uçotda olduğu vergi orqanına
-

Sual: Fiziki şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda həmin fiziki şəxs tərəfindən DTA-02 forması hansı orqana təqdim edilməlidir? (Çəki: 1)

- ☒ Yaşadığı yer üzrə vergi orqanına
 - ☐ Uçotda yeri üzrə vergi orqanına
 - ☐ Müvafiq maliyyə orqanına
 - ☐ Heç bir orqana təqdim edilmir
 - ☐ Kömrük orqanlarına
-

Sual: Qeyri-rezidentə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması üçün, Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən ödənilmiş və ya qeyri-rezidentdən ödəniş mənbəyində tutulmuş vergilər Azərbaycan Respublikasının müvafiq vergi orqanı tərəfindən hansı forma ilə təsdiqlənməlidir? (Çəki: 1)

- ☒ DTA-05
 - ☐ DTA-03
 - ☐ DTA-04
 - ☐ DTA-06
 - ☐ DTA-08
-

Sual: Ödəniş mənbəyində artıq tutulmuş vergilərin geri qaytarılması üçün, qeyri-rezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına hansı ərizə forması üzrə müraciət edilməlidir? (Çəki: 1)

- ☐ DTA-02
 - ☐ DTA-04
 - ☒ DTA-06
 - ☐ DTA-05
 - ☐ DTA- 08
-

Sual: Beynəlxalq müqaviləyə müvafiq olaraq, hər hansı gəlirin və ya əmlakın yalnız rezidentlik Dövlətində vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, Azərbaycanın rezidentinin Razılığa gələn digər Dövlətdəki mənbələrdən əldə etdiyi belə gəliri və ya digər Dövlətdə yerləşən belə əmlakı həmin digər Dövlətdə müvafiq qaydada (digər Dövlətin daxili proseduruna uyğun olaraq əvvəlcədən azadolmanın tətbiq edilməsi və ya vergilərin tutularaq sonradan qaytarılması yolu ilə) vergiyə necə cəlb edilir? (Çəki: 1)

- ☒ Vergidən azad edilməklə, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergiyə cəlb edilir
- ☐ Vergiyə cəlb edilməklə, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergidən azad edilir

- ☐ Vergiyə cəlb edilməklə, eyni zamanda Azərbaycan Respublikasında Azərbaycan Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergi ödəyir
 - ☐ Vergiyə 50 faiz cəlb edilməklə, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergidən azad edilir
 - ☐ Vergiyə 5 faiz cəlb edilməklə, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergidən azad edilir
-

Sual: Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və Azərbaycan Respublikası ərazisindəki daimi nümayəndəliyə aid olmayan gəlirindən hansı qaydada vergi tutulur? (Çəki: 1)

- ☐ Gəlirdən xərclər çıxılmaqla vergi tutulur
 - ☐ İlin sonunda bəyannamə təqdim edilir və ümumi qaydada vergi hesablanır
 - ☒ Ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur
 - ☐ Vergi tutulmur
 - ☐ Güzəştli vergi dərəcələri ilə vergiyə cəlb edilir
-

Sual: Xarici ölkənin ərazisində tətbiq olunan verginin dərəcəsi Vergi Məcəlləsi ilə nəzərdə tutulan vergi dərəcəsiindən ən azı neçə dəfə kiçik olduqda həmin xarici ölkə güzəştli vergi tutulan ölkə sayılır? (Çəki: 1)

- ☐ 1,5 dəfə
 - ☒ 2 dəfə
 - ☐ 3 dəfə
 - ☐ 4 dəfə
 - ☐ 5 dəfə
-

Sual: Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun hansı hissəsinə bilavasitə və ya dolayısı ilə sahibdirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir? (Çəki: 1)

- ☒ 20%-dən çoxuna
 - ☐ 10%-dən çoxuna
 - ☐ 15%-dən çoxuna
 - ☐ 5%-dən çoxuna
 - ☐ 12 %-dən çoxuna
-

Sual: Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun səssermə hüququ verən səhmlərinin hansı hissəsinin sahibdirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir? (Çəki: 1)

- ☒ 20%-dən çoxuna
 - ☐ 5%-dən çoxuna
 - ☐ 10%-dən çoxuna
 - ☐ 15%-dən çoxuna
 - ☐ 12 %-dən çoxuna
-

Sual: Rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına

dair müqaviləyə uyğun olaraq qeyri-rezidentə Azərbaycan mənbəyində ödənilən və daimi nümayəndəliyə aid olmayan sığorta ödəmələrindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- ☒ Ödəmə mənbəyində xərclər çıxılmadan 4 faiz dərəcə ilə
 - ☐ Ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə
 - ☐ Ödəmə mənbəyində xərclər çıxılmaqla 10 faiz dərəcə ilə
 - ☐ Ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
 - ☐ Ödəmə mənbəyində xərclər çıxılmaqla 12 faiz dərəcə ilə
-

Sual: Rezidentin Azərbaycan Respublikasının hüddudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır mı? (Çəki: 1)

- ☒ Nəzərə alınır
 - ☐ 50%- i nəzərə alınır
 - ☐ Nəzərə alınmır
 - ☐ Həmin məbləğin 1000 manatdan çox olan hissəsi nəzərə alınır
 - ☐ Həmin məbləğin 2000 manatdan çox olan hissəsi nəzərə alınır
-

Sual: ABŞ-ın yerli vergilərinə hansı vergilər aiddir? (Çəki: 1)

- ☐ sosial sığorta vergisi, ekoloji vergi, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi
 - ☐ ekoloji vergi, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi, avtonəqliyyat vasitəsi sahiblərindən vergilər
 - ☒ gəlir vergisi, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi, ekoloji vergilər
 - ☐ gömrük rüsumları, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi, ekoloji vergilər
 - ☐ gömrük rüsumları, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər
-

Sual: 2006-cı ildə ABŞ xəzinəsinə ödənilməli olan (fərdi şəxslərin) gəlir vergisinin dərəcələrini hesablamaq üçün hansı "vergi həddindən" istifadə olunur fərdi şəxslərin? (Çəki: 1)

- ☐ 10%, 25%, 35%
 - ☐ 25%, 28%, 33%, 35%
 - ☐ 10%, 15%, 25%
 - ☒ 10%, 15%, 25%, 28%, 33%, 35%
 - ☐ 10%, 15%, 25%, 35%
-

Sual: ABŞ-da gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunması mexanizmi mövcuddur mu? (Çəki: 1)

- ☐ Olub hal-hazırda ləğv olunub
 - ☐ Olmayıb, hazırda yoxdur
 - ☒ Vardır
 - ☐ Baxır hansı sahələr üçün
 - ☐ Gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunması mexanizmi qurulur bəzi hallarda
-

Sual: Kanadada fiziki şəxslərin federal gəlir vergisi və fiziki şəxslərin əyalət gəlir vergisi hansı qaydada tutulur? (Çəki: 1)

- ☐ Fiziki şəxslərin federal gəlir vergisi və fiziki şəxslərin əyalət gəlir vergisi birbaşa olaraq fiziki şəxsin özləri tərəfindən və ya qeyri-korporativ bizneslə ildə 2 dəfə bütün mənbələrdən əldə edilən ümumi gəlirinin məbləğində ödənilir
 - ☐ Fiziki şəxslərin federal gəlir vergisi və fiziki şəxslərin əyalət gəlir vergisi birbaşa olaraq fiziki şəxsin özləri tərəfindən və ya qeyri-korporativ bizneslə hər kvartalda bütün mənbələrdən əldə edilən ümumi gəlirinin məbləğindən ödənilir
 - ☐ Fiziki şəxslərin federal gəlir vergisi və fiziki şəxslərin əyalət gəlir vergisi birbaşa olaraq fiziki şəxsin özləri tərəfindən və ya qeyri-korporativ bizneslə hər ayda 1 dəfə bütün mənbələrdən əldə edilən ümumi gəlirinin məbləğində ödənilir
 - ☒ Fiziki şəxslərin federal gəlir vergisi və fiziki şəxslərin əyalət gəlir vergisi birbaşa olaraq fiziki şəxsin özləri tərəfindən və ya qeyri-korporativ bizneslə ildə 1 dəfə bütün mənbələrdən əldə edilən ümumi gəlirinin məbləğində ödənilir
 - ☐ Fiziki şəxslərin federal gəlir vergisi və fiziki şəxslərin əyalət gəlir vergisi birbaşa olaraq fiziki şəxsin özləri tərəfindən və ya qeyri-korporativ bizneslə ildə 3 dəfə bütün mənbələrdən əldə edilən ümumi gəlirinin məbləğində ödənilir
-

Sual: Kanadada gəlirlər necə cür təsnifləşdirilir? (Çəki: 1)

- ☐ 4 cür
 - ☐ 5 cür
 - ☒ 6 cür
 - ☐ 8 cür
 - ☐ 10 cür
-

Sual: Kanadanın vergi sistemində hansı vergilər üstünlük təşkil edir? (Çəki: 1)

- ☒ Birbaşa
 - ☐ Dolayı
 - ☐ İstəlak
 - ☐ Satış
 - ☐ Federal
-

Sual: Kanadada mövcud qanunvericiliyə görə satışdan vergi aşağıdakı hansı səciyyəvi xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- ☐ Yalnız istehlaka tətbiq edilir
 - ☐ Daxili istehsal üçün problem (təhlükə) yaradır
 - ☐ Yalnız istehlaka deyil, daha geniş bazaya söykənir(əsaslanır)
 - ☒ Yalnız istehlaka tətbiq edilir, istehsal prosesinin özünü vergidən azad edir, daxili istehsal üçün problem (təhlükə) yaratmır
 - ☐ Daha geniş bazaya söykənir(əsaslanır)
-

Sual: Almaniyada əlavə dəyər vergisi büdcə gəlirlərində xüsusi çəkisi neçə % təşkil edir? (Çəki: 1)

- ☐ 25 %
- ☒ 28 %
- ☐ 30 %

- ☐ 32 %
 - ☐ 24 %
-

Sual: Almaniyada gəlir vergisinin vergitutma şkalasının dərəcəsi neçə % intervalında dəyişir? (Çəki: 1)

- ☒ 0-51 %.
 - ☐ 5- 40 %
 - ☐ 0- 30 %
 - ☐ 5- 35 %
 - ☐ 10-25%
-

Sual: İspaniyada bütün kompaniyalar mənfəət vergisinin neçə %-i həcmində yerli ticarət palatasının xeyrinə xüsusi vergi ödəməlidirlər? (Çəki: 1)

- ☐ 2 %-ni
 - ☐ 3 %-ni
 - ☒ 1,5 %-i
 - ☐ 1 %-ni
 - ☐ 5%-ni
-

Sual: İspaniyada vərəsəliyə və hədiyyələrə görə vergi hansı dərəcələrlə ödənilir? (Çəki: 1)

- ☐ Minimum 7 %, maksimum 35 %
 - ☐ Minimum 7,5 %, maksimum 37 %
 - ☒ Minimum 7,65 %, maksimum 34 %
 - ☐ Minimum 5 %, maksimum 35 %
 - ☐ Minimum 10 %, maksimum 50 %
-

Sual: Yaponiyada prefektura gəlir vergisi hansı prinsiplə tutulur? (Çəki: 1)

- ☐ İki vergi dərəcəsi ilə 2% və 15%
 - ☒ Üç vergi dərəcəsi ilə 2%, 10% və 15%
 - ☐ Üç vergi dərəcəsi ilə 3%, 15% və 20%
 - ☐ İki vergi dərəcəsi ilə 10% və 15%
 - ☐ Üç vergi dərəcəsi ilə 5%, 15% və 25%
-

Sual: İtaliyada kimlər gəlir vergisinin ödəyiciləridirlər? (Çəki: 1)

- ☐ Fiziki şəxslər və hüquqi şəxslər
 - ☐ Fiziki şəxslər
 - ☐ Rezidentlər
 - ☒ Rezident və qeyri-rezidentlər
 - ☐ Fiziki şəxslər və rezidentlər
-

Sual: İtaliyada bütün fiziki şəxslərdən tutulan gəlirlər əldə olunma mənbələrinə görə neçə əsas kateqoriyaya bölünür? (Çəki: 1)

- ☐ 8
- ☐ 7

- ☒ 5
 - ☐ 6
 - ☐ 10
-

Sual: İtaliyanın gəlir vergisinin dərəcələri neçə şkaladan ibarətdir və hansı dərəcələr arasında dəyişir? (Çəki: 1)

- ☒ 7 şkaladan ibarətdir və 10-50 % arasında dəyişir
 - ☐ 5 şkaladan ibarətdir və 20-50 % arasında dəyişir
 - ☐ 4 şkaladan ibarətdir və 10-40 % arasında dəyişir
 - ☐ 6 şkaladan ibarətdir və 10-40 % arasında dəyişir
 - ☐ 10 şkaladan ibarətdir və 20-60 % arasında dəyişir
-

Sual: İtaliyada hüquqi şəxslərin mənfəət vergisi kimlərdən tutulur? (Çəki: 1)

- ☐ Hüquqi şəxslərdən
 - ☒ Kommersiya və maliyyə-kredit müəssisələrindən, həmçinin onların xaricdəki filiallarından tutulur
 - ☐ Hüquqi şəxslərdən və kommersiya təşkilatlarından
 - ☐ Maliyyə-kredit müəssisələrindən və hüquqi şəxslərdən
 - ☐ Hüquqi şəxslərdən və onların xaricdəki filiallarından tutulur
-

Sual: İtaliyada hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi vahid olaraq neçə faizdir? (Çəki: 1)

- ☐ 30%
 - ☐ 35%
 - ☒ 36 %
 - ☐ 29%
 - ☐ 32%
-

Sual: İsveçrədə yığılan vergilər aşağıdakı hansı böyük qrupa bölünür: (Çəki: 1)

- ☒ İki böyük qrupa bölünür: 1. gəlirlərdən və mülkiyyətdən vergilər, 2. istehlakdan və sahiblikdən vergilər
 - ☐ İki böyük qrupa bölünür: 1. torpaqdan və mülkiyyətdən vergilər, 2. istehlakdan və sahiblikdən vergilər
 - ☐ İki böyük qrupa bölünür: 1. kapitaldan və mülkiyyətdən vergilər, 2. satışdan və sahiblikdən vergilər
 - ☐ İki böyük qrupa bölünür: 1. satışdan və mülkiyyətdən vergilər, 2. kommersiyadan və sahiblikdən vergilər
 - ☐ İki böyük qrupa bölünür: 1. mülkiyyətdən vergilər, 2. kommersiyadan vergilər
-

Sual: ABŞ-da satış vergisindən azadolmaların növləri hansılardır? (Çəki: 1)

- ☐ Mallara əsaslanan azadolmalar
- ☒ Mallara əsaslanan azadolmalar ,Alıcılara əsaslanan azadolmalar , İstifadə sahələrinə əsaslanan azadolmalar
- ☐ Alıcılara əsaslanan azadolmalar
- ☐ Alıcılara əsaslanan azadolmalar ,İstifadə sahələrinə əsaslanan azadolmalar
- ☐ İstifadə sahələrinə əsaslanan azadolmalar

Sual: Rusiya Federasiyasının vergi sistemi neçə pilləlidir? (Çəki: 1)

- ☐ 2 pilləlidir
 - ☐ 4 pilləlidir
 - ☒ 3 pilləlidir
 - ☐ 5 pilləlidir
 - ☐ 6 pilləlidir
-

Sual: Rusiya Federasiyasında hansı vergi növləri müyyən edilir və tutulur? (Çəki: 1)

- ☐ Federal vergilər, regional vergilər
 - ☐ Federal vergilər, yerli vergilər
 - ☐ regional vergilər, yerli vergilər
 - ☒ Federal vergilər, regional vergilər, yerli vergilər
 - ☐ Federasiyanın subyektlərinin vergiləri və yerli vergilər
-

Sual: Böyük Britaniyada olduğu günlərin sayından asılı olaraq aşağıdakı hansı qaydalar tətbiq edilir? 1. şəxsin Böyük Britaniyada fiziki olmaması zamanı o qeyri-rezident hesab edilir; 2. fiziki şəxs Böyük Britaniyada bir vergi ili ərzində 183 gündən artıq müddətdə qaldıqda o, rezident sayılır; 3. fiziki şəxs Böyük Britaniyada bir vergi ili ərzində 183 gündən az müddətdə qaldıqda o, rezident sayılır; 4. şəxs Böyük Britaniyada dörd illik dövr ərzində hər il 90 gündən artıq müddətə qalarsa, bu halda da o rezident hesab edilir. (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 1, 2, 4
 - ☒ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 1, 4
-

Sual: Böyük Britaniyada fiziki şəxslərdən gəlir vergisi hansı qaydada tutulur? (Çəki: 1)

- ☐ məcmu gəlirdən
 - ☐ məcmu gəlirdən deyil, gəlirin mənbəyindən asılı olmayaraq şədullar üzrə
 - ☐ gəlirin mənbəyindən asılı olmayaraq şədullar üzrə
 - ☒ gəlirin mənbəyindən asılı olaraq şədullar üzrə
 - ☐ Bütün gəlirlərdən vahid dərəcələrlə
-

Sual: Böyük Britaniyada korporativ vergi hansı qaydada tutulur? (Çəki: 1)

- ☐ ödəmə mənbəyində
 - ☐ şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan
 - ☒ şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra
 - ☐ şirkətin gəlirlərindən yol verilən və verilməyə bütün xərclər çıxıldıqdan sonra
 - ☐ şirkətin gəlirlərindən
-

Sual: Məlumdur ki, Böyük Britaniyada korporativ vergi şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra tutulur. Bu sistemə aşağıdakı hansı əsas əlamətlər xasdır? 1.

mənbədə dividendlərdən gəlir vergisi tutulur ; 2. şirkət özünün bütün mənfəətindən (həm bölüşdürülmüş, həm də bölüşdürülməmiş) eyni dərəcə üzrə korporativ vergi ödəyir; 3. mənbədə dividendlərdən gəlir vergisi tutulmur; 4. əgər şirkət dividend ödəyirsə, onda o korporativ vergi hesabına cari vergi ödənişini aparmalıdır, yəni səhmdarlar arasında bölüşdürülməli olan mənfəət məbləğinə vergi dərəcəsini tətbiq etməklə hesablanmış avans korporativ vergini ödəməlidir (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☒ 2, 3, 4
 - ☐ 3, 4
-

Sual: Məlumdur ki, Böyük Britaniyada korporativ vergi şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra tutulur. Bu sistemə aşağıdakı hansı əsas əlamətlər xasdır? 1. mənbədə dividendlərdən gəlir vergisi tutulmur; 2. dividendlər alan Böyük Britaniya rezidentlərinə icazə verilir ki, onlar gəlir vergisini ödəyərkən cari vergi ödənişi məbləğlərini nəzərə alsınlar; 3. hesabat dövrünün sonunda şirkət tərəfindən ödənilən cari vergi ödənişləri korporativ verginin ödənilməsi hesabına öhdəliklərin ümumi məbləğindən çıxılır; 4. şirkət özünün bütün mənfəətindən (həm bölüşdürülmüş, həm də bölüşdürülməmiş) müxtəlif dərəcə üzrə korporativ vergi ödəyir. (Çəki: 1)

- ☒ 1, 2, 3
 - ☐ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 3, 4
-

Sual: Böyük Britaniyada özünün filialları vasitəsilə ticarətlə məşğul olan qeyri-rezident şirkətlər aşağıdakı hansı gəlirləri üzrə korporativ vergini ödəyirlər? 1. birbaşa, yaxud dolayı şəkildə bölmələr, yaxud onların adından göstərilən ticarət fəaliyyətindən gəlirlər; 2. bu bölmələr tərəfindən istifadə olunan mülkiyyətdən, yaxud mülkiyyət hüquqlarından gəlirlər; 3. bölmələr tərəfindən istifadə olunmayan aktivlərin kapital artımı; 4. bölmələr tərəfindən istifadə olunan aktivlərin kapital artımı. (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☒ 1, 2, 4
 - ☐ 1, 3, 4
 - ☐ 2, 3, 4
 - ☐ 3, 4
-

Sual: Böyük Britaniyada kapital artımı vergisi hansı hallarda tutulur? (Çəki: 1)

- ☐ mənfəət gətirməyən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
 - ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin alınması zamanı
 - ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin istismarı zamanı
 - ☒ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
 - ☐ Müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
-

Sual: Böyük Britaniyada kapital artımı vergisi mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı tutulur. Bu aktivlərə aşağıdakılardan hansılar aid edilir? 1. şəxsi avtomobillər; 2. binalar; 3. milli əmanət sertifikatları; 4. istiqrazlar (Çəki: 1)

- ☒ 1, 2, 3, 4
 - ☐ yalnız 1, 2, 4
 - ☐ yalnız 1, 3, 4
 - ☐ yalnız 2, 3, 4
 - ☐ yalnız 3, 4
-

Sual: Böyük Britaniyada fiziki şəxslər kapital artımı vergisinin tutulması zamanı gəlirlər necə müəyyən edilir? (Çəki: 1)

- ☐ kapital aktivlərinin bazar dəyəri ilə onun alış dəyərinin cəmi kimi
 - ☒ kapital aktivlərinin bazar dəyəri ilə onun alış dəyəri arasındakı fərqlə
 - ☐ kapital aktivlərinin bazar dəyəri ilə onun alış dəyərinin hasili kimi
 - ☐ kapital aktivlərinin bazar dəyəri ilə onun alış dəyərinin nisbəti kimi
 - ☐ kapital aktivlərinin artımına tətbiq edilir
-

Sual: Böyük Britaniyada kapital artımı vergisini hansı dərəcələrlə ödəyirlər? (Çəki: 1)

- ☐ gəlir vergisinin mövcud ən aşağı dərəcəsi üzrə
 - ☐ gəlir vergisinin mövcud orta dərəcəsi üzrə
 - ☒ gəlir vergisinin mövcud ən yüksək dərəcəsi üzrə
 - ☐ korporativ verginin mövcud ən yüksək dərəcəsi üzrə
 - ☐ Mənfəət verginin mövcud ən aşağı dərəcəsi üzrə
-

Sual: Böyük Britaniyada şirkətlər kapital artımı vergisini hansı dərəcələrlə ödəyirlər? (Çəki: 1)

- ☐ korporativ verginin mövcud ən aşağı dərəcəsi üzrə
 - ☐ korporativ verginin mövcud orta dərəcəsi üzrə
 - ☐ korporativ verginin mövcud ən yüksək dərəcəsi üzrə
 - ☒ korporativ verginin əsas dərəcəsi üzrə
 - ☐ korporativ verginin 25-30% dərəcəsi üzrə
-

Sual: Böyük Britaniyada miras vergisi hansı dərəcələrlə ödənilir? (Çəki: 1)

- ☒ dəyəri 150.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 40% dərəcə ilə
 - ☐ dəyəri 100.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 36% dərəcə ilə
 - ☐ dəyəri 200.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 25% dərəcə ilə
 - ☐ dəyəri 250.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 45% dərəcə ilə
 - ☐ dəyəri 500.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 20% dərəcə ilə
-

Sual: Böyük Britaniyada aksizli mallara tətbiq edilən aksiz vergisinin dərəcələri aşağıdakı hansı intervalda dəyişilir? (Çəki: 1)

- ☐ 9%-dən 28%-dək olan intervalda
 - ☒ 10%-dən 30%-dək olan intervalda
 - ☐ 16%-dən 32%-dək olan intervalda
 - ☐ 17%-dən 35%-dək olan intervalda
 - ☐ 20%-dən 40%-dək olan intervalda
-

Sual: Böyük Britaniyada yerli büdcələrin gəlirlərinin vergi daxilolmalarının əsas

mənbəyini təşkil edən əmlak vergisi kimlərdən tutulur? (Çəki: 1)

- ☐ daşınan əmlak mülkiyyətçilərindən və istifadəçilərindən
- ☐ nəqliyyat vasitələrindən
- ☐ aksizli mallardan
- ☒ daşınmaz əmlak - torpaq, yaşayış binaları, mağaza, zavod və fabrik mülkiyyətçilərindən və istifadəçilərindən
- ☐ torpaq sahiblərindən

BÖLMƏ: BÜDCƏ SİST 2203

Ad	BÜDCƏ SİST 2203
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	6 %

Sual: Büdcənin icrası haqqında hesabatı hansı hakimiyyət orqanı təsdiq edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Subyektlərinin ali vəzifəli şəxsləri
- ☒ Qanunvericilik hakimiyyət orqanları
- ☐ İcra hakimiyyəti orqanları
- ☐ AR Mərkəzi Bankı
- ☐ Azərbaycan Respublikasının Prezidenti

Sual: Yerli büdcənin icrasına nəzarəti həyata keçirən orqanı göstərin (Çəki: 1)

- ☐ Milli Məclis
- ☐ Maliyyə Nazirliyi
- ☒ Bələdiyyələr
- ☐ Nazirlər Kabineti
- ☐ Prezident

Sual: Bələdiyyə əmlakının satışından gəlirlər hansı büdcəyə daxil olur. (Çəki: 1)

- ☐ Dövlət büdcəsinə
- ☐ Büdcədən kənar fondların büdcəsinə
- ☐ Naxçıvan muxtar Respublikasının mərkəzi büdcəsinə
- ☒ Yerli büdcələrə
- ☐ Müvafiq icra orqanlarının büdcələrinə

Sual: Büdcə təsnifatının mahiyyəti nədir? (Çəki: 1)

- ☐ büdcənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur.
- ☐ daimi, tam və ya qismən müvafiq büdcələrə təhkim edilmiş gəlirlərdir.
- ☐ müvafiq büdcələrin digər büdcə sisteminin xüsusi gəlirlərindən ayırma formasında alındıqları gəlir növüdür.
- ☒ bütün səviyyəli büdcələrinin gəlir və xərclərinin qruplaşdırılmasıdır.

☐ dövlət büdcəsinin və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi, icrası və habelə büdcənin icrası haqqında hesabatın tərtibi və təsdiqi qaydalarını tənzimləyir.

Sual: Azərbaycan Respublikasının büdcə təsnifatının tərkibinə aşağıdakılardan biri aid deyil. (Çəki: 1)

- ☐ Büdcə gəlirlərinin təsnifatı
 - ☐ Büdcə xərclərinin iqtisadi təsnifatı
 - ☒ Büdcə gəlirlərinin təşkilati təsnifatı
 - ☐ Büdcə xərclərinin inzibati təsnifatı
 - ☐ Büdcə xərclərinin funksional təsnifatı
-

Sual: Büdcə gəlirlərinə aid olmayanı seçin (Çəki: 1)

- ☐ Vergi gəlirləri
 - ☒ Maddi gəlirlər
 - ☐ Qeyri-vergi gəlirləri
 - ☐ Əvəzsiz köçürmələr
 - ☐ Məqsədli büdcə fondlarının gəlirləri
-

Sual: Büdcənin gəlirlərinin tərkibini göstərin (Çəki: 1)

- ☐ Ümumi və stabil gəlirlər
 - ☐ Ümumi və xüsusi gəlirlər
 - ☒ Xüsusi və tənzimləyici gəlirlər
 - ☐ Tənzimləyici və ümumi gəlirlər
 - ☐ Tənzimləyici və stabil gəlirlər
-

Sual: Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin (Çəki: 1)

- ☒ hüquqi şəxslərin mənfəət vergisi
 - ☐ əvəzsiz köçürmələr
 - ☐ dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
 - ☐ maliyyə yardımı
 - ☐ cərimələrdən daxil olan vəsaitlər
-

Sual: Xüsusi gəlirlərin təsnifatına aiddir? (Çəki: 1)

- ☐ Rəsmi, qeyri-rəsmi
 - ☐ Real, qeyri-real
 - ☐ Dövlət, qeyri-dövlət
 - ☒ Vergi, qeyri-vergi
 - ☐ Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
-

Sual: Dövlət gəlirlərinin formalaşma mənbələri hansılardır? (Çəki: 1)

- ☐ dolayı vergilər, borclar, datasiya
- ☒ vergilər, qeyri vergili daxilolmalar
- ☐ subvensiya ,borclar, dolayı vergilər, datasiya
- ☐ subvensiya,subsidia ,dotasiya

- ☐ subsidiya, datasiya, emissiya
-

Sual: Büdcə - vergi siyasətinə aiddir: (Çəki: 1)

- ☐ pul-kredit siyasəti
☒ fiskal siyasət
☐ maliyyə siyasəti
☐ gömrük siyasəti
☐ iqtisadi siyasət
-

Sual: Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ qrantlar, satışdan gəlirlər
☐ birdəfəlik rüsumlar, qrantlar
☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar
☒ dövlət vergiləri, qrantlar
☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
-

Sual: Büdcə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur? (Çəki: 1)

- ☐ Əsaslı ödənişlər
☐ Qeyri – vergi gəlirləri
☒ Vergilərdən daxilomalar
☐ Transfərtlər
☐ Sosial ödənişlər
-

Sual: Aşağıdakılardan hansı tənzimləyici gəlirlərin xüsusiyyətinə aid deyil? (Çəki: 1)

- ☐ Növbəti maliyyə ili üçün və ya uzun müddətə verilməsi
☒ Büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən ayırmalar
☐ Bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi
☐ Yerli büdcələrin tarazlığını təmin etmək
☐ Dövlət büdcəsindən digər büdcələrə maliyyə yardımı
-

Sual: Büdcə gəlirləri ibarətdir? (Çəki: 1)

- ☐ Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
☐ Əhalinin sərbəst pul vəsaitləri
☒ Vergilər, rüsumlar
☐ Sosial müavinətlər
☐ Heç biri
-

Sual: Büdcənin xüsusi gəlirlərinin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ Müvafiq büdcələrin digər büdcə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldığı gəlirlər
☐ Bütün səviyyəli büdcələrinin gəlirlərinin qruplaşdırılması
☐ Büdcənin icrası haqqında hesabatın tərtibində iştirak etməsi
☒ Daimi, tam və ya qismən müvafiq büdcələrə təhkim edilmiş gəlirlər olması
☐ Büdcələrin gəlirlərinin müxtəlif büdcə səviyyələri arasında bölgüsünü müəyyən edir
-

Sual: Azərbaycan Respublikasında büdcə gəlirlərinin kodlaşmış təsnifatına aid olmayanı seçin. (Çəki: 1)

- ☒ Köməkçi maddə
 - ☐ Paraqraf maddə
 - ☐ Bölmə
 - ☐ Yarım maddə
 - ☐ Köməkçi bölmə
-

Sual: Büdcə xərcləri aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir. Aid olmayanı seçin. (Çəki: 1)

- ☐ Funksional
 - ☐ İnzibati
 - ☐ Təşkilati
 - ☒ Prosessual
 - ☐ İqtisadi
-

Sual: Azərbaycan Respublikası büdcə xərclərinin funksional təsnifatının mahiyyəti? (Çəki: 1)

- ☐ büdcə sisteminin bütün büdcə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması
 - ☐ makroiqtisadi təhlil və proqnozlaşdırmaq üçün istifadə edilməsi
 - ☒ büdcə sistemində daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılması
 - ☐ büdcə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
 - ☐ əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
-

Sual: Büdcə xərclərinin iqtisadi təsnifatının məzmununa aid olmayan variantı seçin. (Çəki: 1)

- ☐ makroiqtisadi təhlil üçün istifadə edilməsi
 - ☐ xərclərin proqnozlaşdırılması üçün istifadə edilir
 - ☐ büdcə sisteminin bütün büdcə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması
 - ☐ əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
 - ☒ büdcə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
-

Sual: Büdcə xərcləri təkrar istehsal prosesinə təsir baxımından hansı şəkildə təsnif edilir? (Çəki: 1)

- ☐ Maddi və prosessual
 - ☒ Cari və əsaslı
 - ☐ Real və qeyri-real
 - ☐ Əsaslı və əsassız
 - ☐ Təsirli və təsirsiz
-

Sual: Büdcənin xüsusi gəlirlərinə aid olmayanı seçin (Çəki: 1)

- ☐ müvafiq büdcələrə təhkim edilmiş gəlirlər
 - ☐ vergilərdən daxil olan gəlirlər
 - ☒ büdcələrə edilən maliyyə yardımları
 - ☐ hüquqi şəxslərin mənfəət vergisi
 - ☐ cərimələrdən daxil olan vəsaitlər
-

Sual: AR büdcə təsnifatının mahiyyətinin əsas səbəblərinə aid olmayanı seçin. (Çəki: 1)

- ☐ Bütün büdcələr, büdcə təşkilatları üzrə maliyyə əməliyyatları üçün məcburidir
 - ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır
 - ☐ Büdcədən kənar dövlət fondlarında aparılan maliyyə əməliyyatları üçün məcburidir
 - ☐ Əsas metodoloji sənəd olmaqla, bütün büdcələr onun əsasında tərtib edilir
 - ☒ Bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur
-

Sual: Aşağıdakılardan biri büdcələr arasında baş verə biləcək maliyyə münasibətlərinə aid deyil? (Çəki: 1)

- ☐ Vergilərin bölgüsü
 - ☐ Büdcə sistemində daxil olan gəlirlərin bölgüsü
 - ☒ Vəsaitlərin sərbəst istifadəsi
 - ☐ Vəsaitin bir büdcə səviyyəsindən digər büdcələr arasında yenidən bölgüsü
 - ☐ Büdcələrarası tənzimləmə
-

Sual: Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər ? (Çəki: 1)

- ☐ 50% yerli büdcəyə, 50% dövlət büdcəsinə
 - ☒ dövlət büdcəsinə
 - ☐ yerli büdcəyə
 - ☐ büdcədən kənar fondlara
 - ☐ 80% dövlət büdcəsinə, 20% yerli büdcəyə
-

Sual: Gəlirlərin büdcə həlqələri arasında bölgüsünün hüquqi əsasları (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
 - ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - ☐ «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu
 - ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
 - ☐ «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu
-

Sual: Aşağıdakılardan biri dövlət büdcəsinə daxil olan vergilərə aid deyil (Çəki: 1)

- ☐ fiziki şəxslərdən gəlir vergisi
 - ☐ mədən vergisi
 - ☒ fiziki şəxslərin əmlak vergisi
 - ☐ əlavə dəyər vergisi
 - ☐ hüquqi şəxslərin əmlak vergisi
-

Sual: Bələdiyyə vergilərinə aid olmayan gəlir növünü seçin (Çəki: 1)

- ☐ fiziki şəxslərdən torpaq vergisi
 - ☒ hüquqi şəxslərin əmlak vergisi
 - ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
 - ☐ bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi
 - ☐ fiziki şəxslərdən əmlak vergisi
-

Sual: Dotasiya nədir? (Çəki: 1)

- ☐ məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
 - ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
 - ☐ daxili və xarici mənbələr hesabına (o cümlədən, mərkəzi hökumət tərəfindən büdcə sisteminin digər həlqələrinə) əvəzsiz verilən məqsədli maliyyə yardımudur.
 - ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, bələdiyyə büdcələrinə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir
 - ☒ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və bələdiyyə büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir
-

Sual: Büdcələrarası münasibətlər hansı şəkildə tənzimlənir? (Çəki: 1)

- ☐ Vergilərlə
 - ☐ Konsitutsiya ilə
 - ☐ Gəlir və xərclərlə
 - ☒ Büdcə sistemi haqqında qanunla
 - ☐ İcra hakimiyyəti orqanları vasitəsilə
-

Sual: Büdcələrarası münasibətləri tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər? (Çəki: 1)

- ☒ Dövlət hakimiyyəti orqanları
 - ☐ Büdcədənkenar fondlar
 - ☐ Maliyyə idarələri
 - ☐ Yerlərdə icra hakimiyyətləri
 - ☐ Beynəlxalq təşkilatlar
-

Sual: Bələdiyyə əmlakının satışından gəlirlər hansı büdcəyə daxil olur. (Çəki: 1)

- ☐ Dövlət büdcəsinə
 - ☐ Büdcədənkenar fondların büdcəsinə
 - ☐ Naxçıvan muxtar Respublikasının mərkəzi büdcəsinə
 - ☒ Yerli büdcələrə
 - ☐ Müvafiq icra orqanlarının büdcələrinə
-

Sual: Büdcə krediti nədir? (Çəki: 1)

- ☐ Dövlət büdcəsindən aşağı büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən isə bələdiyyə təşkilatlarına geri qaytarılmaq şərti ilə maliyyə ili ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

- ☒ Bütçə xərclərini maliyyələşdirmək üçün qaytarılmaq və haqqı ödənilmək şərti ilə hüquqi şəxslərə və ya aşağı bütçələrə verilən bütçə vəsaitidir
 - ☐ Dövlət bütçəsindən müəyyən məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün aşağı bütçələrə verilən və göstərilən məqsəd üçün vaxtında istifadə edilmədikdə geri qaytarılan vəsaitdir
 - ☐ Dövlət bütçəsindən aşağı bütçələrə və təşkilatlara məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaitidir.
 - ☐ Respublika dövlət bütçəsindən aşağı bütçələrə onların gəlirləri və xərclərinin tənzimlənməsini təmin etmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
-

Sual: Bütçənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində hansı iqtisadi münasibətləri ifadə edir? (Çəki: 1)

- ☐ Dövlətlə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında
 - ☐ Müəssisə ilə təşkilat və fiziki şəxslər arasında
 - ☒ Dövlətlə müəssisə və əhali arasında
 - ☐ Müəssisə ilə əhali arasında
 - ☐ Sərbəst şəkildə dövr edir
-

Sual: Vergi gəlirlərinə aid olmayanı seç. (Çəki: 1)

- ☐ Gömrük rüsumları
 - ☒ Kompensasiya nəticəsində əldə edilmiş vəsait
 - ☐ Dövlət rüsumları
 - ☐ Gömrük yığımları
 - ☐ Dövlət vergi və rüsumları
-

Sual: Dövlət bütçəsinə daxil olan vergilərin nisbəti hansı müddətə hesablanır? (Çəki: 1)

- ☐ Növbəti 3 bütçə ilinə
 - ☐ Rüblük
 - ☒ Növbəti bütçə ilinə
 - ☐ Uzunmüddətlidir
 - ☐ Yarım illik
-

Sual: Vergiyə aid xüsusiyyət aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ Məcburi, fərdi və əvəzsiz olması
 - ☐ Hər fərdə uyğun sərbəst şəkildə hesablanması
 - ☐ Məcburi, fərdi və qaytarılan olması
 - ☐ Məcburi xarakter daşıması
 - ☐ Haqqı ödənilən vəsait olması
-

Sual: AR-nın dövlət bütçəsinin gəlir hissəsi müxtəlif ödənişlər hesabına formalaşır. Aid olmayanı seç. (Çəki: 1)

- ☐ Dövlət Neft Fondunun transfertləri
- ☐ Rüsumlar
- ☐ Müəssisə və təşkilatlardan vergilər
- ☒ Dövlət borcunu ödəmək üçün əldə olunan vəsaitlər
- ☐ Keçən ilin sonuna vəsait qalığı

Sual: Vergi Məcəlləsi neçənci ildən qüvvədədir? (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1993
 - ☒ 2001
 - ☐ 1992
 - ☐ 2002
-

Sual: Rüsum nədir? (Çəki: 1)

- ☒ dövlət orqanları tərəfindən göstərilən xidmətə görə ödənilən haqq başa düşülür
 - ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişdir
 - ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən haqqdır
 - ☐ heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən sistemativ haqq
 - ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin kompensasiyası və bərpasına yönəldilən haqq
-

Sual: Fiskal funksiyanın mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
 - ☒ dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilmək
 - ☐ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
 - ☐ vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək
 - ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
-

Sual: Vergi məzənnəsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Vergi ödəyicisi
 - ☐ Vergiyə cəlb edilən vəsaitin forması
 - ☐ Vergi məbləğinin təqdim olunma forması
 - ☒ Vergi məbləğinin hesablanma faizi
 - ☐ Vergi tipi
-

Sual: Vergilər bölünür: (Çəki: 1)

- ☐ Rəsmi, qeyri-rəsmi
 - ☐ Vasitəsiz, birbaşa
 - ☐ Əsaslı, əsassız
 - ☒ Birbaşa, vasitəli
 - ☐ Proqressiv, reqressiv
-

Sual: Reqressiv verginin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ heç bir qarşılıqlı təminat olmadan sistemativ şəkildə dövlətə ödənilən vəsait olması

- ☐ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsinin dəyişilməzliyini nəzərdə tutur
 - ☒ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil etməsini
 - ☐ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsindən
 - ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlili
-

Sual: Proqressiv vergi nəyə deyilir? (Çəki: 1)

- ☐ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsi dəyişilməzliyi
 - ☐ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil etməsi
 - ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlil edilməsi
 - ☐ heç bir qarşılıqlı təminat olmadan sisteməlik şəkildə dövlətə ödənilən vəsait olması
 - ☒ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsi
-

Sual: Yerli büdcənin gəlirlərinə aid olmayanı göstər (Çəki: 1)

- ☐ Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mədən vergisi
 - ☐ Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün ödəniş
 - ☐ Dövlət əhəmiyyətli tədbirlərin xərclərinin ödənilməsi üçün maliyyə vəsaiti
 - ☒ Hüquqi şəxslərdən torpaq vergisi
 - ☐ Fiziki şəxslərdən torpaq vergisi
-

Sual: Vergilərin müəyyən edilməsinin əsas şərtlərini göstərin: (Çəki: 1)

- ☒ vergitutma bazası, vergi dövrü
 - ☐ vergi subyekti, vergi obyekt
 - ☐ vergi güzəştləri, vergi müddəti
 - ☐ vergi dərəcəsi vergi güzəştləri
 - ☐ vergi obyekt, vergi subyekti
-

Sual: Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ Baş büdcə idarəsi
 - ☐ Vergilər Nazirliyi
 - ☒ Dövlət Xəzinədarlığı
 - ☐ Mərkəzi Bank
 - ☐ Gömrük Komitəsi
-

Sual: Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir ? (Çəki: 1)

- ☐ mənfəət vergisi
 - ☐ əmlak vergisi
 - ☒ ƏDV
 - ☐ torpaq vergisi
 - ☐ gəlir vergisi
-

Sual: Vergi məcəlləsinə əsasən hansı vergi yerli vergiyə aid deyildir? (Çəki: 1)

- ☐ fiziki şəxslərin torpaq vergisi
 - ☐ fiziki şəxslərin əmlak vergisi
 - ☒ hüquqi şəxslərin torpaq vergisi
 - ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
 - ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
-

Sual: Gəlir vergisi hansı dərəcələrlə hesablanır? (Çəki: 1)

- ☐ 12%; 35%
 - ☐ 12%; 30%; 35%
 - ☐ 12%; 20%; 30%
 - ☒ 14%; 35%
 - ☐ 14%; 20%; 35%
-

Sual: Səhv olan göstərin (Çəki: 1)

- ☐ Büdcə dövlətin əsas pul fondudur
 - ☐ b) Büdcə dövlətin əsas maliyyə planıdır
 - ☐ Büdcə dövlətin mərkəzləşdirilmiş pul vəsaitlərinin formalaşması və istifadə ilə bağlı dövlətlə hüquqi və fiziki şəxslər arasında baş verən iqtisadi münasibətlərdir
 - ☐ Büdcə dövlət hakimiyyəti və özünü idarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə edilməsi üçün əsas maliyyə sənədidir
 - ☒ Doğru cavab yoxdur
-

Sual: Maddi hüquq normalarına aiddir: (Çəki: 1)

- ☒ dövlət büdcəsinin gəlirlərinin tərkibi və quruluşu;
 - ☐ büdcənin tərtibi qaydaları;
 - ☐ büdcə layihəsinin müzakirəsi və təsdiqi;
 - ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
 - ☐ göstərilənlərdən heç biri aid deyil..
-

Sual: Prosesual hüquqi normalarına aid deyil: (Çəki: 1)

- ☒ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
 - ☐ büdcənin tərtibi qaydaları;
 - ☐ büdcə layihələrinin baxılması və təsdiqi qaydaları;
 - ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
 - ☐ göstərilənlərdən heç biri aid deyil..
-

Sual: Tənzimləyici gəlirlərə aid edilmir: (Çəki: 1)

- ☒ qrantlar;
 - ☐ dotasiya;
 - ☐ subvensiya;
 - ☐ subsidiya
 - ☐ büdcə ssudası.
-

Sual: Mülkiyyətdən vergilərə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ torpaq vergisi;
- ☐ əmlak vergisi
- ☐ maliyyə əməliyyatlarına və kapitalla aparılan əməliyyatlara görə vergilər;
- ☐ əmlakın xalis dəyərindən ödənilən cari vergilər;
- ☒ mal və xidmətlərə görə vergi.

Sual: Büdcə xərclərinin funksional təsnifatına aiddir: (Çəki: 1)

- ☐ əməyin ödənişi xərcləri;
- ☐ idarənin saxlanılması xərcləri;
- ☒ ali təhsilə çəkilən xərclər;
- ☐ yanacaq və sürüklü materiallarının alınması cərcələri;
- ☐ idarənin digər xərcləri

Sual: Büdcə xərclərinin iqtisadi təsnifatına aid deyil: (Çəki: 1)

- ☐ əməyin ödənişi xərcləri;
- ☐ idarənin saxlanılması xərcləri
- ☐ faizlər üzrə ödənişlər;
- ☐ dövlət idarəetmə sektoru üzrə faiz ödənişləri;
- ☒ dövlət sosial müdafiə tədbirləri.

Sual: Dövlət büdcəsinin gəlirlərinə aid edilir: (Çəki: 1)

- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ fiziki şəxslərin torpaq vergisi;
- ☒ fiziki şəxslərin gəlir vergisi;
- ☐ bələdiyyə müəssisələrin mənfəət vergisi;
- ☐ heç biri.

Sual: Dövlət büdcəsinin gəlirlərini göstərin: (Çəki: 1)

- ☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi;
- ☐ bütün subyektlərin ödədikləri mənfəət vergisi;
- ☐ heç biri.

BÖLMƏ: BANK İŞİ-0401-VERGİ (YENİ)

Ad	Bank işi-0401-vergi (yeni)
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	10 %

Sual: Bankın mahiyyəti ondadır ki, o: (Çəki: 1)

- ☐ nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul kütləsini artırır
 - ☐ əmanətlərin qəbulu ilə məşğul olur
 - ☐ nağdsız dövriyyəni təşkil etməklə tədavüldəki pul kütləsini azaldır
 - ☐ pul nişanələrinin emissiyasını həyata keçirir
 - ☒ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır
-

Sual: Universal bank: (Çəki: 1)

- ☒ bütün bank əməliyyatlarını həyata keçirir
 - ☐ fiziki və hüquqi şəxslərə xidmət edir
 - ☐ manat və valyuta lisenziyasına malikdir
 - ☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
 - ☐ hüquqi şəxslərə xidmət edir
-

Sual: Azərbaycanda müasir bank sistemi: (Çəki: 1)

- ☒ iki pilləlidir (emissiya və kommersiya bankları)
 - ☐ iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
 - ☐ üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kampaniyaları)
 - ☐ pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
 - ☐ iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar)
-

Sual: Mərkəzi Bankın funksiyasıdır: (Çəki: 1)

- ☐ kreditləşmənin sonuncu mərhələsi
 - ☐ əhalidən əmanətlərin qəbulu
 - ☐ bank risklərinin qarşısını almaq
 - ☒ pul kütləsinə nəzarət
 - ☐ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
-

Sual: Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir (Çəki: 1)

- ☐ tədavüldəki pul kütləsinin nizamlaşdırılmasında
 - ☐ bankın ləğvi xərclərinin ödənilməsində
 - ☐ əmanətçilərin itkilərdən sığortalanmasına
 - ☐ öz itkilərinin ödənilməsində
 - ☒ bankın likvidliyinin nizamlaşdırılmasında
-

Sual: Mərkəzi Bankın “uçot dərəcəsi”deməkdir (Çəki: 1)

- ☒ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
 - ☐ qiymətli kağızların girovu zamanı diskont dərəcəsi
 - ☐ kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
 - ☐ kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
 - ☐ kommersiya banklarına verilən əmanətə görə faiz dərəcəsi
-

Sual: Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır: (Çəki: 1)

- ☒ hesabat ilinin itgilerin ödənilməsinə
 - ☐ bankın səhmlərinə görə dividendlərin veriləmsinə
 - ☐ əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
 - ☐ nizamnamə kapitalının artırılmasına
 - ☐ əməkdaşların maddi həvəsləndirilməsinə
-

Sual: Bank nizamnamə kapitalını artırma bilər: (Çəki: 1)

- ☐ təsisçilərin qərarı ilə istənilən vaxt
 - ☐ bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra
 - ☒ yalnız Mərkəzi Bankın razılığı ilə
 - ☐ bankın fəaliyyətə başlamasından iki il keçdikdən sonra
 - ☐ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə
-

Sual: Bankın passividir: (Çəki: 1)

- ☐ Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
 - ☐ nağdiyyat
 - ☒ buraxılmış depozit sertifikatları
 - ☐ digər banklara verilən ssudalar
 - ☐ əldə olunan qiymətli kağızlar
-

Sual: Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir: (Çəki: 1)

- ☐ Mərkəzi Bankın kreditləri
 - ☐ depozit sertifikatlarının satışı
 - ☐ istiqraz buraxılışı
 - ☐ müəssisələrin cari hesabları
 - ☒ əhəlinin əmanətləri
-

Sual: Müxbir münasibətləri quran bank öz tərəfdaşına hesab açır: (Çəki: 1)

- ☐ hesablaşma hesabı
 - ☐ cari hesab
 - ☐ kontokorrent hesab
 - ☐ «loro» hesabı
 - ☒ müxbir hesab
-

Sual: Aktivlərin keyfiyyəti müəyyən olunur: (Çəki: 1)

- ☒ risk dərəcəsinə görə
 - ☐ likvidlik dərəcəsinə görə
 - ☐ gəlirlilik səviyyəsinə görə
 - ☐ müddətliliyinə görə
 - ☐ hamısına görə
-

Sual: Bankın aktiv əməliyyatıdır: (Çəki: 1)

- ☒ ssuda verilməsi
- ☐ kapitalın formalaşması

- ☐ depozitlərin qəbulu
 - ☐ qiymətli kağız buraxılışı
 - ☐ ehtiyat fondunun formalaşması
-

Sual: Azərbaycan Respublikasının Milli Bankı nə vaxtdan fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ 7 avqust 1992
 - ☐ 10 sentyabr 1994
 - ☒ 11 fevral 1992
 - ☐ 10 dekabr 1993
 - ☐ 12 noyabr 1994
-

Sual: Bir qayda olaraq ... Mərkəzi bankın müştəriləri hesab olunurlar: (Çəki: 1)

- ☐ İqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
 - ☐ fiziki şəxslər
 - ☒ yalnız kredit təşkilatları
 - ☐ bütün hüquqi şəxslər
 - ☐ maliyyə- sığorta təşkilatları
-

Sual: Büdcənin kassa icraçısı kimi Mərkəzi bank hansı funksiyanı yerinə yetirdikdə çıxış edir: (Çəki: 1)

- ☐ hesablaşmaların təşkilatçısı
 - ☐ valyuta nizamlaşdırılması
 - ☐ pul-kredit siyasətini həyata keçirmək
 - ☒ hökumətin maliyyə agentı
 - ☐ maliyyə siyasətini həyata keçirmək
-

Sual: Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyasıdır: (Çəki: 1)

- ☐ ölkənin lizinq mərkəzi
 - ☒ dövlətin xəzinədarı
 - ☐ trust əməliyyatlarını aparmaq
 - ☐ təşkilatların kreditoru
 - ☐ ölkənin klirinq mərkəzi
-

Sual: Öz statusuna görə Mərkəzi bank: (Çəki: 1)

- ☐ qeyri-kommersiya tərəfdaşı
 - ☐ kommersiya təşkilatı
 - ☒ hüquqi şəxs
 - ☐ şəxsi təşkilat
 - ☐ şirkət
-

Sual: Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır: (Çəki: 1)

- ☐ 2007-ci ildən
- ☐ 2011-ci ildən
- ☒ 2009-cu ildən

- ☐ 2008-ci ildən
 - ☐ 2012 ci ildən
-

Sual: Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ manatın möhkəmliyini təmin etmək
 - ☐ qiymətlərin sabitliyini təmin etmək
 - ☐ mənfəət əldə etmək
 - ☐ stabil hesablaşma sistemini təmin etmək
 - ☐ qiymətli kağız bazarının sabitliyini təmin etmək
-

Sual: Göstərilənlərdən hansı Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi deyildir: (Çəki: 1)

- ☒ mənfəət əldə etmək
 - ☐ qiymətlərin sabitliyini təmin etmək
 - ☐ bankların stabil fəaliyyətini təmin etmək
 - ☐ stabil hesablaşma sistemini təmin etmək
 - ☐ kredit təşkilatlarının stabil fəaliyyətini təmin etmək
-

Sual: Mərkəzi Bankın iqtisadiyyatdakı rolu ... müəyyən edilir: (Çəki: 1)

- ☒ manatın möhkəmliyinin təmin edilməsi ilə
 - ☐ dövlət büdcəsinin nizamlaşdırılması ilə
 - ☐ sığorta işinin təşkili ilə
 - ☐ vergi işinin təşkili ilə
 - ☐ qiymətli kağız bazarının işi ilə
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankı vahid dövlət pul kredit siyasətini ... qarşılıqlı fəaliyyətdə həyata keçirir: (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyi ilə
 - ☐ Milli Məclislə
 - ☒ AR hökuməti ilə
 - ☐ Xəzinədarlıq ilə
 - ☐ iqtisadi inkişaf nazirliyi
-

Sual: Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir: (Çəki: 1)

- ☒ kassa dövriyyələri proqnozunu
 - ☐ kommersiya banklarının mənfəət və itkiləri hesabatını
 - ☐ ölkənin valyuta balansını
 - ☐ ölkənin tədiyyə balansını
 - ☐ investisiya potensialını
-

Sual: Azərbaycanın Mərkəzi Bankı ... hesabat verir: (Çəki: 1)

- ☒ AR prezidentinə
- ☐ Milli Məclislə
- ☐ Azərbaycan hökumətinə

- ☐ Maliyyə Nazirliyinə
 - ☐ Nazirlər kabinetinə
-

Sual: Azərbaycan Bank sistemində daxildir: (Çəki: 1)

- ☒ Mərkəzi bank və kredit təşkilatları
 - ☐ mərkəzi bank, kredit təşkilatları, birja və investisiya fondları
 - ☐ Mərkəzi bank, kredit təşkilatları, onların birlikləri və sığorta şirkətləri
 - ☐ kredit təşkilatları, onların birlikləri və sığorta şirkətləri
 - ☐ Mərkəzi bank və kommersiya bankları
-

Sual: Azərbaycan bank sistemində kapital adekvatlığının minimum həddi (Çəki: 1)

- ☒ 12%
 - ☐ 8%
 - ☐ 6 %
 - ☐ 10 %.
 - ☐ 14%.
-

Sual: Bank sistemində maliyyə sağlamlaşdırılması sahəsində tədbirlər planını hansı orqan hazırlayır: (Çəki: 1)

- ☒ Mərkəzi Bank
 - ☐ İqtisadi inkişaf nazirliyi
 - ☐ Nazirlər kabineti
 - ☐ Maliyyə nazirliyi
 - ☐ əmək və sosial müdafiə nazirliyi
-

Sual: Əmanət qəbul etmə hüquqi olan təşkilat (Çəki: 1)

- ☒ Kommersiya bankları
 - ☐ İnkişaf bankları
 - ☐ İnvestisiya bankları
 - ☐ Maliyyə şirkətləri
 - ☐ sığorta şirkətləri
-

Sual: Kommersiya banklarının vacib funksiyalarından biridir (Çəki: 1)

- ☒ Kredit üzrə vasitəçi
 - ☐ Əmanətçilərin mənafeələrini güdmək
 - ☐ Maliyyə resurslarının yaradılması
 - ☐ Müştərilərə hesablar açmaq
 - ☐ əmanətlərin müdafiəsi fondu
-

Sual: Kommersiya bankları fəaliyyət prinsiplərindən biri (Çəki: 1)

- ☒ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərmək
- ☐ Fəaliyyətin kortəbii nizamlaşdırılması
- ☐ Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
- ☐ Kreditləmə zamanı differensial münasibət

- ☐ Əmanət resursları çərçivəsində fəaliyyət göstərmək
-

Sual: bankın təşkilati strukturunu hansı orqan təsdiq edir: (Çəki: 1)

- ☒ bankın müşahidə şurası
☐ bankın idarə heyəti
☐ bankın nəzarət- təftiş komissiyası
☐ mərkəzi bank
☐ audit komitəsi
-

Sual: Bankın təşkilati strukturu haqqında məlumat hansı orqana təqdim edilir (Çəki: 1)

- ☒ Mərkəzi Bank
☐ dövlət statistika komitəsi
☐ maliyyə nazirliyi
☐ ədliyyə nazirliyi
☐ vergilər nazirliyi
-

Sual: Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir: (Çəki: 1)

- ☐ Təftiş şöbəsi
☐ Bankın idarə heyəti
☒ Bankın müşahidə şurası
☐ Kredit komitəsi
☐ Audit komitəsi
-

Sual: Sərmayə həcminə görə kommersiya bankları bölünürlər: (Çəki: 1)

- ☐ Universal və ixtisaslaşmış
☐ Filialsız və çoxfiliallı
☐ Regional, regionlararası, milli veynəlxalq
☒ Xırda, orta, iri bank
☐ Beynəlxalq, milli bank
-

Sual: Ödəniş dövriyyəsi həyata keçirilir: (Çəki: 1)

- ☒ nağd və nağdsız qaydada
☐ yalnız nağd qaydada
☐ yalnız nağdsız qaydada
☐ AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
☐ plastik kartlarla
-

Sual: Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar: (Çəki: 1)

- ☒ müxbir
☐ loro
☐ nostro
☐ büdcə
☐ kommersiya

Sual: Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır: (Çəki: 1)

- ☒ nağdsız
 - ☐ nağd
 - ☐ mövsümi
 - ☐ valyuta
 - ☐ kredit kartları
-

Sual: Banklarda müxbir hesablar açılır: (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankının göstərişi üzrə
 - ☐ bələdiyyənin göstərişi üzrə
 - ☒ banklararası razılaşma əsasında
 - ☐ AR Maliyyə Nzarliyinin göstərişi üzrə
 - ☐ AR Mərkəzi Bankının maliyyə monitoring xidmətinin göstərişi üzrə
-

Sual: Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır: (Çəki: 1)

- ☐ kredit müqaviləsi
 - ☐ pul vəsaitinin qəbulu haqqında müqavilə
 - ☐ trast müqaviləsi
 - ☒ bank hesabı müqaviləsi
 - ☐ deposit müqaviləsi
-

Sual: İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☐ dövlət bankları
 - ☒ kommersiya bankları
 - ☐ təsərrüfat subyektləri
 - ☐ hesablaşma-kassa mərkəzləri
 - ☐ sığorta təşkilatları
-

Sual: Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir: (Çəki: 1)

- ☒ onun yüklənib yola salınmasından sonra
 - ☐ onun yüklənib yola salınmasından sonra
 - ☐ onu alıcı alandan sonra
 - ☐ avans ödənişində
 - ☐ kredit ödənişində
-

Sual: Passiv əməliyyatlar banka.....gətirir (Çəki: 1)

- ☐ Gəlir
 - ☒ Xərc
 - ☐ Banka təsir etmir
 - ☐ Pulu qiymətdən salır
 - ☐ Mənfəət
-

Sual: Kommersiya bankının passiv əməliyyatı dedikdə.....başə düşölür (Çəki: 1)

- ☐ Kreditləşmə əməliyyatları
 - ☐ Hesablaşma əməliyyatları
 - ☒ Resursların formalaşması ilə əlaqədar əməliyyatlar
 - ☐ Kassa hesablaşma əməliyyatları
 - ☐ lizinq əməliyyatları
-

Sual: Passiv əməliyyatlar nəticəsində (Çəki: 1)

- ☒ Resurslar formalaşır
 - ☐ Kreditlər verilir
 - ☐ Kassada nəğd pul artır
 - ☐ Hesablaşmalar sürətlənir
 - ☐ Kassada nəğd pul azalır
-

Sual: Depozit dedikdə.....başə düşölür (Çəki: 1)

- ☐ Fiziki şəxslərin pul vəsaiti
 - ☐ Hüquqi şəxslərin pul vəsaitləri
 - ☐ Əmanət sertifikatları, veksellər, istiqrazlar
 - ☒ Fiziki və hüquqi şəxslərin əmanətləri
 - ☐ istiqraz və veksəl
-

Sual: Bankın resurslarına daxildir (Çəki: 1)

- ☐ Hesablaşmalar
 - ☐ Yayındırılmış vəsaitlər
 - ☒ Cəlb olunmuş vəsaitlər
 - ☐ Hesablaşmalarda olan vəsaitlər
 - ☐ investisiya resursları
-

Sual: Ehtiyat fonduməqsədilə yaradılır (Çəki: 1)

- ☒ Cari fəaliyyət zamanı yaranan zərər və itkilərin örtülməsi
 - ☐ Bankın istehsal inkişafının təmin olunması
 - ☐ Yeni avadanlığın alınması
 - ☐ Əmanətçilərin mənafeyinin müdafiə edilməsi
 - ☐ Bankın cari fəaliyyətinin təminatı üçün
-

Sual: Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği....tərəfindən müəyyən edilir (Çəki: 1)

- ☐ Nazirlər Kabineti
 - ☐ Maliyyə Nazirliyi
 - ☒ Mərkəzi Bank
 - ☐ Kommersiya Bankının idarə heyəti
 - ☐ Ədliyyə nazirliyi
-

Sual: Xüsusi kapitalın..... funksiyası kommersiya bankının ləğvi zamanı kreditlərə itkilərin bərpasına zəmanət verir (Çəki: 1)

- ☒ Müdafiə
 - ☐ Əməli
 - ☐ Nizamlaşdırma
 - ☐ Nəzarət
 - ☐ Audit
-

Sual: Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılmasına (Çəki: 1)

- ☐ Yalnız Mərkəzi Bankın icazəsi ilə
 - ☐ Beşillik fəaliyyətdən sonra icazə verilir
 - ☒ İcazə verilmir
 - ☐ Yalnız birillik fəaliyyətdən sonra icazə verilir
 - ☐ İki illik fəaliyyətdən sonra icazə verilir
-

Sual: Kommersiya banklarısertifikatlarını buraxa bilər (Çəki: 1)

- ☐ Yalnız depozit
 - ☒ Depozit və əmanət
 - ☐ Yalnız əmanət
 - ☐ Yalnız dövr etməyən
 - ☐ yalnız kredit
-

Sual: Banklararası kredit bazarının subyektləridir (Çəki: 1)

- ☐ Fiziki və hüquqi şəxslər
 - ☐ Mərkəzi Bank və fiziki şəxslər
 - ☒ Kommersiya bankları və Mərkəzi Bank
 - ☐ Mərkəzi Bank və ərazi idarələri
 - ☐ kommersiya təşkilatları
-

Sual: Kommersiya bankının resurslarına daxildir (Çəki: 1)

- ☐ Yalnız xüsusi kapital
 - ☐ Yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
 - ☒ Xüsusi kapital və cəlb olunmuş vəsait
 - ☐ Yalnız nizamnamə kapitalı
 - ☐ Yalnız cəlb olunmuş vəsait
-

Sual: Kommersiya bankının cəlb etdiyi vəsaitdir (Çəki: 1)

- ☒ Banklararası kredit
 - ☐ Bankın emissiya gəliri
 - ☐ Bölüşdürülməmiş mənfəət
 - ☐ Nizamnamə kapitalı
 - ☐ əlavə kapital
-

Sual: Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir (Çəki: 1)

- ☐ Bankın ehtiyatında olan kapital
- ☐ Bankın əsas vəsaitə qoyuluşu

- ☐ Bankın əmanətçilər qarşısındakı öhdəliklər
 - ☒ Kassa aktivləri, Mərkəzi Bankda olan məcburi ehtiyatlar fondundakı vəsait
 - ☐ Kredit qoyuluşu
-

Sual: Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri (Çəki: 1)

- ☐ Kreditin məbləğindən aşağı olmamalıdır.
 - ☐ Borcalan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
 - ☒ Verilmiş kreditin məbləğindən yüksək olmalıdır
 - ☐ Kredit məbləğinə bərabər olmalıdır
 - ☐ Kredit məbləğindən aşağı olmalıdır
-

Sual: Bank kreditinin ilkin ödəniş mənbəyidir (Çəki: 1)

- ☐ Girov qoyulmuş əmlak
 - ☒ Məhsul satışından (iş və xidmətdən)gələn gəlir
 - ☐ Maliyyə bazarından cəlb olunan pul vəsaiti
 - ☐ Əmlakın satışından gəlir
 - ☐ Qiymətli kağız bazarından cəlb olunan pul vəsaiti
-

Sual: Kreditin real dəyəri hesablanır (Çəki: 1)

- ☐ Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
 - ☒ Kredit üzrə nominal faiz dərəcəsindən inflyasiya səviyyəsi çıxılmaqla
 - ☐ Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
 - ☐ Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
-

Sual: Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır (Çəki: 1)

- ☒ Overdraft
 - ☐ Faktoring
 - ☐ Akseptli kredit
 - ☐ Kredit xətti
 - ☐ lombard
-

